

QÜVVƏT ELMİ-NƏZƏRİ BÜLLETENİ • AZİMUT • «HƏRBİ BİLİK» JURNALININ ELMİ-NƏZƏRİ BÜLLETENİ №6, 2016



# AZİMUT

«HƏRBİ BİLİK» JURNALININ ELMİ-NƏZƏRİ BÜLLETENİ №6, 2016





HƏRBİ TƏHSİLİMİZ DAİM İNKİŞAF  
EDİR, TƏKMİLLƏŞİR VƏ YENİ  
UĞURLARA İMZA ATIR





QÜVVƏT ELMƏDƏDİR, ELMƏ DOĞRU!

# AZİMUT

№ 6 (17) NOYABR-DEKABR 2016-CI İL

«HƏRBİ BİLİK» JURNALININ HƏRBİ ELMİ-NƏZƏRİ BÜLLETENİ

BAŞ REDAKTOR

Polkovnik-leytenant

Zakir HÜSEYNOV

BAŞ REDAKTOR MÜAVİNİ,  
MƏSUL İCRAÇI

Polkovnik-leytenant

İsmayıllı ABDULLAYEV

REDAKSİYA KOLLEGİYASI

H.PİRİYEV

Z.HÜSEYNOV

B.QULİYEV

R.İSMAYILOV

Q.MƏNSİYEV

A.HƏSƏNOV

A.BAYRAMOV

F.QULAMOV

B.GÖZƏLOV

S.BABAYEV

M.ABIYEV

Redaksiyaya daxil olmuş əlyazmalar, fotoslar, illüstrasiyalar geri qaytarılır. Müəllif hərbi elmi-nəzəri və tarixi faktlara, açıq mənblərdə çapına icazə verilməyən dövlət sırlarının yayılmasına görə, keyfiyyətli çapa isə nəşriyyat məsləhiyyət daşıyır.

Redaksiyanın mövqeyi müəlliflərin mövqeləri ilə üst-üstə düşməyə bildir. Bütünləndə verilmiş materiallar redaksiya kollegiyası tərəfindən müzakirə olunur.

## MÜNDƏRİCAT

### DÖYÜŞ HAZIRLIĞI

KOMANDA-QƏRARGAH MƏSQLƏRİ R. AĞASİYEV .....	2
MÜXTƏLİF DÖYÜŞ NÖVLƏRINDƏ ATƏŞLƏ ZƏRƏRVURMANIN ƏSASLANDIRILMASI Y. AXUNDOV .....	8
YAŞAYIŞ MƏNTƏQƏSİNDƏ MÜDAFIƏNİN XÜSUSİYYƏTLƏRİ Z. CƏFƏROV .....	12
MOTOATİCİ BRİQADANIN MÜDAFIƏ DÖYÜŞÜNDƏ İDARƏETMƏ MƏNTƏQƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ MÜDAFIƏSİNİN TƏŞKİLİ R. XƏLİЛОV .....	18

### SİLAH VƏ TEXNİKA

ZİREHLİ TANK SİLAHLARININ VƏ TEXNİKALARININ BƏRPASI Y. SADIQOV .....	26
---	----

### BEYNƏLXALQ HƏRBİ ƏMƏKDADAŞLIQ

MÜASİR DÖVRDƏ NATO ÖLKƏLƏRİNİN ORDULARINDA BİRLƏŞMƏLƏRİN DÖYÜŞDƏ TƏTBİQİ VƏ İNKİŞAF İSTİQAMƏTLƏRİ M. GÜLMƏMMƏDOV .....	29
NATO-DA QÜVVƏLƏRİN FORMALAŞMASI PROSESİ S. MUSTAFAYEV .....	34

### MÜHƏNDİS HAZIRLIĞI

MÜDAFIƏNİN TƏŞKİLİ ZAMANI MANEƏLƏRİN EFFEKTİVLİYİNİN HESABLANMASI S. MƏMMƏDOV .....	38
ƏRAZİDƏ QOŞUNLARIN YERLƏŞMƏSİNİN MÜHƏNDİS TƏMİNATI İ. HACİYEV .....	42

### KƏŞFİYYAT HAZIRLIĞI

ÜMUMQOSUN ORDUSUNDA KƏŞFİYYAT HİSSƏ VƏ BÖLMƏLƏRİNİN İDARƏ EDİLMƏSİ N. ABDİNOV .....	49
ƏMƏLİYYAT SƏVIYYƏSİNDƏ İNFORMASIYA İŞİNİN XÜSUSİYYƏTLƏRİ VƏ METODİKASI Z. ZEYNALOV .....	53

### KİMYA HAZIRLIĞI

RADİASIYA TƏHLÜKƏSİNƏ DAİR İŞARƏLƏMƏ VƏ ŞƏXSİ HEYƏTİN RADİASIYA TƏHLÜKƏSİZLİYİ E. QAPAQOV .....	59
---	----

### RABİTƏ VƏ AUTOMATİK İDARƏETMƏ

DAĞLarda QOŞUNLARIN İDARƏ EDİLMƏSİ VƏ RABİTƏNİN TƏŞKİLİ R. TAHİROV .....	67
---	----

### HƏRBİ TƏHSİL

QRUP ÇALIŞMALARININ HAZIRLANMASI VƏ KEÇİRİLMƏSİ METODİKASI V. SADIQOV .....	73
--	----

# KOMANDA-QƏRARGAH MƏSQLƏRİ

Polkovnik Ruslan AĞASİYEV

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

*Elmi rəhbər: polkovnik Ədalət HƏSƏNOV*

**Açar sözlər:** komanda-qərargah məşqləri, briqada, döyüşün planlaşdırılması, tapşırıqlar, rəhbər.

**Ключевые слова:** командно-штабные тренировки, бригада, планирование боя, задания, руководитель.

**Keywords:** team-staff training, brigade, combat planning, tasks, chief.

### ÜMUMİ MÜDDƏALAR. QƏRARGAH MƏŞQİNİN HAZIRLIĞI ÜZRƏ RƏHBƏRLİYİN İŞİ

Komanda-qərargah məşqləri (KQM), qərargah zabitlərini praktiki olaraq vəzifə borclarını icraetmə və qarşılıqlı əvəzləmə üzrə öyrətməklə, eləcə də qərargahın və xidmətlərin bir idarəetmə orqanı kimi uyğunlaşması məqsədilə keçirilir. Mahiyəti öyrədilənlərin taktiki vəziyyətin fonunda döyüşün planlaşdırılması və yaxud döyüşün gedişində vəzifə borclarına müvafiq olaraq bölmələrin idarə edilməsi üzrə müəyyən işin yerinə yetirilməsindən ibarətdir.

Komanda-qərargah məşqi birgə və ya ayrı icra edilə bilər. Birgə qərargah məşqləri qərargahın (briqadanın) tərkibi ilə komandirin və ya qərargah rəisinin rəhbərliyi altında keçirilir. Adətən komanda-qərargah məşqinə cəlb olunmuş qərargah instansiyalarından asılı olmayaraq, birtərəfli olmaqla, bir, iki, üçpilləli olur. Birpilləli məşqlər idarə ilə (hissə, briqada) tabelikdəki qərargahlar iştirak etmədən keçirilir. İki pilləli məşqlər korpus-briqada (diviziya-alay) və briqada-tabor (alay-tabor) səviyyəsində keçirilir. Üçpilləli məşqlər isə korpus-briqada-tabor (diviziya-alay-tabor) səviyyəsində keçirilir.

Ayrıca keçirilən qərargah məşqləri birləşmənin, birliyin (hissənin) idarə heyətinin şöbələri

(xidmətləri, bölmələri) ilə bilavasitə rəislərinin rəhbərliyi altında keçirilir. Bir qayda olaraq, birmərhələli və birtərəfli olur. Qərargahların hazırlığı prosesində, birgə və ayrı qərargah

məşqləri arasında müəyyən qarşılıqlı əlaqə olmalıdır. Qərargahın tam uzlaşmaması məqamında və yaxud yeni iş metodu və idarəetmə vasitələri öyrənilən zaman əvvəlcə ayrı qərargah məşqləri, sonra isə birgə qərargah məşqləri keçirilir. Digər hallarda isə qərargah zabitləri qarşidakı birgə məşqlə başlaya bilər, sonra isə aşkar edilmiş çatışmazlıqlar ayrı qərargah məşqlərində aradan qaldırılar. Mövzunun kompleks öyrədilməsi zamanı qərargah məşqinin iki növü də tətbiq oluna bilər: qərargah məşqinin planlaşdırılması; hazırlanın sənədlər və onların qısa məzmunu.

Qərargah məşqlərinin hazırlığına aşağıdakılardaxildir:

- başlangıç göstəricilərin müəyyən edilməsi və aydınlaşdırılması (təhlil edilməsi);
- qərargah məşqləri üçün zəruri sənədlərin hazırlanması;
- məşqi keçirən komandirlərin (rəislərin), köməkçilərin və öyrədilənlərin hazırlanması;
- qərargah məşqləri keçirilən yerlərin və onun maddi-tədris bazasının hazırlanması.

Qərargah məşqlərinin təşkili üçün başlangıç göstəricilər – mövzu, tədris məqsədləri, tədris sualları, öyrədilənlərin tərkibi, vaxt və məşqin davametmə müddəti, keçirilmə yeri, düşmən qoşunlarının mənsubiyyəti müəyyən edilir. Ərazidə keçirilən qərargah məşqlərinə hazırlıq üçün başlangıç göstəricilərinə, xidmət göstərmə və təminat

üçün cəlb olunan bölmələrin tərkibi və motoresurs sərfi də daxil edilir.

Qərargah məşqinin rəhbəri başlanğıc göstəricilərə mövzunun aydınlaşdırılması (öyrənilməsi) ilə başlayır. Sonra isə birgə məşqə birləşmənin (hissənin) öyrədilən idarə heyəti üçün, ayrıca məşqə isə şöbələrin (xidmətlər, bölmələr) zabitləri üçün kateqoriyasına görə tədris məqsədi müəyyən edilir. Zəif hazırlıqlı zabitlər üçün tədris məqsədlərində, döyük sənədlərinin hazırlanması və yaxud digər vəzifələrin icrasında ilkin təcrübə və vərdişlərin aşilanması nəzərdə tutula bilər.

Qərargah işlərində praktiki təcrübəsi olan zabitlər üçün tədris məqsədləri daha mürəkkəb şəraitdə və qısa zamanda vəzifə borclarını icra edərkən onların bacarıqlarını və səriştələrini digər vəzifəli şəxslərlə qarşılıqlı əlaqə və yaxud əvəz olunmağa hazırlayan zaman təkmilləşdirilmə ola bilər. Birləşmənin idarə heyətinin zabitlərinin uyğunlaşdırılması (uzlaşdırılması) və hazırlıq səviyyələrinin yoxlanılması qərargah məşqinin məqsədi adlandırılara bilər. Ərazidə keçirilən birgə qərargah məşqinin əsas tədris məqsədi birləşmənin idarə heyəti arasında uzlaşmanın artırılması və səhra vərdişlərinin təkmilləşdirilməsidir.

Qərargah təlimi zamanı tədris sualları mövzunu konkretləşdirir və birgə məşqdə qərargah, şöbə (xidmət), maddi-texniki təminat və qoşun növü rəisləri üçün, ayrı məşqdə isə hər bir zabit üçün işin həcmini müəyyən edir.

Mövzunun geniş, məqsədyönlü alınması məqsədilə, keçirilən qərargah məşqi mərhələlər üzrə planlaşdırılır. Hər bir mərhələ qarşılıqlı olan tədris sualları, döyük fəaliyyətinin müəyyən dövrlərində qərargahın işini əhatə edir.

Ayrı qərargah məşqinə adətən iki və üçdən az olmayaraq tədris sualı təyin edilir. Ayrı icra edilən bir neçə məşqlər, şöbənin (xidmətin) zabitləri üçün bir tədris sualının icrası ilə məhdudlaşdırılıra bilər.

Qərargah məşqinə cəlb olunanların tərkibi məşqin növündən asılıdır. Misal olaraq, briqadanın (alayın) qərargahı, briqada və ya alay komandırının müavinləri, xidmət, bölmə və qoşun növü rəis-

ləri cəlb olunurlar. Onların işini təmin etmək üçün zəruri sayda rabitə vasitələri və xidmət göstərən şəxsi heyət ayrılır. Briqadada keçirilən ayrı qərargah məşqinə briqadanın (alayın) qərargah rəisinin tabeliyində olan zabitlərdən cəlb oluna bilər.

Birgə qərargah məşqini icra etmək üçün adətən aşağıdakı sənədlər hazırlanır:

- xəritədə (krokidə) məşqin keçirilmə planı;
- taktiki məsələ (başlanğıc vəziyyət, ssenari);
- ilkin döyük və döyük sərəncamları;
- iki və üç mərhələli məşqlər üçün – komandirlərin, köməkçilərinin fərdi iş planları;
- təşkilati göstərişlər.

Ayrı qərargah məşqinə bir xəritədə bir plan, zəruri olduqda isə taktiki məsələ hazırlanır. Qərargah məşqinin keçirilmə planında aşağıdakı məsələlər nəzərdə tutulur:

- mövzu;
- tədrisin məqsədi və keçirilmə vaxtı;
- tədris sualları və onların icrasına ayrılmış vaxt;
- öyrədilənlərin tərkibi;
- motoehtiyat sərfinin norması;
- başlanğıc vəziyyət;
- məşq başlayana kimi tərəflərin qoşun birləşmələri;
- hər bir tərəfin birləşməsinin döyük tapşırığı və onların komandirlərinin niyyəti, döyük tapşırıqları;
- zəruri olduqda öyrədilən qərargahların birləşmə komandırının əvəzinə qərar qəbul etməsi;
- qoşuların tapşırıqları;
- tədris suallarının icrası üçün məşqə qədər yaradılmış vəziyyət;
- məşq rəhbəri tərəfindən keçirilən tədbirlər.

Öyrənənlər üçün tapşırıq, onların şəraitə uyğunlaşması və əvvəlcədən dərsə (tapşırığa) hazırlanması üçün nəzərdə tutulub. O, xəritədə (sxemdə) olan vəziyyətə əlavə olaraq yazılı formada və yaxud xəritədə izahedici yazı ilə işlənilib hazırlanılar və adətən ümumi vəziyyəti, xüsusi şərait, məlumat göstəricilərini, eləcə də məşğələlərə hazırlıq göstərişlərini özündə birləşdirir.

## DÖYÜŞ HAZIRLIĞI

Ümumi vəziyyətdə:

- düşmən haqqında məlumat;
- öz qoşunlarımızın vəziyyəti və fəaliyyət xarakteri (1-2 pillə üst səviyyədə məlumatlar olmalıdır);

– hava və REM-in vəziyyəti qeyd olunur.

Xüsusi vəziyyətdə:

- düşmən haqqında əlavə məlumatlar (müəyəyən olunmuş vaxtda);
- hərbi hissənin ətraflı vəziyyəti və fəaliyyəti haqqında tam məlumat, onun döyüş tapşırığı;
- qonşuların vəziyyəti və tapşırıqları;
- başqa lazımi məlumatlar qeyd olunur.

Sorğu məlumatlarda:

- şəxsi heyətin, döyüş və başqa texnika ilə komplektləşdirilməsi vəziyyəti;
- maddi-texniki vəsaitlərin (MTV) ehtiyatlarının varlığı;
- hava şəraiti haqqında məlumat;
- hərəkət istiqamətində ərazinin vəziyyəti;
- başqa məlumatlar qeyd olunur.

Yüksək səviyyəli qoşun birləşmələrinin qruplaşmalarının göstəriciləri və komandirlərin qərarları o həcmidə eks etdirilir ki, mövzunun iibrətamız icra edilməsi və məşqin tədris məqsədinə nail olunması üçün zəruri hesab edilsin.

Planın qrafik hissəsində lazıim gəldikdə öyrədilən zabitlərin işi üçün tələb olunan vəziyyətin digər göstəriciləri eks olunur.

Məşqin gedişində növbəti tədris suallarının icrası zamanı öyrədilən zabitlərin işi üçün zəruri hesab olunan qoşunların vəziyyətini və komandirlərin qərarlarını çatdırmaq məqsədyönlüdür. Əgər tədris suallarının icrası zamanı öz xarakterinə görə müxtəlif vəziyyətlər tələb olunursa, o zaman qoşunun vəziyyətinin növləri və onların komandirlərinin qərarları göstərilir. Məşq rəhbərinin keçirdiyi tədbirlərdə hər şeydən əvvəl eks etdirilir:

- qərargahın məşq rayonuna çıxarılma qaydası;
- əməliyyat vaxtının elanı;
- taktiki məsələnin elanı (başlanğıc vəziyyətin çatdırılması);
- öyrədilənlərin işlərinin məzmunu;
- tədris suallarının icra qaydası;

– zabitlərin, şöbələrin (xidmətlərin) və bütövlükdə qərargahın işinə nəzarət;

– işlənilmiş sənədlərin yoxlanılması;

– məşqin təhlilinin keçirilməsi.

Bundan əlavə planda məşqin əsas göstəriciləri, zəruri əməliyyat-taktiki normativlər və arayış xarakterli məlumatlar göstərilə bilər. Adətən qərargah məşqinin icraedilmə planının hazırlanması, ümumi şəkildə hazırlanan qərargah məşqinin məqsədlərinin əsasını təşkil edir. Planda göstərilən məsələlər məşqin məqsədində də təhlil edilmiş şəkildə eksini tapır. Bundan sonra ərazidə keçirilən qərargah məşqinə hazırlıq zamanı ərazinin vizual kəşfi keçirilir.

Birgə qərargah məşqinin icraolunma planı qərargah rəisi tərəfindən (əgər məşqi o keçirirsə) imzalanır və birləşmə (hissə) komandiri tərəfindən təsdiq olunur. Məşqə hissə komandiri rəhbərlik edərsə, bu zaman məşqin planı təsdiq üçün yuxarı komandirə (rəisə) təqdim olunur. Ayrı qərargah məşqinin icraolunma planı onu icra edən vəzifəli şəxslər tərəfindən imzalanır, qərargah rəisi və ya onların bilavasitə rəisləri tərəfindən təsdiq olunur.

Taktiki məsələ, xəritəyə (sxemə), başlanğıc vəziyyətə əlavə olaraq mətn və ya izahlı yazı formasında işlənilmiş ola bilər. Məsələnin hansı formada hazırlanmasından asılı olmayaraq, xəritədə ümumi və qismən vəziyyət, arayış xarakterli məlumatlar və öyrədilənlərə zəruri olan göstərişlər eks etdirilir.

Qərargah məşqinin rəhbərinin, zəruri olduqda onun köməkçilərinin hazırlanması, məşqin icraedilmə planının və onun icraedilmə metodikasının nəzəri müddəələrinin sərbəst öyrənilməsi yolu ilə həyata keçirilir. Bundan əlavə, məşq rəhbəri öz köməkçiləri ilə məşğələni sinifdə və ya ərazidə keçirə bilər.

Öyrədilənlər qərargah məşqinə hazırlaşan zaman döyüş nizamnaməsində, təlimatda və dərs vəsaitlərində göstərilmiş tələbləri, müvafiq olaraq mövzunu və tədris suallarını, nəzəriyyənin müdədələrini mənimsəməli, bəzən isə müəyyən praktiki işlər icra etməlidirlər.

Məşq rəhbəri şəxsən və yaxud köməkçiləri vəsitəsilə, yalnız hazırlığın gedisini yoxlayır, qərargahın zabitlərinə zəruri köməklik göstərir. Ərazidə icraedilən qərargah məşqlərinin gedisində komanda-qərargah maşınları və nəqliyyat vasitələrinin, rabitə bölmələrinin və qərargah xidmətinin hazırlığı təşkil olunur və icra edilir.

Məşq keçirilən rayon adətən xüsusi hazırlıq tələb etmir. Məşq rəhbərinə zəruridir ki, onun ərazidə vizual öyrənilməsini keçirsin və idarəetmə məntəqələrinin açılmasını və mümkün hərəkət yollarını müəyyən etsin, məşə massivinin, əkin sahəsinin və mühafizəsi tələb olunan digər obyektlərin sərhədlərini təyin etsin. Məşqin keçirilmə yerinin hazırlanması, əgər o, xəritədə keçirilsə, öyrədilənlərin yerləşmə şəraitindən asılıdır. Daimi yaşayış məntəqəsində bölmələrin və xidmətlərin işi üçün yerlər hazırlanır, xidməti otaqlar qərargah avadanlığı və hesablamaların mexaniklaşdırılmış vasitələri ilə təmir edilir, mühafizə və rabitə təşkil olunur, öyrədilənlərin istirahəti üçün otaqlar və digər tədbirlər keçirilir.

### KOMANDA-QƏRARGAH MƏŞQİNİN İCRASI VƏ TƏHLİLİ

Ərazidə keçirilən birgə qərargah məşqi mövzudan, tədris məqsədlərindən və tədris suallarından asılı olaraq birləşmənin idarə heyətinin daimi yaşayış məntəqəsindən çıxış rayonuna əvvəlcədən və ya çıxarılmasından sonra başlanıa bilər. Öyrədilənlərin çıxış rayonuna çıxarılmasına toplantış elan edildikdə və yaxud elan edilmədən başlanıla bilər.

Toplanışın elanı ilə birləşmənin idarə heyəti, döyüş hazırlığı üzrə öz vəzifə borclarının dəqiqlik və dərhal icra edilməsi üçün məşq edir.

Məşq rəhbəri əməliyyat növbətçisinin (hərbi hissə növbətçisinin) fəaliyyətlərinə, qərargah zabitlərinin vaxtında toplantımasına və onların təchizatına, qərargahların mühafizəsinin gücləndirilməsinə, kəşfiyyatın və komendant xidmətinin təşkili üzrə keçirilən tədbirlərə, eləcə də daimi yaşayış məntəqəsindən çıxışın təşkilinə nəzarət edir.

Birləşmənin idarə heyəti ehtiyat toplantı rayonuna və yaxud qərargah məşqinin keçirilməsi üçün nəzərdə tutulmuş rayona çıxarla bilər.

Öyrədilənlərin vəziyyətlə tanışlığı üçün taktiki məsələ toplantıdan əvvəl, elanı zamanı, irəliləmənin gedisində və yaxud çıkış rayonuna gəldikdən sonra təqdim edilir.

Təyin edilmiş rayona çıxışla, təlim rəhbəri öyrədilənlərin hər birini şəxsən müşahidə edərək zabitlərin idarəetmə məntəqəsini cəld, gizli açmalarına, məntəqələrdə işin təşkilinə, onların mühafizəsinə və müdafiəsinə nəzarət edir. Düşmənin gözlənilməz həmlələri zamanı fəaliyyət üsullarına, döyüş üçün həyəcan siqnallarının bilinməsinə, eləcə də idarəetmə məntəqələrinin mühafizəsinə cəlb olunmuş qüvvə və vasitələrin idarə olunmasına xüsusi diqqət yetirilir. Bunun üçün o, müvafiq vəziyyət yaradır.

### ÖYRƏDİLƏNLƏRİN GÖSTƏRİCİLƏRİ, HESABLAMALARI VƏ TƏKLİFLƏRİ. QƏRAR QƏBUL ETMƏK

Hazırlama işlərinə başlamaları üçün onlara birləşmənin tapşırığını, xidmət və qoşun növü üzrə sərəncamların çatdırılması zəruridir. Sonra isə hər bir şobədə, xidmətdə (briqadada – hər bir zabitin) hansı göstəriciləri, hesablamani və təklifləri hazırlamağı, hansı vaxta və hansı formada məruzə edilməsi müəyyənləşdirilməlidir. Məşq rəhbəri müəyyən edilmiş vaxtda təkliflərin və hesablamaların dəqiq izahına, tamlığına və əsaslandırmasına diqqət yetirərək zabitlərin məruzəsini dinləyir.

Məşq rəhbəri döyüşün planlaşdırılması üzrə tədris suallarının icrası üçün, birləşmə (hissə) komandiri rolunda öz qərarını elan edir. Qərargah zabitləri, xidmət və qoşun növü rəisləri bu qərarı xəritələrinə işləyirlər. Öyrədilənləri məşq etdirmək məqsədilə qərarları xəritədə dəqiqlik, ardıcıl və normal tempdə sözlə ifadə etmək zəruridir. Sonra məşq rəhbəri planlaşdırma üzrə göstəriş verir. Döyüş sənədlərinin hazırlanğından sonra məşq rəhbəri onların məzmununu yoxlayır və düzəlişlər üçün qaytarır.

Döyüşün gedişində hissələrin idarə edilməsinin təşkili vəziyyətin genişləndirilməsi ilə başlayır. Bu iş texniki rabitə vasitələri ilə şifahi məruzə formasında, yazılı və yaxud qrafiki sərəncam formasında radioqram şəklində yerinə yetirilə bilər. Göstəricilərin daxil olması və ümumiləşdirilməsi ilə məşq rəhbəri əsas vəzifəli şəxslərin vəziyyəti qiymətləndirməsinin nəticələri və onların təklifləri üzrə məruzələri ilə tanış olur. Sonra isə qərarını elan edir, hansı sərəncamların və kimlərin tərəfindən verilməsinə göstəriş verir. Texniki rabitə vasitələri ilə qərarları öyrədilənlərə çatdırır. Radiomaneə yaratmaq və rabitənin pozulması yolu ilə zabitləri, vəziyyətin ağır şəraitində bölmələri idarə edə bilmələri üçün məşq etdirmək zəruridir.

Qərargahları yerdəyişmə zamanı qoşunları idarə edə bilməyə öyrətmək məqsədilə məşq rəhbəri yerdəyişmənin gedişində texniki rabitə vasitələri ilə vəziyyəti genişləndirir.

Məşq rəhbərinin və öyrədilənlərin fəaliyyətləri real döyüş şəraitinə uyğun şəkildə və ardıcılıqla icra olunmalıdır. Buna baxmayaraq öyrədilənlərin bəzi hallarda iş həcmi artacaqdır ona görə ki, məşqin gedişində onlar komandirlərin həll etdikləri bir neçə məsələni həll edəcəklər. Bu birləşmənin qərargahı öyrədilən və müxtəlif formalı birgə qərargah məşqi ilə müəyyən edilir, komandir isə onun rəhbəri adlanır.

Buna baxmayaraq, qərargah məşqində öyrədilənlər bu və ya digər tədris suallarının icrası zamanı yetərli bacarıq nümayiş etdirməklə, onlara aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması və işləri döyüş nizamnamələrinin tələblərinə uyğun, qərargah tələbləri səviyyəsində icra etmək məqsədilə əlavə vaxt ayrılır. Bunun üçün məşq rəhbərinin müəyyən ehtiyat vaxtı olmalıdır.

Ayrı qərargah məşqi adətən öyrədilənlərin həzırlığının yoxlanılması ilə başlanılır. Zabitlərin vəzifə borclarının icrasının ilkin təlimi zamanı adətən fərdi metoddan istifadə olunur. Məşq rəhbəri başlangıç vəziyyəti təlimdə iştirak edənlərə çatdırır, hər bir öyrədilən üçün tapşırığı müəyyən edir və onun yerinə yetirilməsi üçün zəruri vaxt ayırır. Əgər məşq, zabitlərin vəzifə borclarının ic-

rası zamanı praktiki səriştələrini təkmilləşdirmək məqsədilə keçirilirsə, məşq rəhbəri başlangıç vəziyyəti çatdırıldıqdan sonra ümumi tapşırıq verir. Öyrədilənlər sərbəst olaraq öz vəzifələrini icra edirlər və müəyyən edilmiş zaman sona çatıldıqdan sonra isə onun yerinə yetirilməsini məşq rəhbərinə məruzə edirlər.

Ayri məşqdə, birləşmənin idarə heyətinin, xidmət və şöbələrinin daxilində vəzifələrin icra olunması qarşılıqlı əvəzolunma ilə adətən zabitlər öz vəzifə borclarını tam mənimsədikdən sonra icra edilir.

Belə məşqlərin icraolunma qaydası müxtəlif formada ola bilər. Buna baxmayaraq, yerinə yetirilən iş həcmi məşq rəhbəri elə bölüşdürür ki, öyrədilənlər növbə ilə ayrılmış vaxtda şöbə tərəfindən yerinə yetirilən sənədləri hazırlaya bilsinlər. Digər halda isə öyrədilənlər eyni bir sənədi elementləri üzrə hazırlamalıdır.

Beləcə öyrədilənlər döyüş taktiki təlimi planlaşdırın zaman böyük üçün bölüyü döyüş uyğunlaşmasının sonunda, tabor üçün isə taborun döyüş uyğunlaşmasının sonunda döyüş atışı nəzərdə tutulur. Briqadanın taktiki təlimi tədris ilinin istənilən vaxtında keçirilə bilər. Təlimə komandir rəhbərlik edir.

Təlim mövzusu və onun məzmunu öyrədilən hissələrin, bölmələrin təyinatından, şəxsi heyətin bilik və təcrübə səviyyəsindən, ərazinin xarakterindən və şəraitindən asılı olaraq müəyyən edilir. Təlim mövzusu kompleks şəkildə olmaqla, əsas döyüş növlərində gecə və gündüz döyüş tapşırığını yerinə yetirmək, yerüstü, hava (dəniz) düşməni ilə döyüş aparmağın təşkili, təşkilat məsələlərinin tam icra olunması və düşmənin radio-elektron əks-təsir şəraitində bölmələrin idarə olunması, döyüşün bütün xüsusi texniki və arxa cəbhə təminatı növlərinin təşkili və yerinə yetirilməsi işləri daxildir.

Böyük və tabor taktiki təlimlərində tanklardan döyüş atışı ştat artilleriya sursatı ilə yerinə yetirilir.

Döyüş atışı sahəsinin ölçüsü və ərazinin xarakteri aşağıdakı meyarları təmin etməlidir:

– bütün atış bölmələrinin döyüş düzülüşünün elementlərinin yerləşməsini;

- təlim məqsədi və ərazinin xarakterinə uyğun olan hərtərəfli hədəf durumu yaratmağı;
- müxtəlif döyüş düzülüşü zamanı və bir neçə hüddudda bölmələrin və hissələrin atəş etmələrini;
- cəlb olunan bütün atəş vasitələrinin atışını;
- hər bir atəş vasitəsinin uzaqlıq məsafəsindəki uçuş sahəsini və yan müdafiə zonasını;
- aviasiya və HHM vasitələrini nəzərə almaqla atəşlə və bölmələrlə manevrini.

Əgər aviasiya üçün hədəflər döyüş atışı sahəsində yerləşdirilibsə, o zaman uçuş zonasını, yəni bombanın, raketin, mərminin hava atışlarında mümkün yayınmanın sərhədləri göstərilir. Hər bir silah növünə silahın döyüş imkanları nəzərə alınaraq müdafiə zonası və uçuş sahəsini müəyyən edilir. Döyüş atışı sahəsinin sərhədi atış zamanı atəş istiqamətində və uzaqlıq məsafəsində mümkün maksimal yayınma nəzərə alınmaqla müəyyən edilir. Döyüş atışı əmrini yanan zaman əvvəlcə birinci müdədəni sərbəst olaraq ifadə edir. Sonra isə məşq rəhbəri bir-iki zabiti dirləyir və məşqi yekunlaşdırır. Bu ardıcılıqla döyüş əmrinin növbəti müdədələrini hazırlayır. Yekunda məşq rəhbəri öz variantını təklif edə bilər.

Təhlil qərargah məşqinin yekun mərhələsi adlanır və ona bütün öyrədilənlər cəlb olunur. Təhlil şəxsən məşq rəhbəri tərəfindən keçirilir. Təhlilin vaxtı-vaxtında və iibrətamız icra edilməsinin təmin edilməsi üçün məşq rəhbəri ona hazırlığı məşqin başlanmasıdan əvvəl başlayır və fasıləsiz olaraq məşqin gedisi zamanı davam etdirir. Məşqin başlanmasına kimi məşq rəhbəri taktiki məşqin sxemini hazırlayıır, təlim və döyüş təcrübəsindən nümunələri seçir, nəzəriyyənin məsələlərini öyrənir. Məşqin gedişində o, şəxsi müşahidəsi və köməkçilərinin məruzəsi əsasında öyrədilənlərin işləri və onlar tərəfindən hazırlanmış sənədlərin məzmunu haqqında göstəriciləri toplayır.

Məşq rəhbəri təhlildə mövzunu, tədrisin məqsədini göstərir, taktiki məqsədi və məşqin gedisi açıqlayır. O, öyrədilənlərin fəaliyyətini araşdıraraq tədris suallarının icrası zamanı onların işini qiymətləndirir. Yekunda isə qoyulmuş tədris məqsədinə hansı səviyyədə nail olduğunu müəyyən

edir, idarə heyətinin, bütövlükdə qərargahın (şöbənin, xidmətlərin), əsas vəzifəli şəxslərin (hər bir zabitin) işinə qiymət verir və aşkar edilmiş nöqsanların aradan qaldırılması göstərişini verir.

### NƏTİCƏ

Komanda-qərargah məşqləri (KQM), qərargah zabitlərini praktiki olaraq vəzifə borclarının icra etmə və qarşılıqlı əvəz edilmə üzrə öyrətməklə, eləcə də qərargahın və xidmətlərin bir idarəetmə orqanı kimi uyğunlaşması məqsədilə keçirilir.

### ƏDƏBİYYAT

1. Qrup çalışmalarının, komanda-qərargah məşqlərinin və radioməşqlərin təşkili və keçirilməsi üzrə metodiki tövsiyələr. Bakı, 2014
2. Методика тактической подготовки офицеров штабов и войск. Москва, 1974
3. Quru Qoşunları taktiki fəaliyyətləri üzrə döyüş təlimatı. I hissə. Bakı, 2015
4. Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti. Bakı, 2005

### РЕЗЮМЕ КОМАНДНО-ШТАБНЫЕ ТРЕНИРОВКИ Р. АГАСИЕВ

КШТ проводится с целью обучать штабных офицеров практически выполнять свои должностные обязанности и обучению взаимодействия для замены, а также проводится с целью приспособления всех служб и штаба как единый орган управления.

### SUMMARY TEAM-STAFF TRAINING R. AGASIYEV

Team-staff training is training of officers to carry out their duties in practice and it is carried out to conform the staff and services as one body of management.

# MÜXTƏLİF DÖYÜŞ NÖVLƏRİNDƏ ATƏSLƏ ZƏRƏRVURMANIN ƏSASLANDIRILMASI

Polkovnik-leytenant Yusif AXUNDOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** düşmənə atəslə zərərvurma, ümumi və bilavasitə atəslə zərərvurma, raket və artilleriya qoşunları, atəslə zərərvurmanın effektivliyi.

**Ключевые слова:** огневое поражение противника, общее и непосредственное огневое поражение, ракетные и артиллерийские войска, эффективность огневого поражения.

**Keywords:** fire damage, general and direct fire damage, missile and artillery troops, effectiveness of fire damage artillery.

Ümumqoşun döyüşünün növündən asılı olaraq istər keçmişdə, istərsə də indi düşmənə atəslə zərərvurma ən aktual mövzulardan biridir. Bu məsələ hərb mütəxəssislərini daim düşünməyə və yeni silah nümunələri yaratmağa döyük tətbiqi ilə bu sahəni həmişə diqqət mərkəzində saxlamağa vadar edir. Hazırda bir çox inkişaf etmiş ölkələrin ordularında düşmənə atəslə zərərvurmanın təkmilləşdirilmiş metod və üsulları tətbiq edilməkdədir. Lakin hərb mütəxəssisləri onun hansı istiqamətdə inkişaf etməsini proqnozlaşdırmaqdə çətinlik çəkirlər.

Nəzərə alsaq ki, döyüşün növündən asılı olma-yaraq düşmənə atəslə zərərvurmanın əsas atəş tapşırıqları raket və artilleriya qoşunlarının birləşmə və hissələrinin payına düşür, deməli, döyük növündən asılı olmayıaraq, bizim raket və artilleriya qoşunlarının birləşmə və hissələrinin döyük tətbiqini təhlil etməmizə və daha səmərəli metodların müəyyən edilməsinə, eləcə də mövcud olan nizamnamələrin, təlimatların tələblərinə yenidən baxılmasına, daha da təkmilləşdirilməsinə tələbat yaranıb. Bu fəaliyyətlərə tələb olunan elmi yanaşma, mövzunun aktuallığını bir daha təsdiqləyir.

Düşmənə atəslə zərərvurma – düşmənin döyük

potensialının qarşıya qoyulmuş tapşırığın yerinə yetirilməsinə şərait yaradacaq qədər zəiflədilməsi məqsədilə müxtəlif növ adı silahlardan onun qoşunlarına və obyektlərinə uzlaşmış şəkildə və təyin olunmuş qaydada atəş təsirinin göstərilməsindən ibarətdir.

Düşmənə atəslə zərərvurma qaydası düşmənin obyektlərinə və qruplaşmalarına, yerinə yetirilən taktiki tapşırıqlara müvafiq olaraq ümumqoşun komandiri tərəfindən təyin edilən atəş təsirinin ardıcılığından ibarətdir. Bu zaman tətbiq oluna bilər: eyni vaxtda atəş təsiri – atəslə zərərvurmanın mövcud güc və vasitələri eyni vaxtda təyin olunmuş atəş tapşırıqlarını tam həcmdə yerinə yetirməyə imkan verir; ardıcıl atəş təsiri – atəslə zərərvurmanın mövcud güc və vasitələri yalnız ardıcıl olaraq təyin olunmuş atəş tapşırıqlarını tam həcmdə yerinə yetirməyə imkan verir. [1]

Döyüşlərin (əməliyyatların) gedişində yerinə yetiriləcək atəş tapşırıqlarının icrasından asılı olaraq düşmənə atəslə zərərvurma iki mərhələdə ümumi və bilavasitə atəslə zərərvurma formasında həyata keçirilir.

Ümumi atəslə zərərvurma – birliyin əməliyyat

tapşırığının ümmülikdə yerinə yetirilməsi dairəsində, birliyin tabeliyində olan atəşlə zərərvurma güc və vasitələrinin, ayrılmış resurs çərçivəsində raket və artilleriya qoşunlarının atəşlə zərərvurma güc və vasitələrinin birliyin əməliyyat zolağında düşmən qoşunlarına, onun obyektlərinə atəş təsirindən ibarətdir. O, yuxarı komandanlığın (birlik və daha yuxarı səviyyədə) planına əsasən təşkil edilir və düşmənin əməliyyat düzülüşünün bütün dərinliyinə keçirilir. Düşmənə ümumi atəşlə zərərvurma kütləvi atəş zərbəsi, cəmləşdirilmiş atəş zərbələri və əməliyyatın gedişində düşmənə sistematik atəş təsiri formalarında aparılır. [1]

Nəzərə alaq ki, əvvəllər düşmənə atəşlə zərərvurma bütün atəşlə zərərvurma vasitələrinin kompleks şəkildə imkanları ilə planlaşdırılıb keçirilirdi, belə olan halda isə düşmənin döyüş potensialını hücum edən və yaxud müdafiə olunan tərəf üçün aşağı salmaq və onların fəaliyyətləri üçün əlverişli şərait yaratmaq mümkün olmurdu. Bu zaman hücumun gedişində düşmənin güclü müqavimətinə, müdafiənin gedişində isə düşmənin üstün qüvvələrinin zərbələrinə məruz qalır və nəticədə böyük itkilərlə döyüş tapşırığının icrası mümkün olmurdu. Hazırda düşmənə atəşlə zərərvurma o həddə qədər inkişaf etdirilib ki, demək olar ki, onun effektli icrasından döyüşün (əməliyyatın) nəticəsi asılıdır.

Məsələn, döyüşün növündən asılı olaraq döyüşdən əvvəl yuxarı komandanlığın atəşlə zərərvurma imkanları ilə düşmənə ümumi atəşlə zərərvurma zamanı tabelikdə olan bölmələrin kəşfiyyatdan və atəşdən cavabdehlik zolağı daxilində düşmənə zərər vuraraq onun döyüş potensialının aşağı salınması, tabelikdə olan bölmələrin döyüş tapşırığının yerinə yetirilməsinə yaradılan əlverişli şəraitdir. Əlbəttə, düşmənə ümumi atəşlə zərərvurmanın nəticəsi ən azından 30% (0,3) təşkil etməlidir ki, bila vasitə atəşlə zərərvurma zamanı düşünülmüş (planlaşdırılmış) nəticə əldə etmək mümkün olsun.

Nəzərə alsaq ki, döyüş tapşırığı yerinə yetirən istənilən bölmənin döyüş fəaliyyəti onun döyüş imkanları ilə müəyyən edilir, o zaman raket və artilleriya qoşunlarının birləşmə və hissələrinin dö-

yüş imkanlarını təhlil edərək onların döyüş imkanları ilə atəşlə zərərvurma zamanı hücumda və müdafiədə hansı nəticələr əldə edə bilməsi üçün əvvəlcədən müəyyən hesablamalar aparılır. Bu hesabatların nəticəsində məlum olur ki, hazırda ştatında olan artilleriya bölmələrinin imkanları ilə motoatıcı (mexanikləşdirilmiş, dağ-atıcı) birləşmələr hücumda digər zərbə istiqamətində, müdafiədə isə digər istiqamətdə belə müdafiə olunma imkanında deyil. Belə olan halda ümumi atəşlə zərərvurmanın nəticəsində faydalananmaq və bila vasitə atəşlə zərərvurmanın effektivliyini artırmaq məqsədilə yuxarı komandanlıq tabeliyində olan birləşmələri özünün atəşlə zərərvurma vasitələri ilə gücləndirməlidir. Belə ki, raket və artilleriya qoşunlarının birləşmə və hissələrinin bir hissəsini (hesabatla müəyyən olunan tələbata müvafiq olaraq) tabeliyində olan döyüş tapşırığı yerinə yetirən birləşmənin əmrinə əlavə olaraq verir və bu bölmələrdən artilleriya qrupları yaradılır.

Əlbəttə, bu zaman əsas məsələlərdən biri də raket və artilleriya qoşunlarını qruplaşdırıb düşmənə qarşı tətbiq etməkdir. Bu qoşun növünün döyüş tətbiqinin təcrübəsi onu göstərir ki, silah miqdarı çox olduqda adətən coxməqsədli (ordu, diviziya, alay) artilleriya qrupları yaradılır, asanlıqla idarə olunur və düşmənə atəşlə zərərvurma üzrə çox effektli istifadə edilir. Lakin artilleriya silahları az olduğu hallarda isə yalnız bir məqsədli qruplar yaradılır (bilavasitə dəstək üçün və ya uzaqdan atəş zərbələri endirmək üçün) və düşmən qruplaşması tərkibindən obyekt seçmə üsulu ilə düşmənə atəşlə zərərvurma icra edilir. Hazırda artilleriya qoşunlarının ştat strukturu elə yaradılıb ki, bu struktur birləşmələrin tərkibində olan ümumqoşun birləşmələrinin miqdarına uyğun gəlmir, onlara atəş sərbəstliyi vermir. Bunun nəticəsi olaraq yalnız düşmənə ümumi və bilavasitə atəşlə zərərvurmanın təşkili müasir mühəribələrin tələblərinə cavab verərək, birləşmələrin atəş asılılığını aradan qaldırır. Ancaq əvvəllər olduğu kimi bir məqsədli qruplar yaratmadan daha effektli tətbiq edilmə variantları tələb olunur. Bu vəziyyətdə kəşfiyyat və atəşdən cavabdehlik zolaqlarının tə-

yin edilməsi ilə artilleriyanın tətbiq edilməsi mövcud problemlərin, o cümlədən atəşlə zərərvurmanın planlaşdırılmasında əməliyyat və taktiki səviyyə arasında olan ziddiyiyətə aradan qaldırır.

Hazırda birləşmənin tərkibində mövcud olan və əlavə olaraq verilən raket və artilleriya bölmələrinin qruplaşdırılması bilavasitə atəşlə zərərvurma zamanı düşmənə kəşfiyyat və atəşdən cavab-dehlik zolağı daxilində komandirlərə atəş sərbəstliyini təmin etməkdir.

Son zamanlar dünyada baş verən lokal mühabələrin (münaqişələrin) təhlili onu göstərir ki, artıq heç bir tərəf düşmənlə zərurət olmadıqda temas vəziyyətində döyüşmək istəmir. Məsafədən düşmənə sarsıcı zərbələr endirir və bu zərbələrin nəticələrini müşahidə və təhlil etdikdən sonra növbəti fəaliyyəti planlaşdırır və yaxud icra edir.

Hazırda düşmənə atəşlə zərərvurmanın əsasını raket və artilleriya qoşunlarının birləşmə və hissələrinin atəsi təşkil etməsi döyüş tapşırığı icra edən bölmələrin atəş imkanlarının artmasına tələbat yaranıb. Bu isə öz növbəsində motoatıcı birləşmənin ştat strukturuna yenidən baxılmasını və ən azından bir artilleriya (reakтив artilleriya) divizionunun əlavə edilməsini zəruri edir.

Əlavə olaraq son zamanlar inkişaf etmiş ölkələrin ordularında daha çox yüksəksərrast silahların istehsalı və onların tətbiqi ilə qəti nəticənin əldə olunması istənilən halda atəş imkanlarının artmasına olan tələbatı bir daha gündəmə gətirib. Atəşlə zərərvurmanın inkişaf istiqamətindən asılı olmayaraq istər raket və artilleriya qoşunlarının, istərsə də hərbi hava qüvvələrinin və digər qoşun növlərinin atəşlə zərərvurma imkanları gücləndirilməlidir. Bu artıq döyüş fəaliyyətlərinin təşkilinə və aparılmasına, eləcə də müasir atəşlə zərərvurma metodlarına olan prinsipial tələblərdir.

İndi isə atəşlə zərərvurma prinsiplərini nəzərə alaraq, hücum döyüşlərində atəşlə zərərvurma sisteminə olan tələbləri bir daha nəzərdən keçirək. Belə ki, hücum döyüşlərinin təşkili və icrası zamanı təşəbbüsün hücum edən tərəfdə olması, bizə istənilən halda düşmənin döyüş potensialını tabelikdə olanların hücumunun təmin ediciliyini ortaya

çıxarmaq və atəşlə zərərvurmanın nəticəsini müəyyən edə bilmək üçün əlverişli şərait yaradır. Bu şəraitdən isə hücumda atəşlə zərərvurmanı necə və hansı qüvvələri cəlb etməklə keçirmə sərbəstliyi yaradır və bununla da düşmənə nisbətdə əhəmiyyətli üstünlük əldə olunmuş olur.

Döyüş və ya əməliyyatlarda düşmənə atəşlə zərərvurmanın təşkili üçün mərmi tələbatını müəyyən edəndə, eyni zamanda tələb olunan vasitənin miqdarı da müəyyən edilməlidir. Bu məsələnin həllinin üç üsulu mövcuddur [2]:

– atəşlə zərərvurma eyni zamanda nəzərdə tutulan obyekt və hədəflərin maksimal sayına görə;

– birinci eşelon birləşmələrinin tərkibində artilleriya qruplarının yaradılması üçün tələb olunan artilleriya vasitələrinin sayına görə;

– düşmənin artilleriyası ilə nisbətə görə.

Ancaq yuxarıda qeyd edilən üsullardan ən dəqiqi birinci üsuldur və əsas üsul hesab olunur, diğər iki üsul nəzarət tədbiri kimi də istifadə oluna bilər. Cənki birinci üsulla müəyyən edilən vasitə miqdarı verilən əməliyyat (döyüş) tapşırığının yeri yetirilməsini təmin edə bilir. Belə ki, aparılan hesabatların nəticəsində düşmən qruplaşmasının tərkibində olan obyekt və hədəflərə eyni zamanda zərər vermaq üçün tələb olunan hədəflərin miqdarı və birliyin eyni zamanda atəşlə zərərvurma imkanları müəyyən edilir. Nəticə müqayisə edildikdən sonra müvafiq hesabatlarla birliyin gücləndirilməsinə tələb olunan artilleriya vasitələrinin miqdarı müəyyən edilir.

Hücum əməliyyatı zamanı artilleriya vasitələrinin tələb olunan miqdarı əsas zərbə istiqamətində düşmən artilleriyasına nisbətən 3-4 dəfə, yarma sahəsində 5-6 dəfə, digər zərbə istiqamətində isə 2-3 dəfə və daha çox üstün olmalıdır.

Beləliklə, birliyin artilleriya qərargahı hücum əməliyyatı üçün artilleriyanın atəşlə zərərvurma sisteminin yaradılmasını təmin edir və atəş tapşırıqları cəlb edilən artilleriya bölmələri arasında bölünür. Hücum əməliyyatında birliyin artilleriya qərargahı artilleriyanın atəş sistemini yaradanda korpusun artilleriya qrupunun fəaliyyətini düşmənə atəşlə zərərvurmanı icra edilən tapşırıqların

həllinə, birləşmənin artilleriya qruplarının fəaliyətini isə mühüm tapşırıqların icrasına cəlb etməklə planlayır.

Bu fəaliyyətlərin müdafiə döyüslərində oxşar və fərqli cəhətləri mövcuddur. Belə ki, atəşlə zərərvurma strukturuna görə yuxarı komandanlıq tərəfindən müdafiə döyüslərinin tələblərinə cavab verən şəkildə keçirilən ümumi atəşlə zərərvurma ilə düşmənin döyük potensialı aşağı salınır. Lakin təşəbbüs hücum edən tərəfdə olduğuna görə atəşlə zərərvurmanın planlaşdırılması və icrası elə olmalıdır ki, onun təşəbbüsü qısa zamanda puç olsun. Bu isə düşünülmüş müdafiənin qurulması ilə döyük düzülüşünün, müdafiə mövqə və rayonları sisteminin, düşmənə atəşlə zərərvurma sisteminin, hava hücumundan müdafiə sisteminin, mühəndis maneələri sisteminin, hava desantına, aeromobil və kəşfiyyat-təxribat qruplarına, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə sisteminin yaradılması deməkdir.

Müdafiədə yaradılan sistemlərin əsasən bütün zərərvurma vasitələrinin imkanları ilə yaradılan atəş sistemlərinin razılışdırılması ilə mümkündür.

### NƏTİCƏ

Döyüslərin və əməliyyatların əsasını təşkil edən düşmənə atəşlə zərərvurma öz aktuallığını hələ yaxın gələcəkdə də saxlayacaq. Düşmənə atəşlə zərərvurmanın inkişafı hərb mütəxəssislərinin daim diqqət mərkəzində olub və gələcəkdə də belə olacaq.

Hal-hazırda düşmənə atəşlə zərərvurmanın qarşısında silahlı qüvvələrin bütün qoşun növlərinin atəşlə birgə tətbiqinin bütün mümkün formaları, lokal müharibə və silahlı münaqişələrin gedisiində atəşlə zərərvurma metodlarının və üsullarının icrası kimi mürəkkəb tapşırıqlar durur. Elmi-texniki tərəqqinin nailiyyətləri, kəşfiyyat, rabitə və naviqasiya sistemlərinin, uzaqvuran yüksəksər-rast silah sistemi və komplekslərinin inkişafı, eyni zamanda yeni fiziki əsaslı zərərvurma vasitələrinin yaradılması qoşun tətbiqinin müxtəlif variantda əhəmiyyətli dərəcədə artırır.

Buna görə də perspektivdə qoşunların bütün

əməliyyat tətbiqi formaları əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalacaq, bununla da düşmənə atəşlə zərərvurmanın metodu və aparılma üsulları dəyişəcəkdir.

### ƏDƏBİYYAT

1. Боевое применение ракетных войск и артиллерии в операциях. Учебник Москва. 2008
2. Raket və artilleriya qoşunlarının döyükə (əməliyyatda) planlaşdırılması metodikası. Dərslik. Bakı, 2016

### РЕЗЮМЕ ОБОСНОВАНИЕ ОГНЕВОГО ПОРАЖЕНИЯ ПРОТИВНИКА В РАЗЛИЧНЫХ ВИДА БОЯ Ю. АХУНДОВ

В статье указана увеличивающаяся роль огневого поражения противника с учётом требований современного общевойскового боя. Анализируя новые формы и методы применения огневого поражения противника дана информация о направлении развития средств огневого поражения. Просмотрена целесообразность общего и непосредственного огневого поражения противника составляющая основу современного общевойскового боя.

### SUMMARY RATIONALIZATION OF FIRE DAMAGE IN DIFFERENT COMBAT TYPES Y. AKHUNDOV

Taking into an account of the rising role of fire damage of foe in terms of demand in combined-arms-combat and developing aspects of destroying fire are dealt with in the article. The implementation of destroying foe by the new forms and methods of fire is analized and the developing perspectives of the means of fire damage are informed about. The expediency of general and direct fire damage of foe which is the core of a modern combined-arms-combat is introduced in the article.

# YAŞAYIŞ MƏNTƏQƏSİNDE MÜDAFIƏNİN XÜSUSİYYƏTLƏRİ

Mayor Ziyəddin CƏFƏROV

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

*Elmi rəhbər: polkovnik-leytenant Ələsgər AĞAYEV*

**Açar sözlər:** yaşayış məntəqələrinin müdafiəsi, müdafiənin xüsusiyyətləri, müdafiə döyüşünün aparılması.

**Ключевые слова:** оборона жилых районов, особенности обороны, ведение боя в обороне.

**Keywords:** defence vein region, particularities of the defence, conduct fighting in defence.

Döyüş növü olan hücum nə qədər böyük əhəmiyyət daşıyırsa, müdafiə də o qədər əhəmiyyətlidir. Müdafiə nə deməkdir? Ölkə və ya müəyyən bölgənin müdafiəsi dövlət və ya müəyyən orqanlar tərəfindən sülh və müharibə dövründə onun hərbi təhlükəsizliyini təmin etmək, hərbi, hərb-iqtisadi və mənəvi potensialını vaxtında hücumdan qorumaq məqsədilə keçirilən tədbirlər kompleksidir.

Müdafiənin başqa bir tərifi də var: müdafiə – hücum üçün əlverişli şərtlər əldə edilənə qədər bir bölgədə düşmən hücumlarının qarşısını almaq və ona itki verdirmək məqsədilə müvəqqəti tətbiq olunan döyüş növüdür.

Müdafiə döyüş fəaliyyətlərinin aparılmasının əsas aspektlərindən biridir. Müdafiənin iki növü var: aktiv və passiv. Müdafiə döyüşi ilə düşmən hücumlarına mane olunur, müqavimət göstərilir, düşmən hücumları dəf edilir.

Müdafiənin əsas məqsədi hücum üçün taktiki təşəbbüsü yenidən ələ keçirməkdir. Briqadanın müdafiəsi, düşmənin cinah və geri bölgələrində boşluq yaradaraq bundan faydalana maq məqsədilə atəş gücünü, əngəlləri və manevri birləşdirir. Briqada adətən düşmən hücumunu dayandırmaq, yollandan sapdırmaq və hücum düzülüşünü pozmaq

üçün mövcud əngəllərdən istifadə edir.

Bununla da düşmən, taborun güclü tapşırıq qüvvələri olan yerdəki əlverişsiz ərazidə və qarşılıqlı dəstəklənən müdafiə mövqelərindən şiddətli cinah və ön xətt atə-

şı açılan bölgələrə doğru hərəkətə məcbur edilir.

Ehtiyatdakı tabor tapşırıq qüvvələri düşmənin dərinlikdə yerləşən qüvvələrinə qarşı hücumu keçirlər. Hücum helikopterləri ehtiyat və ya yayındırma əməliyyatı keçirən birinci xətt birliklərini qoruyur və dərinlikdəki düşmənin ikinci eşelon birliklərinə hücum edirlər. Radioelektron mühafizə (REM) düşmənin öz birliklərinə idarəetmə və nəzarət qabiliyyətini, artilleriya və minaatan dəstəyi ilə olan sinxronlaşdırılmasını yoxa çıxarır.

Düşmənin hücum sürəti azaldıqca müdafiə olunan tərəf yuxarı komandırın niyyət və məqsədi istiqamətində birinci və ya ikinci eşelon qüvvələrinə hücum edəcək şəkildə ələ düşən hər fürsətdən istifadə edir. Bu zaman qarşılıqlı əlaqənin çox düzgün və dəqiq qurulması olduqca vacibdir. Müdafiə olunan briqada düşmənin döyüş əzminin qırılmasını müşayiət edən fiziki zəifləmənin və psixoloji şokun birləşməsi ilə taktiki təşəbbüsü yenidən ələ keçirir.

Müdafiə əməliyyatında briqadanın hücum üçün döyüş sərbəstliyi, yuxarı komandırın niyyət və məqsədilə bağlıdır. Bəzən briqadanın mühüm bir ərazini əldə saxlaması tələb oluna bilər. Bu zaman hücum əmri verən yuxarı qərargah briqadını dəstəkləyir. Taktiki təşəbbüsü ələ keçirmək və ya yu-

xarı qərargah üçün hücuma keçmək fürsəti yaratmaq briqada müdafiəsinin əsas prinsiplərindəndir.

### YAŞAYIŞ MƏNTƏQƏSİNĐƏ MÜDAFIƏNİN XÜSUSİYYƏTLƏRİ

Yaşayış məntəqəsinin müdafiəsi onun girişlərində və ya bilavasitə yaşayış məntəqələrində yaradılır. Yaşayış məntəqələrində müdafiə üçün qarazonun tərkibi müəyyənləşdirilir, konkret tapşırıqlar verilir, müdafiəyə hazırlıq qaydaları, təminat və müdafiə olunan bölmələrin kənardan dəstəklənməsi müəyyən edilir. Bütün yaşayış məntəqələri dairəvi müdafiəyə hazırlanır. Bunun üçün xarici və daxili müdafiə mövqeləri qurulur, ayrıca müdafiə qovşaqları və dayaq məntəqələri yaradılır. Kiçik yaşayış məntəqələri, bir qayda olaraq, briqadanın müdafiə mövqeləri sisteminə, rayonlarına daxil edilir.

Briqadaya müdafiə zolağı təyin edilir. Bura bütün şəhər və ya onun bir hissəsi daxil edilir. Yaşayış məntəqələrində çox sayıda möhkəm daş və beton binalar, yeraltı qurğular, kommunikasiya xətləri, çoxlu sayda manəvə və çətin keçilən sahələrin olması səhra şəraitinə nisbətən daha dayanıqlı müdafiəni təmin etməyə imkan verir.

Hər bir şəhər qısa müddətdə briqadanın (korpusun) qüvvələri ilə güclü qalaya çevrilə, hətta mühasirədə olsa belə uzun müddətli müdafiəni təşkil edərək düşmən hücumunu dəf edə bilər. Lakin nəzərə almaq lazımdır ki, düşmənin şəhərə kütləvi aviasiya və atəş zərbələri, sərrast vuran silahlardan istifadəsi və nüvə zərbələri nəticəsində böyük dağıntılar, kütləvi yanğınlar, radioaktiv maddələrin havada yayılması və qalması baş verir.

Şəhərdə müdafiəni uğurla aparmaq dairəvi müdafiənin yaradılması, cinahların və arxa cəbhənin etibarlı müdafiəsi, dəqiq müşahidə və kəşfiyyatın təşkili, həmçinin düşmən manevrinə qarşı tədbirlərin keçirilməsi lazımdır. Yaşayış məntəqəsinin girişində mövqe və rayonların müdafiə sistemi adı şəraitdə olduğu qaydada hazırlanır. Bu zaman yaşayış məntəqələrinə yaxın mövqe elə məsafədə qurulur ki, düşmən eyni vaxtda

bu mövqe və yaşayış məntəqəsini artilleriya atəşinə tuta bilməsin. İri yaşayış məntəqələrində müdafiə mövqelərinin quruluşu tikintilərin növü, sıxlığı, bina və tikintilərin konstruksiyasından, yeraltı kommunikasiya sistemlərindən asılıdır. Onların əsasını müdafiə qovşaqları təşkil edə bilər. Hər bir müdafiə qovşağı dairəvi müdafiəyə hazırlanmış bir neçə dayaq məntəqəsindən ibarətdir. Əsas diqqət yaşayış məntəqəsinin vacib magistralları və obyektləri müşahidə olunan binalara, yerüstü və yeraltı kommunikasiya sisteminə verilir.

Müdafiədə idarəetmə etibarlı təşkil edilməlidir. Bu zaman komandaları olduğu kimi təkrar etmək üçün bütün vasitələrdən (bayraq, tonqal, tüstü, piyada və atlı rabitəçilər, rabitəçi zabitlər və s.) istifadə olunur.

Dağlıq Qarabağda gedən döyüslərdə müdafiə istiqamətlərindən birinin komandanının dediklərində: "Əsl müdafiə ilə Tərtəri saxlamaq mümkün deyildi, çünki düşmən tankları üstünlük təşkil etdiyinə görə briqadalar arasındakı boşluqdan istifadə edərək müdafiəmizi poza və bu vəziyyətdə müdafiənin müvəffəqiyətini əks-həmlə ilə hücum əməliyyatı təmin edə bilərdi.

Əgər müdafiə üçün qüvvə yoxdur, əks-həmlə üçün bütün tədbirlər görülməlidir. «Müdafiənin ən yaxşı üsulu əks-həmlədir» prinsipinə müdafiədə olan hər bir komandir hazır olmalıdır. Əks-həmlə edərək bölmələrlə yandan ölüb keçməklə manevr edərək düşmənin cinahlarına və arxasına keçərək zərbə endirmək lazımdır. Hücumdakıların planlarını yalnız bununla pozmaq olar. Bu tədbir baş tutmasa belə, düşmən öz planına düzəlişlər etməyə məcbur edilir. Bu da onun işində qarışılıqlı əmələ gətirir, hücum tempini azaldır, təşəbbüsünü heçə çıxarıır.

Tank əleyhinə vasitələrin çox hissəsi yaşayış məntəqəsinin tikililəri seyrək olan rayonlarda tətbiq olunur, küçə və binalar boyu dərinliyə eşelonlaşdırılır. Tank əleyhinə ehtiyatlar yaşayış məntəqəsinin ucqarlarında, lazım olduqda isə dərinliklərində küçə kəsişməsinə yaxın, dalan və həyət-lərdə cəmləşdirilir.

Atəşlə zərərvurma sisteminin əsasını aviasiya

zərbələri, artilleriya atəsi, atıcı silahlar, düzüntüşlama ilə atış üçün ayrılmış tank və başqa atəş vasitələrinin cinah və çarpez atəşinin birliyi təşkil edir. Əsas diqqət bütün vasitələrin küçə boyu, küçə kəsişmələrinə, körpü və yol ötrüçülərin girişinə, su maneələrinə yaxınlaşma yerinə, meydanların çıxışlarına, binalararası boşluqlara aparılan atəşə yönəldilir. Artilleriyanın, o cümlədən tank əleyhinə artilleriyanın böyük hissəsi taborlara (bölmələrə) verilir. Reaktiv artilleriya briqada komandirinin bilavasitə tabeliyində qalır və istənilən təhlükeli istiqamətdə atəş açmağa hazır vəziyyətdə olur.

HHM bölmələrinin əsas səyləri yaşayış məntəqələrinin girişində olan bölmələrin himayəsinə cəmləşdirilir. Müdafiə bilavasitə yaşayış məntəqələrində olarkən, HHM bölmələrinin start (atəş) mövqeyi ucqar yerlərdə, meydan və küçə kəsişmələrdə, bulvar, stadion və parklarda, daşınan zenit-raket komplekslərinin mövqeləri isə hündür binaların damlarında seçilir. Yaşayış məntəqəsində müdafiəni təşkil edərkən briqada komandiri əlavə olaraq nəzərə alır:

- hansı hakim obyektləri əldə saxlamaq üçün əsas səyləri cəmləşdirmək lazım gəldiyini;
- düşmənin əhatəetmə və yandan keçməsinə əks-təsir tədbirlərini;
- dağıntı və uçqunlar yaratmaq üçün sahələri;
- aralıqların örtülmə qaydası və yeraltı mübarizənin aparılma üsullarını;
- yanğınlı mübarizə, idarəetmə məntəqələrinin, maddi-texniki və tibbi təminat bölmələrinin müdafiə-mühafizə tədbirlərini.

Bölmələr böyük miqyaslı xəritələrlə, yaşayış məntəqələrinin planı (fotoxemi) və yeraltı kommunikasiya sxemləri ilə təmin olunur. Yaşayış məntəqəsinin müdafiəsini apararkən, düşmənin yaşayış məntəqəsini mühəsirəyə alma və onu hərəkətdən ələ keçirmə cəhdlərini pozan tədbirlər görülür. Düşmənin yaşayış məntəqəsini yandan keçməyə can atan hissələri (bölmələri) aviasiya zərbələrinin, artilleriya və digər silah növlərinin atəşlərinin, radioelektron susdurma, mühəndis maneələri, briqadanın ikinci eşelonunun (ümum-

qoşun ehtiyatlarının) əks-həmləsi ilə uyğunlaşdırılaraq məhv edilir.

Yaşayış məntəqəsində döyüş adətən mənbə xarakteri daşıyır və müdafiə rayonları (qovşaqları) və dayaq məntəqələrini əldə saxlamaq uğrunda aparılır. Onları müdafiə edən bölmələr, mühasirədə olsalar belə, hər bir binanı inadla müdafiə edirlər. Adətən düşmənin ələ keçirdiyi ayrı bina və dayaq məntəqələrinin geri qaytarılması məqsədilə kiçik qüvvələrlə əks-həmlələr keçirilir. Bunu üçün həmlə qrupları yaradılır.

### MÜDAFIƏ KONSEPSİYASI

Bu, düşmənə qarşı mümkün qədər qabaqcadan və əlaqələndirilmiş şəkildə fəal döyüşlərə başlayaraq düşmən birliliklərini taqətdən salan, döyüş təşəbbüsünü təhlükə altına qoyan, dərinliyə tərtiblənmiş və manevr ağırlıqlı dinamik bir müdafiədir. Söyügedən doktrinaya görə:

- təmas xəttinin qarşısında və təsir sahəsində müdafiənin müvəffəqiyyətini ən çox təhlükəyə məruz qoyan düşmənin imkan və qabiliyyətlərinə qarşı məhdud ölçüdə dərin döyüş icra edilir;

- müdafiə üçün tərtiblənən qüvvələrin qarşısı və cinahlarında əsas döyüş xəttinə (wdx) qədər fasiləsiz fəal döyüşlərlə təşəbbüsün başlanğıcdan etibarən əldə saxlanması və düşmənin bizim qüvvələrə ziyan vermədən onun maksimum dərəcədə zəiflədilməsi, hücum təşəbbüsünün məhdudlaşdırılması, hücum, tərtib və düzüllşlərinin pozulması, 1-ci və 2-ci eşelon qüvvələrinin ayrı-ayrı döyüşlərə girməyə məcbur edilməsi vasitəsilə onun maksimum zəiflədilmiş halda wdx-yə çatmasının qarşısını almaq məqsədilə mühafizə döyüşü icra edilir;

- qəti nəticəli döyüşlər wdx vasitəsilə bu xəttin dərinliyindəki müdafiə xətlərini əhatə edən ardıcıl müdafiə mövqelərində icra olunmaq məqsədilə əsas döyüş xəttində birinci xətt birlilikləri ilə müdafiə döyüşü icra edilir;

- düşmənin müdafiə mövqelərinin dərinliyinə doğru edəcəyi ani hərəkətləri qabaqlamaq, havadəsant və taktiki hava-desant birliliklərini məhv et-



mək məqsədilə dərinlikdəki çevik ehtiyatlarla ehtiyat döyüşü icra edilir;

– geridə döyük sərbəstliyini müdafizə etmək üçün arxada yerləşən ehtiyat və digər bölmələrlə birlikdə geri bölgənin müdafiə döyüşü icra edilir.

Mövqə müdafiəsində bir-birinin gerisində və mövqə yarıldıqda düşmənin eyni tərtib və düzülüşdə hücum etməyəcəyi bir məsafədə bir neçə müdafiə mövqeyi hazırlamaq lazımdır. Oynaq müdafiədə birinci müdafiə mövqeyini zəif qüvvələrlə tutacaq şəkildə hazırlamaq, hücum edən düşməni geri atmaq və vəziyyəti düzəltmək üçün birinci xətt birliliklərindən istifadəni nəzərdə tutur. Bu zaman müdafiəni yarmanı qabaqlamaq və ƏDX-yə girməyə nail olan zaman düşməni əks-hücumla geri atmaq və ya məhv etmək, ƏDX-də meydana gələ biləcək digər təhlükələri qabaqlamaq üçün çevik və üstün ehtiyat qüvvələrindən istifadə olunur. Müdafiədə hər bir nəfərin əsas vəzifəsi düşməni mövqeyə buraxmamaqdır. Əgər düşmən mövqeyə yaxınlaşmağı bacarmışsa, onu birbaşa atəşlə, qumbaralarla və ya əlbəyaxa döyüşlə məhv etmək lazımdır.

### YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ APARILAN DÖYÜŞÜN XÜSUSİYYƏTLƏRİ

Hər şeydən əvvəl yaddan çıxarmaq olmaz ki, yaşayış məntəqələri ilk növbədə insanların yaşadığı və çalışdığı bir məkandır. Orada muzey və teatrlar, elm-təhsil, sənaye müəssisələri, mədəni-məişət obyektləri və s. cəmləşmişdir. Adı silahların tətbiqi ilə aparılan döyük əməliyyatlarında yaşayış məntəqələri özünün müqavimət qovşağına çevrilmə xüsusiyyətini hər zaman qoruyub saxlayır.

Yaşayış bölgələrində keçirilən əməliyyatın bəzi xüsusiyyətləri həm hücum, həm də müdafiə zamanı tətbiq olunur. Bir yaşayış məntəqəsinə hücum və ya oranı müdafiə etmək qərarının verilməsi böyük itkilər verilməsinə və ərazinin xarabaliğa çevrilməsinə səbəb olur. Şəhərlərin böyüməsi komandirlərin ərazini araşdırma sahəsini genişləndirir, qüvvələrin qaydaya salınması və yerləşdirilməsinə, silahların istifadə olunması və manevr qabiliyyətinə təsir göstərir. Müxtəlif sıxlıqda tikilmiş bina və müəssisələr örtü və gizlənməni təmin edir. Yaşayış məntəqələrinə yaxınlaşma yolları küçələrin forması, binaların quruluşu, açıq sahələrin və



Yeraltı kommunikasiya xətləri və sistemin quruluşu ilə müəyyən olunur. Yaşayış məntəqələrində döyüş əməliyyatlarının gedisatına küçələrin xarakteri olduqca böyük təsir göstərir. Ən vacibi isə magistral küçələrdir. Ondan başqa baş küçə, ikinci dərəcəli küçələr, dalan, keçidlər də var. Küçələrin başlıca xüsusiyyəti onların eni, şəhərsalma planında girintili-çıxıntılı olması və tikintilərin xarakterindən asılıdır.

Yaşayış məntəqələrində aparılan döyüş 3 hissəli döyüsdür. Düşmənlə küçədə aparılan döyüşə əlavə kimi, damlarda və binaların yuxarı mərtəbələrində, kanalizasiya, metro və digər kommunikasiya xətlərində döyüş aparıldığını göstərmək olar. Hər cür bina və müəssisələrin əldə saxlanılması və təhlükəsizliyin təmin edilməsi üçün onların hərtərəfli yoxlanılması lazım gəlir. Çünkü düşmənin orada olub-olmayıcağını fərz etmək olmaz. Yaşayış ərazilərindəki bina və obyektlər silahlar-dan istifadəni və hədəfseçmə məsafəsini olduqca məhdudlaşdırır.

Yeraltı qurğular (metro, böyük kanalizasiya və su boru xətləri, tunel, yeraltı saxlanc və anbarlar, yeraltı şəbəkələr üçün kollektorlar, zirzəmilər və s.) qoşunlar tərəfindən yeraltı sığınacaq düzəltmək üçün, həmçinin bölmələrin gizli hərəkəti üçün istifadə edilə bilər.

Müasir mühəribələrdə özülü dərinlikdə qoyulmuş möhkəm beton, dəmir-beton və örtülərlə tikilmiş ye-

raltı qurğular xüsusi əhəmiyyət daşıyır. Yaşayış bölgələrində yeraltı qurğuların olması həmin məntəqənin müdafiəsini təşkil etməyə kömək edəcəkdir.

Şəhərlərə yaxınlaşarkən göründü məsafəsi 1200 m-ə çatır. Yaşayış bölgələrində hədəflər çox vaxt 100 m-dən yaxın məsafədə və qısa müddət ərzində görünür. Məhdudlaşdırılmalar-qarşı qüvvələr arasında böyük ölçüdə avtomatik silah, raket, əl qumbaraları və ya əllə yerləşdirilən güclü partladıcı

maddələrə arxalanaraq aparılan döyüş qısa zaman kəsimində şiddetli mühəribəyə çevrilir. Şəhərdəki bina və müəssisələr daimi məlumat verməni də çətinləşdirir.

Kiçik birlikdə bir əsgərin göstərdiyi təşəbbüs, bacarıq və ığidlik böyük əhəmiyyət daşıyır. Daimi olaraq yaxında aparılan döyüş artıq vurulan zərər, hədəflərin tez itirilməsi, çox vaxt görünməyən düşməndən açılan atəşlər, kiçik birlik komandirləri ilə əsgərlər arasında şiddetli psixoloji vəziyyət və yorğunluq yaradır. Nəticədə yaşayış məntəqələrində aparılan mühəribənin xüsusiyyətləri nəzarətin və əsas taktiki meyarların tətbiqini çətinləşdirir.

Təhlükəli vəziyyətin xüsusiyyəti ondadır ki, o, bir tərəfdən ruh düşkünlüyü və ümidsizlik yaradır, digər tərəfdən isə mənəvi və fiziki qüvvələrin səfərbərliyə alınmasına məcbur edə bilir. Qarabağ mühəribəsi zamanı məlum Tərtər döyüşü zamanı komandirlərin qəti fəaliyyəti qoşunlara nəinki öz mövqelərini saxlamağa, hətta düşmənə elə tələfat verməyə imkan verdi ki, onlar öz hücumlarını dayandırmağa məcbur oldular. Həmişə yadda saxlamaq lazımdır ki, heç bir hadisə gözlənilməzlik ki mi qüvvələri pozub sarsıtmır.

Müdafiə olunan tərəf üçün taktiki və strateji fayda verən xüsusiyyətlər komandirin ümumi müdafiə planına daxil edilir. Yaşayış nəzərdə tutulmasa da hücum edən qüvvələrin ən az bir hissəsi

üçün nəqliyyat xətti boyunca keçirilən manevrə maneçilik törədir. Maneçilik törədən müəssisələrin dolaşaraq keçilməsi təsirsiz bir hala gətirib çıxarmışdır. Yaşayış ərazilərində ancaq başqa variant qalmadığı zaman hücum olunmalıdır.

Böyük alman sərkərdəsi Helmut fon Moltkenin vaxtilə dediklərini komandirlər yaddan çıxarmalıdır: "Mühəribədə bütün işlər dəyişməyən ümumi qaydalarla əlaqələndirilmədən hər düşən fürsəti daha yaxşı dəyərləndirmək və məqsədəy়ğun istifadə etmək bacarığından ibarətdir."

### NƏTİCƏ

Müdafiə hərbi əməliyyatlar içərisində komandirlərin bəlkə də daha çox fikir verməli olduqları əməliyyatlardan biridir. İstər dağ və düzənlikdə, istərsə də yaşayış məntəqələrində müdafiənin təşkili bu gün çox önəm daşıyan, həm də canlı qüvvənin, şəxsi heyətin sağ qalmasını təmin edən bir əməliyyat növüdür. Söyügedən problemin həllində məqaləmizin xeyri olduğunu düşünərək Dağlıq Qarabağda gedən döyüslərdən və bəzi xüsusi məqamlardan da misallar göstərilmişdir.

### ƏDƏBİYYAT

1. <http://gaspiko.ru/html/oborona>
2. Жаравин В. Подготовка к круговой обороне. Москва, 1987
3. Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti (metodiki vəsait). Bakı, 2005
4. <http://www.zakon-grif.ru/htm/> тактика
5. <http://www.stjag.ru/article.php?ni=01462>

### РЕЗЮМЕ ОСОБЕННОСТИ ОБОРОНЫ В НАСЕЛЕННЫХ ПУНКТАХ 3. ДЖАФАРОВ

Подготовка страны к обороне – это комплекс мероприятий, проводимых государством в мирное и военное время с целью обеспечения его военной безопасности и своевре-

менной реализации военного, военно-экономического и духовного потенциалов для отражения агрессии.

Заново прихватить тактическую инициативу для атаки является основой обороны. Оборонительный бой на подступах к городу ведется так же, как и в обычных условиях, а в городе (населенном пункте) он обычно носит очаговый характер и ведется за удержание каждого опорного пункта и здания.

### SUMMARY PARTICULARITIES OF THE DEFENCE IN POPULATED POINTS Z. DJAFAROV

Preparation of a the country for the defence is a complex action, conducted by state in peace and wartime üith the vieü of its military safety and well-timed realization of military, military-economic and spiritual potential for reflection of aggressions.

Retaking the tactical initiative for attack is the basis of defence. Defensive fighting on approach to a city is conducted in the same way, as in usual terms, but in a city (locality) it has focal nature and it is waged for deduction of each stronghold and buildings.

# MOTOATICI BRİQADANIN MÜDAFIƏ DÖYÜŞÜNDƏ İDARƏETMƏ MƏNTƏQƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ MÜDAFIƏSİNİN TƏŞKİLİ

Mayor Ramil XƏLİLOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

*Elmi rəhbər: polkovnik-leytenant Şahid Sultanov*

**Açar sözlər:** idarəetmə məntəqəsi, mühafizə, müdafiə, tapşırıqlar.

**Ключевые слова:** управление станция, расположение, оборона, задания.

**Keywords:** control point, station, location, movement, tasks.

İdarəetmə məntəqələrinin (İM) mühafizəsi və müdafiəsi yerüstü və hava düşmənin qəfil basqının, hava desantı və diversiya qruplarının fəaliyyətlərinin qarşısının alınması, eləcə də IM-in ərazisinə kənar şəxslərin keçməsinə yol verilməməsi və iş üçün əlverişli şəraitin yaradılması məqsədi ilə təşkil olunur və həyata keçirilir. Buna, IM-in açılma rayonlarının qoşunların yaxınlığında yerləşdirilməsi, təhlükəli istiqamətlərin maneələrlə bağlanması, KQSM üzrə tədbirlərin keçirilməsi, desant əleyhinə mübarizənin və hava hücumundan müdafiənin təşkili ilə nail olunur. IM-in bilavasitə mühafizəsi üçün komendant xidməti, mühafizə, təminat və xidmət bölmələri, bəzi hallarda döyüş bölmələri cəlb olunurlar. Bu vaxt IM-ə yaxınlaşma yolları postlarla bağlanır. Əsas obyektlərin yanına saatdarlar, ayrıca döyüş maşınları, zirehli transportor, yaxud tanklar qoyulur.

IM-in hava hücumundan müdafiəsi adətən hava hücumundan müdafiənin ümumi sistemində, yaxud xüsusi təyin edilmiş zenit-raket (artilleriya) bölmələri tərəfindən həyata keçirilir. Düşmənin alçaqdan uçan təyyarə və helikopterlərdən qorunmaq üçün daşınan zenit-raket komplekslərinə dən geniş istifadə edilir.

İdarəetmə məntəqələrinin mühafizə və müdafiəsi üzrə tədbirlər idarəetmə məntəqələrinin mühafizə və müdafiəsi planında göstərilir. Əsas tədbirlər və təyin olunan siqnallar məntəqədə yerləşən bütün şəxsi heyətə çatdırılır. İdarəetmə məntəqələrinin mühafizə və müdafiəsi üçün ayrılan bölmələrin komandirləri və onlarda yerləşən bütün şəxsi heyət əvvəlcədən öz tapşırıqları və düşmən basqını zamanı fəaliyyət qaydası ilə tanış edilməlidir.

İdarəetmə məntəqəsinin xüsusi əhəmiyyətli rabitə sistemi elementlərinin mühafizəsinin və müdafiəsinin gücləndirmək üçün komandırın qərarı ilə əlavə qüvvə və vasitələr ayrıla bilər.

İdarəetmə məntəqələrinin yerdəyişməsi zamanı kolonnanın önündə mühafizə tapşırığını yerinə yetirən dozora ayrılan bölmələr, tanklar, ZTR, PDM və avtomobillər hərəkət edirlər və idarəetmə məntəqəsinə rəhbərlik edən komandır və yaxud digər təyin edilmiş böyük rəislə rabitə əlaqəsi saxlayırlar.

İdarəetmə sistemlərinin əsas elementlərinin müdafiə və mühafizəsi düşmən kəşfiyyatının və kənar şəxslərin idarəetmə məntəqələrinin yerləşmə rayonlarına, rabitə qovşağı və xətlərinə, yerüstü və hava düşmənin hücumu zamanı vəziyyət haqqında məlumatların toplanılması sistem və vasitələrinə daxil olmasının qarşısını almaq məqsədilə təşkil olunur.

İdarəetmə məntəqələrinin mühafizə və müdafiəsini aşağıda qeyd olunan vəzifəli şəxslər təşkil edir: birləşmənin əsas komanda məntəqəsinin

(ƏKM) qərargah rəisi; birliyin ƏKM-inin əməliyyat şöbəsinin rəisi və ya birliyin qərargah rəisinin müavini; EKM və AKM-i – bu idarəetmə məntəqələrinə rəhbərlik edən şəxslər.

İdarəetmə sisteminin hər bir elementinin qorunması üçün mühafizə və müdafiənin aparılması qaydası, ayrılan güc və vasitələrin tərkibi və tapşırıqlar müəyyənləşdirilir. İdarəetmə məntəqələrinin müdafiə və mühafizə planında aşağıdakılardan əks olunur: idarəetmə məntəqəsinin yerləşməsi, idarəetmə məntəqəsinin müdafiə və mühafizəsinin qaydası, bunun üçün ayrılan güc və vasitələr; idarəetmə məntəqəsinin şəxsi heyətinin və bölmələrinin yerüstü və hava düşmənin hücumu zamanı tapşırıqları; habelə düşmənin KQS tətbiq etdiyi halda xəbərdarətmə siqnalları və onlara uyğun fəaliyyət qaydası; idarəetmə məntəqəsinə düşmən hücumunun dəf edilməsi zamanı güc və vasitələrlə idarəetmənin təşkili.

İM-in düşmənin hava desantından, kəşfiyyat-diversiya qruplarından və hava hücumundan müdafiəsi qoşunların ümumi qoruma sistemində, habelə mühafizə və müdafiəni həyata keçirən bölmələrin gücü ilə həyata keçirilir. İdarəetmə məntəqələrinin bilavasitə qorunması üçün komandirin qərarı ilə əlavə hava hücumundan müdafiə qüvvə və vasitələri ayrıla bilər.

### İDARƏETMƏ MƏNTƏQƏLƏRİNİN MÜHAFİZƏ VƏ MÜDAFIƏSİNİN TƏŞKİLİ

İdarəetmə məntəqələrinin mühafizəsi və müdafiəsi qərargah rəisi tərəfindən təşkil olunur. İdarəetmə məntəqələrinin mühafizə və müdafiəsinin planlaşdırılması və təşkili üzrə qərargahın əsas tapşırıqları aşağıdakılardır:

- idarəetmə məntəqələrinin mühafizə və müdafiəsi üzrə tədbirlərin uzlaşdırılması və vaxtında həyata keçirilməsi;
- idarəetmə məntəqəsinin düşmənin təsirindən qorumaq məqsədilə HHM, radioelektron mübarizə (REM), diversiya əleyhinə güc və vasitələrin, maskalanmanın imkanlarından maksimum istifadə edilməsi;

– idarəetmə məntəqələrində buraxılış rejimi-nəzarət həyata keçirilməsi və vəziyyətdən asılı olaraq tələb olunduqda onun vaxtında sərtləşdirilməsi.

Sahildə yerləşən idarəetmə məntəqəsinin mühafizə və müdafiəsi xüsusi ayrılmış mühafizə bölməleri tərəfindən həyata keçirilir. Düşmənin qəfil hücumunu dəf etmək üçün idarəetmə məntəqəsinin və təminat bölmələrinin şəxsi heyəti cəlb edilir. İdarəetmə məntəqələrinin mühafizə və müdafiəsi üzrə tədbirlər planda əks etdirilir. Plan xəritədə və ya sxemdə işlənilib hazırlanır. Planda aşağıdakılardan göstərilir:

- idarəetmə məntəqələrinin mühafizə və müdafiəsi üçün ayrılmış bölmələr və onların tapşırıqları;

- düşmənin qəfil hücumu halında təminat bölmələrinin və idarəetmə məntəqəsinin şəxsi heyətinin tapşırıqları;

- xəbərdarətmə siqnalları, bu siqnallar üzrə fəaliyyət qaydaları;

- idarəetmə məntəqəsinə düşmənin hücumu zamanı güc və vasitələrin idarə edilməsinin təşkili.

İdarəetmə məntəqələrinin mühafizəsi üçün ayrılmış bölmələrin komandirləri, habelə onların bölmələrində olan bütün şəxsi heyət bilavasitə yerləşmə yerində öz tapşırıqları və döyüş həyəcanı siqnalı üzrə fəaliyyət qaydaları üzrə əvvəlcədən tanış olmalıdırlar.

Gəmidə yerləşən idarəetmə məntəqəsinin mühafizə və müdafiəsi, bir qayda olaraq, gəmi birləşməsinin bütün müdafiə növlərinin ümumi (universal) sistemində həyata keçirilir.

İdarəetmə məntəqəsi yerləşən gəmi, gəmi birləşməsinin müdafiə zonasının xaricində yerləşən zaman qərargah tərəfindən əlavə olaraq, onun mühafizə və müdafiəsi üzrə tədbirlər əks olunmuş plan (sxem) işlənilir.

İdarəetmə məntəqələrində kənar şəxslərin tikililərə (binalara, otaqlara) və ya mühafizə olunan əraziyə (obyektlə) daxil olmasının qarşısını almaq üçün buraxılış rejimi tətbiq edilir və daim fəaliyyət göstərir. İdarəetmə məntəqələrinin ərazisində və ya tikililərində (binalarında, otaqlarında) xüsusi buraxılış vəsiqəsi olmayan şəxslər yoxlanılır və onların daxilolma səbəbləri araşdırılır.

## DÖYÜŞ HAZIRLIĞI

### İDARƏETMƏ MƏNTƏQƏLƏRİNİN MÜHƏNDİS CƏHƏTDƏN HAZIRLIĞI

İdarəetmə məntəqələrinin açılma rayonlarının mühəndis hazırlığı, onların tez və gizli açılması, dayanıqlı və fasıləsiz idarəetmənin təşkili üçün lazımi şərtlərin yaradılması, şəxsi heyətin və texniki idarəetmə vasitələrinin atəşdən qorunmasını, habelə müdafiə və mühafizəni təmin etmək məqsədilə aparılır.

Səhra idarəetmə məntəqələrinin açılma rayonlarının mühəndis hazırlığının əsas tədbirləri aşağıdakılardır:

- rayonlarda mina və partlamamış döyüş sursatlarının varlığının yoxlanılması və zərərsizləşdirilməsi;
- istehkam hazırlığı;
- hərəkət yollarının hazırlanması;
- su təminatı məntəqələrinin qurulması;
- elektrik təminatının təşkili;
- mühəndis maskalama tədbirlərinin keçirilməsi;
- rabitə helikopterlərinin enmə meydancalarının hazırlanması;
- müdafiə və mühafizənin təmini üzrə mühəndis tədbirlərinin həyata keçirilməsi.

İdarəetmə məntəqələrinin açılma rayonlarının mühəndis hazırlığının xarakteri, dərəcəsi və ardıcılılığı döyüş şəraitinə, ərazinin xarakterinə, mövcud vaxta, rayonların hazırlanmasına cəlb olun-

muş mühəndis və digər bölmələrin imkanlarına görə müəyyənləşdirilir.

İdarəetmə məntəqələrinin yerləşməsinin gizliliyini təmin etmək və görüləcək işlərin həcmini azaltmaq məqsədilə onların açılma rayonları seçilərkən ərazinin qoruma və maskalama xüsusiyyətləri, mövcud təbii daldalanacaqlar və yollar nəzərə alınmalıdır.

İdarəetmə məntəqələrinin açılma rayonlarının mühəndis hazırlığı mühəndis bölmələrinin və bu məqsəd üçün cəlb edilmiş motoatıcı və təminat bölmələrinin qüvvəsi ilə həyata keçirilir. Mühəndis hazırlığı tədbirlərinin vaxtında yerinə yetirilməsi üçün cəlb edilmiş bölmələr təyin olunmuş rayonlara vaxtında gəlməli və adətən idarəetmə məntəqəsinin əsas heyətinin rayona gəlməsindən əvvəl onu hazırlamalıdır.

**İstehkam hazırlığı.** İdarəetmə məntəqələrinin açılma rayonlarının istehkam hazırlığı müşahidə aparılması və şəxsi heyətin qorunması üçün qürgülər, komanda qərargah maşınları (KQM), xüsusi maşınlar və nəqliyyat vasitələri üçün daldalanacaqların, habelə müdafiə və mühafizə üçün səngərlərin qazılmasından ibarətdir.

Birləşmə komandirinin müşahidə məntəqələrində müşahidə üçün açıq və ya örtülü qürgülər, şəxsi heyətin qorunması üçün örtülü oyuq və ya blindaj, habelə KQM-lər üçün xəndək tipli daldalanacaqlar qurulur.

İstehkam qurğularının adı	Birləşmə				Birləşmə		
	KM	TKM	EKM	AKM	KM	EKM	AKM
Müşahidə üçün qurğu	–	1	–	–	1	1	–
Sığınacaq	4-5	1-2	4-5	2-3	2	2	1-2
Komanda qərargah və xüsusi maşınlar üçün daldalanacaq	20-25	10-12	20-25	5-6	7-9	7-9	2-3
Nəqliyyat maşınları üçün daldalanacaq	30-35	5-6	30-35	10-15	8-10	8-10	–
Örtülü oyuq	30-40	10-12	30-40	10-12	8-10	8-10	2-3

CƏDVƏL 1. İDARƏETMƏ MƏNTƏQƏLƏRİNİN AÇILMA RAYONLARINDA HAZIRLANAN İSTEHKAM QURĞULARI

İdarəetmə məntəqələri		Yolların təxminini uzunluğu, km	Ayrılan vasitələr	
			Sayı, adı	Maşın/saat
Birlik	ƏKM	4-5	1-buldozer	0,4-0,5
	TKM	1,5-2	1-buldozer	0,1-0,2
	EKM	4-5	1-buldozer	0,4-0,5
	AKM	2,5-3	1-buldozer	0,2-0,3
Birləşmə	ƏKM	4-5	1-buldozer	0,4-0,5
	EKM	4-5	1-buldozer	0,4-0,5
	AKM	2-3	1-buldozer	0,2-0,3

## CƏDVƏL 2. YOLLARIN HAZIRLANMASINA TƏLƏB OLUNAN GÜC VƏ VASİTƏLƏRİN MİQDARI VƏ İŞLƏRİN HƏCMİ

Müşahidə məntəqəsinin qurulmasına ayrılmış vaxtdan asılı olaraq müşahidə üçün qurğu açıq və ya örtülü ola bilər.

**Hərəkət yollarının hazırlanması və saxlanması.** İdarəetmə məntəqələrinin açılma rayonlarında daxili yollar idarəetmə məntəqəsinin hər bir elementinə və enmə meydançalarına qədər çəkilir.

Yolların hazırlanması aşağıdakılardan ibarətdir:

- yolların kəşfiyyatı;
- mühəndis maneələrindən və dağıntılardan keçidlərin açılması;
- dar maneələrdən keçidlərin hazırlanması;
- yolların işlek hissəsinin hazırlanması.

İdarəetmə məntəqələrinin açılma rayonlarında yollar hazırlanarkən maksimum dərəcədə mövcud olan yollardan istifadə etmək lazımdır. Maskalama məqsədilə yeni yollar yalnız məcburiyyət qarşısında qaldıqda və az miqdarda çəkilir.

Yollar birləşmənin mühəndis istehkam taborunun (bölüyünün) qüvvə və vasitələri ilə hazırlanır.

**Su təchizatı.** İdarəetmə məntəqələrinin su təchizatını birləşmənin (birləşmənin) mühəndis xidməti rəisi təşkil edir. Su mənbələrinin kəşfiyyatı, su təchizatı və su paylama məntəqələrinin təşkili və saxlanması kimi vəzifələr mühəndis xidməti rəisinin öhdəsinə düşür. Su mənbələrinin, su təchizatı və su paylama məntəqələrinin yerləşmə rayonlarının kəşfiyyatı kimya və tibb xidməti nümayəndələrinin

iştirakı ilə aparılmalıdır. Su təchizatı və su paylama məntəqələri birləşmənin mühəndis bölmələrinin qüvvə və vasitələri ilə hazırlanır.

Bir qayda olaraq, bütün döyüş növlərində idarəetmə məntəqələrinin su paylama məntəqələri, bəzi hallarda isə su təchizatı məntəqəsi təşkil edilir. Su paylama məntəqələrinə su, birləşmənin su təchizatı məntəqələrindən gətirilir. Suyun keyfiyyətinə nəzarət və onun paylanması icazə verilməsi tibb xidmətinə, suyun nəqli, saxlanması və paylanması maddi-texniki təminat xidmətlərinə həvalə edilir.

Su təchizatı məntəqələri təşkil edilərkən birinci növbədə ərazidə olan hazır su mənbələrindən (quylardan, kəhrizlərdən və artezianlardan) istifadə edilməlidir. Belə su mənbələrinin olmadığı halda isə, ştatda olan vasitələrin köməyi ilə təmizlənən səth sulardan istifadə etməklə müvəqqəti su quyuşlarının yanında su təchizatı məntəqəsi təşkil edilir.

**Elektrik təchizatı.** Rabitə qovşaqlarının elektrik təchizatı rabitə bölmələrinin tabel elektrik-texniki vasitələrinin köməyi ilə, idarəetmə məntəqələrininkin isə qərargah böülüyü tərəfindən təşkil və təmin edilir.

Elektrostansiyaların yerləri elə seçilir ki, kabel şəbəkəsindən minimum istifadə olunsun və mümkün qədər elektrostansiya elektrik istehlakçılarının mərkəzində yerləşsin. Elektrostansiya heyətinin qorunması üçün açıq, yaxud örtülü tipli oyuqlar hazırlanır, stansiyaların özləri isə təbii dald-

## DÖYÜŞ HAZIRLIĞI

İdarəetmə məntəqələri		Suya tələbat, $m^3/sutka$			Cəmi
		Təsərrüfatda içməli su ehtiyacı	Texniki ehtiyac		
Birlik	ƏKM	3,2	0,9	0,1	4,2
	TKM	0,6	0,2	0,05	1
	EKM	3,2	0,9	0,1	4,2
	AKM	1,5	0,3	0,05	2
Birləşmə	ƏKM	1,2	0,25	0,05	1
	TKM	0,8	0,2	0,05	0,8
	EKM	1,2	0,25	0,05	1
	AKM	1,2	0,25	0,05	1

**CƏDVƏL 3. İDARƏETMƏ MƏNTƏQƏLƏRİNIN SUYA TƏLƏBATI**

lanacaqlarda yerləşdirilir. Vaxt olduqda elektrostansiyalar və nəqliyyat avtomobiləri üçün xəndək tipli daldalanacaqlar qazılır.

Yanacaq-sürtkü materialları ilə doldurulmuş çənlər oyuq tipli daldalanacaqlarda, elektrik aqreqatına ən azı 15 metrdən yaxın olmayaraq yerləşdirilir.

Elektrik istehlakçılarına çəkilən kabel 20-30 sm dərinlikdə basdırılır. Birləşdirici muftalar (üçtərəfli, dördtərəfli birləşdiricilər) üçün torpaqda baxış çıxurları qazılır, sonra da onların üzərinə qapaqlı taxta quṭular qoyulur. Qoruyucular olan kabellər isə istehkam qurğusunun önündə, yaxud içərisində yerləşdirilir.

İdarəetmə məntəqələrinin elektrik təchizatı sisteminin açılması aşağıdakı ardıcılıqla yerinə yetirilir:

- elektrostansiyaların yerləşdirilməsi üçün yer seçilir;
- elektrik təchizatı hazırlanır;
- elektrik aqreqatları (elektrostansiyalar) seçilmiş yerlərdə qurulur;
- elektrik təchizatı sisteminə uyğun olaraq ərazidə naqil (kabel) şəbəkəsi açılır;
- qurğuların daxilində naqil şəbəkəsi uzadılır;
- işıqlandırıcılar qurulur;
- zəruri olduqda qurğuların yaxınlığında yerə ötürürcülər quraşdırılır;
- elektrostansiyaların yerləşdirilməsi üçün yer

hazırlanır (o cümlədən, elektrostansiyaların heyətləri üçün örtülü və ya açıq oyuqlar);

– naqil (kabel) şəbəkəsi 20-30 sm dərinlikdə basdırılır;

– idarəetmə məntəqələrinin elektrik təchizatına cavabdeh şəxs (elektrostansiya rəisi) real açılmış elektrik təchizatı sxemini hazırlayır.

**Maskalanma tədbirləri.** İdarəetmə məntəqələrinin açılma rayonlarının maskalanması, onların yerləşməsi və fəaliyyətini düşmənin yerdən və hava köşfiyyatından gizlətmək məqsədi lə aparırlar.

İdarəetmə məntəqələrinin yerləşməsi və fəaliyyətini bürüzə verən əsas əlamətlər bunlardır:

– komanda-qərargah və nəqliyyat maşınları, rabitə və idarəetmənin digər texniki vasitələri üçün daldalanacaqların ərazidə xarakterik yerləşdirilməsi və istehkam qurğuları;

– idarəetmə məntəqələrinin elementlərinə gedən yollar və qurğuları bir-biri ilə birləşdirən əlaqə yolları (cığırlar);

– idarəetmə məntəqələrinin yaxınlığında nəqliyyat vasitələrinin intensiv hərəkəti;

– idarəetmə məntəqələrinə müxtəlif istiqamətlərdən gələn rabitə xətləri;

– ötürürcü radiostansiyaların işləməsi;

## DÖYÜŞ HAZIRLIĞI

				İSTEHKAM QURĞULARININ ADI				
Mühəndis işlərinin aparıldığı yer				Müşahidə qurğusu	Daldalanacaq	KQM, XM üçün daldalanacaq	Nəq.maş. üçün daldalanacaq	Örtülü oyuq
<b>Birlik</b>	<b>ƏKM</b>	Müdafiədə (cəml.ray.)	İlk növbə	–	4-5	15-20	–	–
			Sonradan	–	0-1	5-10	30-35	30-40
		Hücumda	İlk növbə	–	1-2	5-6	–	10-15
			Sonradan	–	–	10-15	–	20-15
	<b>TKM</b>	Müdafiədə (cəml.ray.)	İlk növbə	–	1-2	10-12	–	–
			Sonradan	–	0-1	–	5-6	10-12
		Hücumda	İlk növbə	–	–	3-4	–	3-5
			Sonradan	–	–	–	–	4-5
<b>Birləşmə</b>	<b>AKM</b>	Müdafiədə (cəml.ray.)	İlk növbə	–	2-3	5-6	–	–
			Sonradan	–	0-1	–	10-15	10-12
		Hücumda	İlk növbə	–	1-2	5-6	–	3-5
			Sonradan	–	0-1	–	–	10-15
	<b>ƏKM</b>	Müdafiədə (cəml.ray.)	İlk növbə	1	2	7-9	–	3-4
			Sonradan	–	–	–	8-10	5-6
		Hücumda	İlk növbə	1	–	3-4	–	3-4
			Sonradan	–	–	–	–	4-5
	<b>AKM</b>	Müdafiədə (cəml.ray.)	İlk növbə	–	1-2	2-3	–	–
			Sonradan	–	–	–	–	2-3
		Hücumda	İlk növbə	–	–	2-3	–	3
			Sonradan	–	–	–	–	2-3

**CƏDVƏL 4. İM-də BİRİNCİ NÖVBƏDƏ VƏ SONRADAN QURULAN İSTEHKAM QURĞULARININ SAYI**

GÖRÜLƏCƏK MÜHƏNDİS İŞLƏRİNİN ADI	Sayı	Lazımı güc və vəsait			
		Birinə		Ümumi	
		adam/ saat	maşın/ saat	adam/ saat	maşın/ saat
Mina-partlayıcı maneələrin varlığının yoxlanılması ( $\text{km}^2$ )	0,25	10	–	2,5	–
Fortifikasiya qurğularının qurulması:					
– müşahidə üçün açıq tipli qurğu (əd.)	1	25	0,25	25	0,25
– sığınacaq KVS-U (əd.)	2	27	1,2	54	2,4
– örtülü oyuq (əd.)	8	14	0,1	112	0,8
– KQM, XM üçün daldalanacaq (əd.)	8	7	0,7	56	5,6
– nəqliyyat üçün daldalanacaq (əd.)	5	10	0,6	50	3
Yolların hazırlanması (km)	3	–	0,15	–	0,45
Su təchizatı məntəqəsinin qurulması (əd.)	1	10	–	10	–
Elektrik stansiyalarının açılması (əd.)	1	10	–	10	–
Açılmış rayonlarının maskalanması (r-n)	1	16	–	16	–
Fortifikasiya qurğularının qurulması üçün tələb olunur: 2 (iki) mühəndis-istehkam manqası; 1 (bir) motoatıcı təqim; PZM-2 – 2 ədəd; BAT-M – 1 ədəd					

#### **CƏDVƏL 5. MOTOATICI BRİQADANIN ƏKM-inin MÜHƏNDİS CƏHƏTDƏN QURULMASI ÜÇÜN İŞ HƏCMİ**

- rabitə helikopterlərinin uçuş və enmə yerləri.
- İdarəetmə məntəqələrinin maskalanmasına nail olunur:
  - ərazinin maskalanma xüsusiyyətlərdən istifadə etməklə;
  - idarəetmə məntəqələrini motoatıcı və ya tank birləşmə, hissə və bölmələrinin səngər və əlaqələndirmə yolları sistemində yerləşdirməklə;
  - yerli materiallardan və tabel maskalanma vasitələrdən istifadə etməklə;
  - istehkam qurğularının maskalanma məqsədi-lə ətraf ərazilərin süni şəkildə (rəngləmə, torpaq tökmə) dəyişdirilməsi ilə;
  - rabitə vasitələrinin və ötürüçü radiostansiyaların gizlədilməsi ilə;
  - bütün şəxsi heyətin maskalanma intizamına riayət etməsi ilə;
  - bütün radioelektron vasitələrdən istifadə zamanı qoşunların gizli idarə edilməsi tələblərinə ciddi riayət olunması ilə.
- İdarəetmə məntəqələrinin yerləşməsi və fəaliyyətini düşməndən gizlətmək üçün onların meşə massivlərində, yarğanlarda, kiçik yaşayış məntəqələrində, habelə mövqə, səngər və əlaqələndirmə yolları sistemində yerləşdirmək daha məqsədə uyğundur. Meşə massivlərində yerləşdirərkən ağacların kütləvi şəkildə kəsilməsi və kolluqların təmizlənməsi yolverilməzdir.
- Yaşayış məntəqələrində yerləşdirilmiş idarəetmə məntəqələrini maskalamaq məqsədilə komanda-qərargah maşınlarının gizlədilməsi üçün örtük tipli maskalar qurulur, binaların, evlərin yanında onlara bitişik əlavə tikililər hazırlanır.
- İdarəetmə məntəqələrini mövqelər, səngər və əlaqələndirmə yolları sistemində, yaxud əvvəl qoşunlar tərəfindən tutulmuş köhnə mövqelərdə yer-

ləşdirərkən, idarəetmə məntəqələrinin bütün elementləri əvvəlki istehkam hazırlığı sisteminə uyğun gəlməlidir.

Texnika və qurğuları gizlətmək üçün boş səngər və daldalanacaqlardan istifadə etmək daha məqsədə uyğundur. Səngər və əlaqələndirmə yollarının ümumi sisteminə uyğun gəlməyən bəzi maşın və qurğuları isə ətraf fona uyğun daha müvafiq, tabel komplektindən ibarət maskalayıcı vasitələrdən və yerli materiallardan istifadə etməklə maskalamaq lazımdır.

Maskalama məqsədilə idarəetmə məntəqələrinə gələn yollar əvvəlcədən mövcud olan yollar dan istifadə etməklə hazırlanır. Yeni çəkiləcək yollar yaxınlıqdakı yaşayış məntəqəsinədək, ya-xud ərazidə olan digər işlek yoladək uzadılmalıdır.

İdarəetmə məntəqələrində maskalanması tələb olunan əsas qurğular bunlardır:

- müşahidə üçün qurğular;
- şəxsi heyətin qorunması üçün qurğular;
- komanda-qərargah, xüsusi və nəqliyyat maşınlarının daldalanacaqları.

İdarəetmə məntəqələrinin açılma yerlərinin gizlədilməsi üzrə maskalanma tədbirlərinin yerinə yetirilməsinə və yerinə yetirilən işlərin keyfiyyəti-nə nəzarəti birlik qərargahı tərəfindən qoşun növləri və xidmət rəislərinini cəlb etməklə təşkil olunur.

İdarəetmə məntəqələrinin açılma rayonlarının maskalanması işlərinə komandır şəxsən rəhbərlik edir. Maskalanma haqqında lazımi məlumatlar komandirin qərarında, qərargahın döyüş sənədlərin-də, qoşun növləri və xidmət rəislərinin planlarında eks etdirilir.

Mühəndis xidməti rəisi maskalanmanın mü-həndis tədbirləri üzrə təkliflər hazırlayırm, maska-lanma üzrə ən çətin tədbirlərin yerinə yetirilmə-sini təşkil edir. İdarəetmə məntəqələrinin hazırlanması üçün ayrılmış bölmələrin tabel maskala-lama vasitələri ilə təchizatını təmin edir. Maskala-rama üzrə tapşırıqlar birliyin (birləşmənin) mas-kalama üzrə sərəncamı ilə bölmələrə çatdırılır.

### NƏTİCƏ

Müdafiə döyüşündə motoatıcı briqadanın ida-rəetmə məntəqələrinin mühafizəsi və müdafiəsi

bilavasitə briqadanın qərargah rəisi tərəfindən ye-rinə yetirilir, idarəetmə məntəqələrinin mühafizəsi və müdafiəsinin tapşırıqlarını şəxsən qərargah rə-i-si çatdırır və yerinə yetirilməsinə nəzarət edir.

### ƏDƏBİYYAT

1. Qoşunların əməliyyatlarda idarə edilməsi. 2014
2. П.К. Алтухова. Основы теории управле-ния войсками. Военное издательство 1984
3. Наставление по службе оперативных штабов. глава вторая. 2006

### РЕЗЮМЕ

**ОРГАНИЗАЦИЯ ОБОРОНЫ И ОХРАНЫ  
ПУНКТОВ УПРАВЛЕНИЯ  
МОТОСТРЕЛКОВЫМИ ВОЙСКАМИ ПРИ  
ОБОРОННЫХ СРАЖЕНИЯХ**  
**Р. ХАЛИЛОВ**

Управление дневных мероприятий войск производится из постоянно дислокационных пунктов штабов, охраняемых постоянно упор-ных сетьях и кабельных связных линиях

### SUMMARY

**ORGANIZATION OF DEFENCE AND SECURITY  
OF THE COMMAND CENTERS BY MECHANIZED  
UNFANTRY DURING DEFENCE BATTLES**  
**R. KHALILOV**

In peacetime permanent deployment of troops at headquarters to manage the daily activities of the protected network and cable constant beatings carried out by a line of communication.

# ZİREHLİ TANK SİLAHLARININ VƏ TEXNİKALARININ BƏRPASI

Polkovnik-leytenant Yaşar SADIQOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

*Elmi rəhbər: polkovnik Elman ŞİXƏLİYEV*

**Açar sözlər:** zirehli tank silahları, zirehli tank texnikaları, təmir emalatxanaları, texniki kəşfiyyat, təxliyyə.

**Ключевые слова:** техническое обслуживание, пункт технического наблюдение, занятия по технической подготовке, эвакуация.

**Keywords:** missile artillery-technical support, maintenance, technical observation station, lessons on technical training, evacuation.

## Zirehli tank silahlarının bərpasına daxildir:

- texniki kəşfiyyat;
- təxliyyə;
- təmir;
- bərpası mümkün olmayan maşınların lazımı yerə təhvil verilməsi.

Müasir ümumqoşun döyüş əməliyyatları zamanı zədələnmiş silah və texnikaların tez bir zamanda bərpa edilməsinin və sıraya qaytarılmasının birinci dərəcəli və mühüm şərtlərindən biri də, texniki təminatın idarəetmə orqanları tərəfindən təmir fonduun miqdarı, yerləşməsi, vəziyyəti, bərpa işləri üçün zəruri olan qüvvə və vasitələrə tələbat barədə məlumatların tam və operativ olmasıdır. Bu tapşırıqların yerinə yetirilməsi məqsədilə, tank-texniki təminat sistemində, öz fəaliyyətləri ilə döyüş əməliyyatları zamanı təmir-bərpa bölmələrinin istehsalat imkanlarının tətbiq edilməsi dərəcəsinə əhəmiyyətli surətdə təsir göstərən texniki kəşfiyyat orqanları nəzərdə tutulmuşdur.

Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi, eləcə də digər lokal silahlı münaqişələrin təcrübəsindən məlumdur ki, zədələnmiş silah və texnikaların təxliyyəsi və təmiri üçün onların yerləşdiyi yerlərin, texniki vəziyyətinin, bərpaları üçün tələb olunan qüvvə və vasitələrin vaxtı-vaxtında təyin

edilməməsi ona gətirib çıxarırdı ki, təmir-bərpa orqanları, zədələnmiş silah və texnikaların təmiri və bərpası üzrə malik olduqları istehsalat imkanlarını tam şəkildə həyata keçirə bilmirdilər, nəticədə qoşunların döyüş qabiliyyəti aşağı düşündü.

Hazırda döyüş əməliyyatlarının miqyasının nəzərəçarpacaq dərəcədə genişlənməsi fonunda döyüşlərin dinamikasının artması ilə əlaqədar olaraq silah və texnikaların itkilərinin miqdarının da çoxalması texniki kəşfiyyatın aparılmasının səmərəliliyinin əhəmiyyətli dərəcədə artırılmasını tələb edir. Qoşunlar və onların təmir-bərpa orqanları tərəfindən sıradan çıxmış (zədələnmiş) silah və texnikaların miqdarı, yerləşməsi və texniki vəziyyəti, onların bərpası üçün zəruri olan qüvvə və vasitələrə tələbat, təxliyyə və təmir işlərinin həyata keçirilməsinin konkret şəraiti barədə məlumatların, həmçinin texniki təminatın idarəetmə orqanları üçün zədələnmiş və batmış maşınların tez bir zamanda sıraya qaytarılması məqsədilə lazımlı olan digər məlumatların toplanılması, işlənilməsi və ötürülməsi (məruzə edilməsi) üzrə kompleks tədbirlər daxildir.

Texniki kəşfiyyat orqanları tərəfindən çatdırılan məlumatların vaxtı-vaxtında, tam və etibarlı olması təmir-bərpa bölmələrinin qüvvə və vasi-

tələrinin əsas səylərinin birinci növbədə qoşunların döyüş qabiliyyətini təmin edən, həmçinin bərpa olunmaları üçün daha az iş həcmi tələb olunan maşınların təxliyyəsi və təmirinə cəmləşdirməyə imkan verir.

Texniki kəşfiyyat, hərbi hissənin MTT bölmə rəisi tərəfindən təşkil olunaraq, texniki müşahidə məntəqələri (TMM), texniki kəşfiyyat qrupları (TKQ), kolonnaların texniki qapanması (TQ), təmir-təxliyyə (təmir) qrupları (TTQ) və xilasetmə-təxliyyə qrupları (XTQ), həmçinin təxliyyə komandaları (TK) tərəfindən aparılır.

Döyüş əməliyyatlarının gedişində texniki kəşfiyyat qrupları qoşunların döyüş düzülüşünün elementləri və dərinliyi boyu eşelonlaşdırılaraq, onlar üçün təyin edilmiş zolaqlarda tapşırıqlarını yerinə yetirir, döyüş düzülüşünün arxasında irəli ləyirlər (hərəkət edirlər).

Qoşunlarda silahların və texnikaların təxliyyəsi üzrə əsas texniki vasitələr dərtçi bucurqadllarla və zəruri olan qurğular, avadanlıqlar və alətlərlə təchiz edilmiş tank və digər tırtılı dərticilər, zirehli təmir-təxliyyə maşınları və texniki yardım maşınlarından ibarətdir.

Maşınların, onların heyətlərinin (sürücülərin) qüvvə və vasitələri ilə təxliyyəsinin əsas üsulu özü-özünü çıxarmadır. Bu üsul adətən o hallarda tətbiq edilir ki, maşın özü texniki sazdır və mühərrikin dərtçi qüvvəsi maşının ilişməsinin (batmasının) müqavimətindən daha çoxdur.

Tankların və digər tırtılı maşınların özü-özünü çıxarması əksəriyyət hallarda xüsusi avadanlıqlar, ləvazimatlar və alətlər istifadə edilməklə aşağıdakı qaydada yerinə yetirilir:

- maşının ehtiyat hissə və ləvazimat (EAL) dəstində olan xüsusi troslar vasitəsilə, maşının



dəstində olan taxta tırın maşının tırtillarına bərkidilməsi yolu ilə;

- bir tərəfi ilişmiş (batmış) maşının tırtılına, digər tərəfi isə hərəkətsiz dirəyə (ankerə) bərkidilən yedək troslardan istifadə etmək yolu ilə;

- hərəkətsiz dirəyə bərkidilən trosun aparıcı təkərin üzərinə dolamaq yolu ilə;

- maşının üzərində olan ştat bucurqadı istifadə etməklə.

Sıradan çıxmış maşınların təmir-təxliyyə qruplarının, yürüş kolonnalarının texniki qapanmaşlarının qüvvə və vasitələri ilə təxliyyə olunmasının əsas üsulu zədələnmiş maşınların yedəklənməsi və yüngül ilişmiş (batmış) maşınların çıxarılmasıdır.

## NƏTİCƏ

Zirehli tank silahlarının və texnikalarının bərpası zamanı zədələnmiş maşınların toplanma məntəqələrinin düzgün planlaşdırılması və təşkil olunması, onların döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmələrinin əsas şərtlərindən biridir.

Zirehli tank silahlarının və texnikalarının bərpasının yüksək səviyyədə təşkil edilməsi, bilavasitə təmir və təxliyyə bölmələrinin şəxsi heyətinin yüksək peşəkarlığa malik olmasınañdan, zədələnmiş

maşınların toplama məntəqələrinin bacarıqla və müstəqil şəkildə planlaşdırılması və praktiki cə-hətdən məharətlə icra edilməsindən asılıdır. Bütün hallarda zirehli tank silahlarının və texnikalarının bərpasının müvəffəqiyyətlə yerinə yetirilməsinə, yalnız təmir və təxliyyə bölmələrinin şəxsi heyətinin deyil, həm də bütün qoşun növlərinin şəxsi heyətinin gərgin əməyi nəticəsində nail olunur.

Gələcəkdə aparılacaq döyüş əməliyyatlarında silah və texnikaların vaxtlı-vaxtında təmir edilib sıraya qaytarılmasında əsas rolu yüksək manevrliyə və peşəkarlığa malik olan mobil təmir və təxliyyə bölmələri oynayacaqdır. Bu mənada, hissə və bölmələrin döyüşləri müvəffəqiyyətlə aparma bacarıqları, həmcinin müxtəlif növ maddi vəsaitlərin daşınması, sıradan çıxmış silah və texnikaların təmir olunması üzrə tapşırıqların istənilən şəraitlərdə uğurla yerinə yetirilməsi öz əhəmiyyətini itirməyəcək, əksinə, daha da aktual olacaqdır.

### ƏDƏBİYYAT

1. Internet mənbəyi: [http://libma.ru/istorija/tyl\\_sovetskih\\_vooruzhennyh\\_sil\\_v\\_velikoi\\_otechestvennoi\\_vojne/p7.php](http://libma.ru/istorija/tyl_sovetskih_vooruzhennyh_sil_v_velikoi_otechestvennoi_vojne/p7.php)

2. Zirehli tank texnikalarının təmiri. Omsk Dövlət Texniki Universiteti tərəfindən hazırlanmış dərslik, 2011

РЕЗЮМЕ  
ВОССТАНОВЛЕНИЕ БРОНИРОВАННОГО  
ТАНКОВОГО ОРУЖИЯ И ТЕХНИКИ  
Я. САДЫГОВ

В статье отображены особенности организации технического обеспечения по ракет и артиллерии, в том числе особенности учитываемые при организации технического обслуживания вооружения и техники, при ремонте и эвакуации вышедших из строя вооружения и техники, при организации работы подразделений технического обеспечения ракет и артиллерии, размещении их на местности, при организации деятельности ремонтно-эвакуацион-

ных групп в период подготовки и в ходе ведения боевых действий мотострелковыми (танковыми) частями и подразделениями артиллерии в наступлении. Основываясь на первоисточники, использованные при составлении данной статьи, можно сказать что, в целях успешного ведения боевых действий в наступлении в будущем, очень важно усовершенствовать оснащенность подразделений технического обеспечения современными материально-техническими средствами, а также организацию их деятельности в ходе боевых действий.

**SUMMARY**  
**RESTORATION OF ARMORED TANK WEAPONS**  
**AND EQUIPMENT**  
**Y. SADIQOV**

In the article the features of missile and artillery technical support of mechanized infantry, tank and artillery units has been reflected during combat operations in the attack, and technical logistics also in providing arms and equipment maintenance, in maintenance out of weapons, in evacuation, in the organization of logistics, in placement of their areas, in the organization of the evacuation crews. According to the sources used in the article we can say that, in order to combat successfully it is important to develop the organization of modern material and technical resources of units and work activities during the battles.

# MÜASİR DÖVRDƏ NATO ÖLKƏLƏRİNİN ORDULARINDA BİRLƏŞMƏLƏRİN DÖYÜŞDƏ TƏTBİQİ VƏ İNKİŞAF İSTİQAMƏTLƏRİ

Polkovnik-leytenant Mehman GÜLMƏMMƏDOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** NATO, alyansın yaranma tarixi, NATO-nun əsas təhlükəsizlik məsələləri, dəyişən təhlükəsizlik mühiti ilə qarşılaşma.

**Ключевые слова:** НАТО, история альянса, фундаментальные вопросы безопасности НАТО, встреча с изменяющим обстановки в сфере безопасности.

**Keywords:** NATO, alliance established, NATO's fundamental security issues, the encounter with the changing security environment.

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 1949-cu il aprelin 4-də Vəsiqətənda imzalanmış Şimali Atlantika Müqaviləsinin məqsədlərini həyata keçirmək üçün yaradılmış Şimali Amerika və Avropanın 28 dövlətindən ibarət olan ittifaqdır.

Müqaviləyə əsasən, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) əsas rolu üzv dövlətlərin müstəqillik və təhlükəsizliyini siyasi və hərbi vəsitələrlə qorumaqdan ibarətdir. NATO müttəfiqlərin demokratiya, fərdi azadlıq, hüququn alılıyi və mübahisələrin sülh yolu ilə həlli kimi ümumi dəyərlərini qoruyur və bu dəyərləri Avro-Atlantika məkanı boyunca təbliğ edir. O, təhlükəsizlik məsələləri üzrə birgə məsləhətləşərək ümumi razılığa gəlmək və onlara doğru birgə addımlar atmaq üçün Şimali Amerika və Avropa dövlətlərinin müzakirələrini təşkil edir.

1945-1949-cu illərdə təxirəsalınmaz iqtisadi yenidənqurmalarla üzləşən Qərbi Avropa dövlətləri və onların Şimali Amerikadakı müttəfiqləri SSRİ-nin ekspansionist siyaset və metodlarını narahatlıqla izləyirdilər. Müdafiə təsisatlarını azaltmaq və hərbi qüvvələrini ixtisar etməklə bağlı, müharibədən sonrakı vədlərini yerinə yetirmiş

qərb dövlətlərinə, sovet rəhbərliyinin öz hərbi qüvvələrini tam tərkibdə saxlamaq niyyəti məlum olduqda, həyəcan daha da artdı. Bundan əlavə, Sovet İttifaqı Kommunist Partiyasının öz ideoloji məqsədlərini elan etməsindən sonra aydın oldu ki, BMT Nizamnaməsinə və İkinci Dünya müharibəsinin sonunda əldə olunmuş razılaşmalara əməl etmək çağırışları ilə xarici təcavüz və daxili təxribatçı fəaliyyət təhlükəsi ilə üzləşmiş demokratik dövlətlərin milli suverenliyinə təminat vermək mümkün olmayacaq. Bir çox Mərkəzi və Şərqi Avropa ölkələrində, həmçinin dönyanın müxtəlif regionlarında qeyri-demokratik idarəetmə formalarının həyata keçirilməsi və aktiv müxalifətin repressiyası, əsas insan vətəndaş hüquq və azadlıqlarının pozulması bu narahatlılığın əsasız olmadığını göstərdi.

1947-1949-cu illərdə dramatik siyasi hadisələr silsiləsi vəziyyəti gərginləşdirdi. Bu gərginliyə Norveç, Türkiyə, Yunanistan və digər Qərbi Avropa ölkələrinin suverenliyinə birbaşa təhlükələr, 1948-ci ilin iyununda Çexoslovakiya hadisələri və həmin ilin aprelindən başlamış Berlinin qeyri-qanuni mühasirəsi aid idi. Beş Qərbi Avropa dövləti – Belçika, Fran-

sa, Lüksemburq, Niderland və Büyük Britaniya 1948-ci ilin martında Brüssel müqaviləsini imzalamaqla, öz təhlükəsizliklərinə qarşı olan ideoloji, siyasi və hərbi hədələrə müqavimət göstərmək imkanını yaradacaq ümumi müdafiə sistemini inkişaf etdirmək və öz aralarında əlaqələri gücləndirmək niyyətlərinin qətiyyətli olduğunu nümayis etdirdilər.

Brüssel Müqaviləsi Qərbi Avropa təhlükəsizliyinin müharibədən sonraki bərpasında ilk addım oldu və Qərb İttifaqı Müdafiə Təşkilatının əsasını qoymuş. Bu həmçinin 1949-cu il Şimali Atlantika Müqaviləsinin imzalanması və Şimali Atlantika Alyansının yaradılmasına aparən prosesdə də ilk addım oldu.

Birləşmiş Ştatlar və Kanada ilə aparılan danışqlar sonradan Avropa və Şimali Amerika arasında təhlükəsizlik təminatları və qarşılıqlı öhdəciliyə əsaslanan vahid Şimali Atlantika Alyansının yaradılması ilə müşayiət olundu. Danimarka, İslandiya, İtaliya, Norveç və Portuqaliya bu prosesdə iştirak etmək üçün Brüssel Müqaviləsi dövlətləri tərəfindən dəvət olundular. Bu danışqlar 1949-cu ilin aprelində həmin 12 dövlətin arasında tərəfdəşliğə əsaslanan ümumi təhlükəsizlik sistemini işə salan Vaşinqton Müqaviləsinin imzalanması ilə nəticələndi. 1952-ci ildə Yunanıstan və Türkiyə də müqaviləyə qoşuldu. Almaniya Federativ Respublikası 1955-ci ildə alyansa qoşuldu, 1982-ci ildə isə İspaniya da NATO-nun üzvü oldu. 1990-cı ildə Almaniyanın birləşməsi nəticəsində keçmiş Almaniya Demokratik Respublikası vahid dövlətin ayrılmaz hissəsi kimi alyansın təhlükəsizlik mühafizəsi altına keçdi. Cəxiya Respublikası, Macarıstan və Polşa 1999-cu ildə NATO-ya qoşuldular. 2003-cü ildə daha yeddi dövlət (Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumınıya, Slovakiya və Sloveniya) qoşulma ilə bağlı danışqlara dəvət edildilər və 2004-cü ildə isə rəsmi olaraq müqaviləyə qoşuldular.

Alyansın Şimali Amerika və Avropa üzvləri arasındaki münasibətlər NATO-nun təməl daşıdır. Bu dövlətlər eyni əhəmiyyətli dəyərləri və maraqları bölüşür və Avropanın, eləcə də Şimali Amerikanın təhlükəsizliyini bölünməz edən demokratik prinsiplərin qorunub saxlanmasına sadiqdirlər.

Alyans öz üzv dövlətlərini zor və zorla təhdid əleyhinə müdafiə etməklə “bir və ya bir neçə üzvə qarşı hücum hamiya qarşı hücum hesab olunacaq” prinsipinə sadıqdır. NATO hər bir üzvün öz suverenliyini saxladığı hökumətlərarası təşkilat olmaqdə qalır. Bütün NATO qərarları üzv dövlətlərin iştirakı ilə konsensus əsasında qəbul olunur. NATO-nun ən mühüm qərar qəbul edən orqanı səfirlər, nazirlər, dövlət və hökumət başçıları səviyyəsində bütün müttəfiqlərin nümayəndələrini bir araya gətirən Şimali Atlantika Şurasıdır. Hər bir üzv dövlət ölçüsündən, siyasi, hərbi və iqtisadi gücündən asılı olmayıaraq, bərabər əsasda qərar qəbuletmə prosesində iştirak edir.

Müttəfiqlər buna görə ümumi qərar və fəaliyyətlərə hörmət etmək şərti ilə müstəqil hərəkət etmək imkanını saxlayır. Bununla belə, müttəfiqlərin qəbul olunmuş qərarları siyasi həmrəyliliklə möhkəmləndirilmiş ümumi və birgə addımlara şərait yaradır. Məsələn, bu, 11 Sentyabr 2001-ci il hücumlarından sonra Amerika Birləşmiş Ştatlarına yardım göstərmək üçün qəbul olunmuş qərarda öz aydın əksini tapmışdı. İlk dəfə olaraq NATO Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə müraciət etdi. Bu maddədə göstərilib ki, Alyansın bir və ya daha artıq üzvünə qarşı silahlı hücum bütün üzvlərə qarşı silahlı hücum hesab olunur. Alyansın bütün üzvləri hücumları sərt mühakimə etdilər və Birləşmiş Ştatlara bu işdə dəstək verdilər. Xüsusi missiyaları həyata keçirmək məqsədilə üzv dövlətlər tərəfindən təyin olunmuş və ya tərəfdəş dövlətlərin töhfə verdiyi operativ qüvvələrdən başqa, NATO öz qüvvələrinə malik deyil. Onun sərəncamında bu məqsəd üçün bir çox mexanizmlər mövcuddur: Alyans çərçivəsində əməkdaşlığın əsasını yaranan müdafiə və resursların planlaşdırılması; təkmilləşdirilmiş imkanlarla bağlı siyasi öhdəliklərin yerinə yetirilməsi; çoxmillətli qüvvə planlaşdırılmasının təşkili ilə bunun üçün təyin olunmuş Alyans boyu hərbi qüvvələrin komanda və nəzarət sistemini birləşdirən hərbi struktur. Başqa sözlə, ümumi razılışdırılmış qüvvələrin planlaşdırılması prosesinə uyğun olaraq, təşkilat NATO-nun strateji komandirlərinin komandanlığı altında üzv

dövlətlərin təqdim etdiyi qüvvələrin birgə planlaşdırılması, təlim və əməliyyatlarda istifadə olunmasını təmin edir. Xülasə, müvafiq tələbləri yerinə yetirmək üçün qüvvələrin istehsalı və üzv dövlətlərə onların təklikdə öhdəsindən gələ bilməyəcəyi böhranların idarə olunmasında iştirak imkanı yaratmaq üçün katalizator rolunu oynamaq NATO-nun rolunun əsas hissəsidir.

NATO üzvü olmayan dövlətlər ilə dialoq və əməkdaşlıq soyuq müharibə dövrü ixtilaflarının öhdəsindən gəlməyə, təhlükəsizlik və sabitlik rifikasiının NATO sərhədlərini aşaraq genişlənməsinə kömək etmişdir. Alyans Rusiya və Ukrayna, digər tərəfdən dövlətlərlə (bunlardan bəziləri artıq üzv olmuşlar), həmçinin Aralıq Dənizi Dialoqu programı və Orta Şərq regionuna daxil olan ölkələrlə əməkdaşlığını genişləndirir. O həmçinin digər beynəlxalq təşkilatlar, xüsusən də strateji tərəfdənligi inkişaf etdirdiyi Avropa İttifaqı ilə əməkdaşlığını gücləndirir. NATO-nun təsisatları və mexanizmləri alyansın gündəlik fəaliyyətinin ayrılmaz hissəsi olan müxtəlif əməkdaşlıq növləri üçün çərçivəni təmin edir.

Şimali Atlantika Alyansı üzv dövlətlər arasında bağlanan müqavilə əsasında yaradılmışdı. Bu dövlətlərin hər biri öz iradəsi ilə ictimai müzakirə və müvafiq parlament prosesinin nəticəsində təşkilata üzv olmuşlar. Müqavilə onların fərdi hüquqları və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində göstərilmiş beynəlxalq öhdəliklərini müdafiə edir. O, hər bir üzv dövlətə kollektiv mütəxəssislik ilə bağlı hədə və məsuliyyəti bölüşmək öhdəliyini, həmçinin müqavilə ilə ziddiyət təşkil edə biləcək digər beynəlxalq öhdəlikləri öz üzərinə götürməmək vəzifəsini qoyur.

Yarandığı yarımsərlik tarixi ərzində NATO-nun diqqəti öz üzv dövlətlərinin müdafiə və təhlükəsizliyinin birbaşa təmin edilməsində olub. Bu gün də bu, onun əsas vəzifəsi olaraq qalır, lakin Alyansın yeni təhdidləri qarşılamaq və yeni hədələrlə üzləşmək imkanlarını yaratmaq üçün onun başlıca diqqət mərkəzi əsaslı dəyişikliklərə məruz qalıb.

NATO-nun Vaşinqton Müqaviləsində əks etdirilmiş mühüm və daimi məqsədi bütün üzvlərinin

azadlıq və təhlükəsizliyini siyasi və hərbi vasitələrlə müdafiə etməkdir. Alyans demokratiya, insan hüquqları və hüququn aliliyi kimi ümumi dəyərlərə əsaslanaraq, yarandığı andan Avropada daim sülhü möhkəmləndirmək uğrunda çalışmışdır. Bununla belə, bu məqsədin nailiyyətləri Avro-Atlantika məkanından kənardə baş verən böhran və ya münaqişə vasitəsilə təhlükəyə məruz qala bilər. Buna görə də Alyans nəinki yalnız öz üzvlərinin müdafiəsini təmin edir, eyni zamanda Şimali Atlantika Müqaviləsi məkanı kimi müəyyən edilmiş coğrafi ərazidən kənardə da tərəfdənliq və böhranın idarə olunması əməliyyatları vasitəsilə sülh və sabitliyə şərait yaradır.

Alyansın öz fəaliyyəti zamanı əsaslandığı mühüm prinsip bütün üzvlərin bölünməz təhlükəsizliyinə dəstək olaraq, suveren dövlətlər arasında ümumi məsuliyyət və qarşılıqlı əməkdaşlıqdır. Alyans çərçivəsindəki həmrəylik həm siyasi, həm də hərbi sahələrdəki gündəlik əməkdaşlıq vasitəsilə, hər bir üzv dövlətin başlıca təhlükəsizlik təhdidləri ilə münasibətdə yalnız öz milli səylərinə ümidi etməyə məcbur olmadığına təminat verir. Müdafiə sahəsində üzv ölkələrin öz suveren öhdəliklərini yerinə yetirmək hüququnu və vəzifələrini əllərinən almayıaraq, Alyans onlara kollektiv səylər vasitəsilə başlıca milli təhlükəsizlik məqsədlərini qarşılamaq imkanını vermiş olur.

NATO-nun əsas təhlükəsizlik məsələləri Alyansın Strateji Konsepsiyasında təsvir olunub. Bu, onun məqsədlərinin rəsmi bəyanatı olmaqla yanaşı, həmin məqsədlərə nail olmaq üçün istifadə olunan siyasi və hərbi vasitələrlə ən yüksək rəhbərlik səviyyəsini təmin edir. Bu konsepsiya bütövlükdə təşkilatın siyasetini həyata keçirmək üçün əsas olaraq qalır. Bununla belə, müasir təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək üçün lazımlı olan siyasi çərçivə, hərbi strukturlar və hərbi imkanların hamısının qaydasında olmasını təmin etmək üçün dəyişən təhlükələr və bu təhlükələrin dərk edilməsi strategiyanın davamlı uyğunlaşması prosesi ilə nəticələndi.

İlk dəfə 1991-ci ildə nəşr edilmiş Strateji Konsepsiya məzmun və formasına görə əvvəlki sənəd-

lərdən kəskin şəkildə fərqlənirdi. O öz üzvlərinin təhlükəsizliyini NATO-nun əsas məqsədi kimi saxlayır, lakin bunu keçmiş rəqiblərlə tərəfdaşlıq və əməkdaşlıq vasitəsilə bütövlükdə Avropa üçün təkmilləşdirilmiş və geniş təhlükəsizlik istiqamətində işləmək kimi xüsusi bir öhdəliklə birləşdirirdi. Bundan əlavə, bu konsepsiya parlamentlər, təhlükəsizlik sahəsi üzrə mütəxəssislər, jurnalistlər və geniş ictimaiyyətin müzakirə və şərhləri üçün açıq olan ictimai sənəd kimi nəşr edilmişdi. 1999-cu ildə Strateji Konsepsiyaya, Alyansı yalnız ümumi müdafiə deyil, həm də geniş Avro-Atlantika məkanında sülh və təhlükəsizliyə yönəlik düzəlişlər edildi. Bu aşağıdakı siyasi elementlərdən ibarətdir:

- siyasi, iqtisadi, ictimai və ətraf mühit məsələləri, həmçinin Alyansın müdafiə ölçüsünü əhatə etməklə təhlükəsizliyə daha geniş yanaşma;
- transatlantika münasibətlərinə güclü məsuliyyət;
- hərbi əməliyyatların səmərəliliyini təmin etmək üçün təşkilatın hərbi imkanlarının saxlanması;
- NATO çərçivəsində Avropanın imkanlarının inkişafı;
- münaqişələrin qarşısının alınması və böhranların idarə olunması üzrə adekvat struktur və proseduraların qorunub saxlanması;
- qeyri-NATO dövlətləri ilə əməkdaşlıq və dia-loqa əsaslanan səmərəli tərəfdaşlıq;
- Alyansın genişlənməsi və potensial yeni üzvlərə münasibətdə açıq qapı siyasəti;
- geniş yayılmış silahlara nəzarət, tərksilah və nüvə silahlarının yayılmasının qarşısının alınması sazişləri üzrə səylərin davam etdirilməsi.

Təhlükəsizliyə belə geniş yanaşma müdafiə sahəsindən əlavə siyasi, iqtisadi, ictimai və ətraf mühit amillərinin vacibliyini önə çəkir. Digər dövlətlərlə tərəfdaşlıq və əməkdaşlıq, Birləşmiş Millətlər Təşkilatı kimi digər regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq, NATO və Avropa İttifaqı arasında inkişaf edən strateji tərəfdaşlıq – bunlar hamısı qarşılıqlı gücləndirmənin və bir-birini tamamlayan münasibətlərin qurulması, müna-

qişələrin daha təsirli həlli və böhranların daha təsirli idarəolunmasına öz töhfəsini verir. Strateji Konsepsiyada Alyansın xüsusi vəzifələri də öz əksini tapmışdır. Bunlar aşağıdakılardır: sabit Avro-Atlantika təhlükəsizlik məkanı üçün demokratik təsisatların inkişafı və dövlətlərdən heç birinin digərini qorxutmaq və güc tətbiq etmək və ya hədələməklə təzyiq göstərmək imkanına malik olma-yaraq mübahisələrin dinc yolla həllinə əsaslanan həyati əhəmiyyətli özüllərdən birini təmin etmək; Vaşinqton Müqaviləsinin 4-cü maddəsində göstərildiyi kimi, üzv dövlətlərin təhlükəsizliyini risk altına salan mümkün hadisələr və ümumi narahatlığa səbəb olan məqamlarda səylərinin müvafiq şəkildə əlaqələndirilməsi daxil olmaqla həyatı maraqlarını əks etdirən məsələlər üzrə alyans məsləhətləşmələri üçün mühüm transatlantika forumu rolunu oynamaq; Vaşinqton Müqaviləsinin 5 və 6-ci maddələrinə müvafiq olaraq NATO üzv dövlətlərinin istənilən birinə qarşı təcavüzkar təhlükəni müyyəyen etmək və qarşısını almaq; Avro-Atlantika məkanında təhlükəsizlik və sabitliyi möhkəmləndirmək naminə isə Vaşinqton Müqaviləsinin 7-ci maddəsinə müvafiq olaraq, hər bir konkret hal üzrə və konsensus əsasında münaqişələrin qarşısının effektiv alınması, o cümlədən böhranlara cavab əməliyyatları da daxil olmaqla böhranların idarəolunmasında fəal iştiraka hazır olmaq; şəffaflıq, qarşılıqlı etimad və təşkilatla bir-gə hərəkət imkanı məqsədilə Avro-Atlantika məkanındaki digər dövlətlərlə geniş tərəfdaşlıq, əməkdaşlıq və dialoqu inkişaf etdirmək.

Birləşmiş Ştatlara qarşı olan 11 sentyabr hücumlarının arxasında terrorçuluqdan doğan təhlükə ilə əlaqədar kəşfiyyat əlaqələrinin daha yaxşı paylanması və Alyansdan kənarda qalan dövlətlərlə və digər təşkilatlarla əməkdaşlıq və tərəfdaşlığın gücləndirməsinə üstünlük verilmişdir. Burada hər şeydən önce, terrorçuluqdan doğan təhdidin cavablandırılması, kütləvi qırğın silahları (KQS) təhlükəsi əleyhinə hərbi hazırlıq və KQS mühitində əməliyyat aparmaq qabiliyyətinə, qüvvə strukturlarının uyğunlaşdırılmasına və digər müvafiq sahələrdə hərbi imkanların təkmilləşdi-

rilməsinə töhfə olaraq NATO-nun Kütləvi Qırğıın Silahları Mərkəzinin rolü gücləndirilmişdir.

Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə müraciət etmək və 11 sentyabr 2001-ci il hadisələrin-dən sonra Birləşmiş Ştatlara öz yardım əlini uzatmaq barədə NATO tərəfindən qəbul edilmiş tarixi qərar Alyansın fəaliyyətinin demək olar ki, hər bir sahəsinə toxunan NATO-nun transformasiya prosesi üçün təkan oldu. Terrorçuluqla mübarizə ilə yanaşı, bir çox digər amillər də alyansın strukturunun və siyasetinin uyğunlaşmasına olan ehtiyacı gücləndirdi. Buraya kütləvi qırğıın silahlarının törətdiyi, artmaqda olan təhlükə və gərgin bölgələrdə yeni operativ imkanlara olan tələbat daxildir. Eyni zamanda NATO-nun genişlənməsi tələbi, o cümlədən Rusiya, Ukrayna və tərəfdaş dövlətlərlə tərəfdaşlığın inkişaf etməkdə olan rolu, Aralıq Dənizi Dialoqu və İstanbul Əməkdaşlıq Təşəbbüsünün əhəmiyyəti və Avropa İttifaqı ilə strateji əməkdaşlıqda öz təsirini göstərdi. NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yاردım Qüvvələrində rəhbər rolu və Balkan ölkələrində davam edən rolu təşkilatın özünü bu əməliyyatların, eləcə də İraq və Sudandakı missiyaların və Pakistanda xilasetmə cəhdlerinin tələblərinə cavab vermək üçün uyğunlaşdırmasına səbəb oldu. Transformasiya prosesini həyata keçirmək üçün həyata keçirilməli olan bir çox dəyişikliklər NATO-nun 2002-ci il 21-22 noyabr Praqa Zirvə Görüşündə təqdim olundu və 2004-cü il 28-29 iyun İstanbul Zirvə Görüşündə davam etdirildi. Beş əsas sahəyə toxunuldu: Alyansa üzvlük, NATO-nun mülki və hərbi strukturlarında islahat, yeni rolların qəbulu, yeni imkanların inkişafı və yeni əlaqələrin təbliğ edilməsi.

### NƏTİCƏ

Məqalədə qısaca olaraq NATO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu və müasir dünyada beynəlxalq münasibətlər sistemin təsiretmə gündən bəhs olunmuşdur.

### РЕЗЮМЕ

### ПРИМЕНЕНИЯ СОЕДИНЕНИЙ АРМИИ СТРАН НАТО В БОЮ И НАПРАВЛЕНИЯ РАЗВИТИЯ СОВРЕМЕННОМ ЭТАПЕ

М. ГЮЛЬМАМЕДОВ

В этой статье кратко описано история создания организации НАТО, пути развития, а также его роль в современном мире системы, международных отношений.

### SUMMERY

### MODERN TIME APPLICATION IN BATTLES AND DEVELOPMENT TRENDS OF UNIONS IN THE ARMIES OF NATO MEMBER COUNTRIES

M. GULMAMMADOV

This article briefly describes the history of the creation of NATO, its development, and its role in the system of international relations in the modern world.

# NATO-da QÜVVƏLƏRİN FORMALAŞMASI PROSESİ

Polkovnik-leytenant Siyavuş MUSTAFAYEV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

*Elmi rəhbər: polkovnik-leytenant Şahid SULTANOV*

**Açar sözlər:** NATO hərbi əməliyyatları, qüvvələrin formallaşması, NATO üzvləri.

**Ключевые слова:** военные операции под руководством НАТО, формирование сил, члены НАТО.

**Keywords:** NATO operations, force generation, NATO members.

NATO əməliyyat və ya tapşırıq planlayanda NATO-nun üzv və tərəfdaş ölkələri bu əməliyyat üçün şəxsi heyət, təchizat və müxtəlif resursları təmin edirlər. Bu fəaliyyətlər Alyansın rəhbərliyi altında həyata keçirilir. NATO-nun bir qurum olaraq öz qüvvələri olmadıqından əməliyyatların və tapşırıqların icrası üçün o, tərkibində olan suveren ölkələrin hərbi qüvvələrindən istifadə edir. NATO əməliyyatlarında iştirak edən qüvvələr "NATO qüvvələri" adlandırılmasına baxmayaraq, onlar NATO-nun üzv ölkələri və bəzi hallarda tərəfdaş və ya digər qüvvə təmin edən ölkələrin heyətlərindən ibarət olan çoxmillətli qüvvələrdir.

Qüvvələrin formallaşması (komplektləşməsi) Şimali Atlantika Şurasının təsdiq etdiyi əməliyyatları və tapşırıqları yerinə yetirmək üçün lazım olan şəxsi heyəti və təchizatı dəst və tərəfdaş ölkələr tərəfindən təminetmə prosedurudur.

NATO əməliyyatlarında iştirak etmək üçün qüvvə göndərmək isə hər ölkənin öz qərarından asılıdır. Bunun üçün ölkələr daima NATO ilə öz diplomatik və hərbi nümayəndəliklər vasitəsi ilə əlaqədə olurlar.

## QÜVVƏLƏRİN FORMALAŞMASI

NATO tapşırıq və ya əməliyyat keçirmək haqqında qərar verdikdən sonra, NATO-nun hərbi

organları əməliyyatın konsepsiyasını hazırlayırlar (CONOPS). Bu konsepsiada əməliyyatın məqsədlərinə çatmaq üçün lazım olan şəxsi heyət, texnika və təchizat göstərilir. Şimali Atlantika İttifaqı əməliyyatın niyyətini təsdiq edəndən və "Qüvvələrin formallaşması

və komplektləşdirilməsi haqqında göstərişini" verəndən sonra NATO-nun Avropadakı Müttəfiq Qüvvələr komandanın (SACEUR) rəhbərlik etdiyi Müttəfiq Əməliyyatlar Komandanlığı (ACO) qüvvələrin formalşdırılmasına və komplektləşdirməsinə başlayır.

Qüvvələrin formalşdırılması standart prosedur üzərində qurulub. Müttəfiq Əməliyyatlar Komandanlığı (ACO) planlaşdırılan əməliyyat və ya tapşırığın icrası üçün lazım olan şəxsi heyət və texnikanın siyahısını (çoxmillətli qüvvələrin və təchizatların ayrılmazı barədə sifariş) hazırlayıb onu NATO-nun üzv ölkələri və bəzən tərəfdaş ölkələrinə göndərir.

Ölkələrin qüvvə ayırmaları barədə təkliflərinə NATO-nun üzv və tərəfdaş ölkələrinin nümayəndələrin iştirak etdiyi konfransda baxılır. Bu konfranslar məqsədə uyğun və ehtiyac olanda təşkil edilir. Məsələn, qüvvələrin formalşdırılması konfransı yeni əməliyyatın və ya tapşırığın başlamasından əvvəl, yaxud cari əməliyyata mühüm dəyişikliklər edildikdə təşkil edilir. Bu konfranslardan əlavə hər il qüvvələrin formalşdırılmasının ümumi konfransı keçirilir.

Hər bir ölkənin, istər NATO üzvlərinin, istərsə də tərəfdaş ölkələrinin töhfələri ilk önce onların əvvəllər götürdükləri öhdəlikləri, silahlı qüvvələ-

rinin sayılarını, quruluşlanı və ümumi yüklenmələrini nəzərə almaqla milli imkanlarından asılıdır.

Əksər hallarda əməliyyat və tapşırıqlar üçün NATO-nun üzv və tərəfdaş ölkələri tam və ya xüsusi komplektləşdirilmiş bölmələr ayıırlar. Məsələn, ölkə piyada şəxsi heyətlə, tank və zirehli texnikalı kəşfiyyat bölməsi ilə, atəş dəstəyini təmin etmək üçün artilleriya batareyası ilə tam komplektləşmiş döyüş qrupunu göndərməyi təklif edə bilər. Əməliyyata və ya bütün missiyaya rəhbərlik edən və ya əsas bölmənin təmin edilməsini öz öhdəsinə götürən ölkəyə “aparıcı” ölkə deyilir. Məsələn, aparıcı ölkə əməliyyat keçirilməsi üçün qərargah-komanda məntəqəsini və lazımlı olan qüvvələrin böyük hissəsini təmin edə bilər. O, həm də çatışmayan heyətin təmin edilməsinə cavabdehdir.

NATO-nun müəyyən xüsusi hərbi texnikası, məsələn uzaq radiolokasiya aşkaretmə sistemi ilə təchiz olunmuş təyyarələri və strateji rabitə avadanlığının olmasına baxmayaraq qüvvə ayıran ölkələr də öz şəxsi heyətlərini əməliyyatın yerinə yetirilməsi üçün lazımlı olan təchizatla təmin edirlər.

### QEYD-ŞƏRTLƏR

Qüvvələrin formalasdırılması zamanı ölkələr qeyd-şərtlər irəli sürürələr. Əməliyyat üçün ayrılmış bölmələr NATO-nun tabeliyində hərəkət etmələrinə baxmayaraq NATO ölkələrinin qüvvə təmin etmələri bu kimi faktorlardan asılıdır: coğrafi yer, arxa təminat, vaxt, güc tətbiqetmə qaydaları və tabelik ardıcılılığı. “Qeyd-şərtlər” adlanan bu faktorlar NATO komandirlərinin hərəkət azadlıqlarını məhdudlaşdırır onların müəyyən vəziyyətlərdə əməliyyat çevikliyini və qərar seçimlərini azaldır. Bu səbəbdən Şimali Atlantika İttifaqı qüvvələrin



mümkün qədər az qeyd-şərtlərlə verilməsinin tərəfdarıdır və bu istiqamətdə çalışır.

Əfqanistanda Təhlükəsizliyə yardım beynəlxalq gücləri rəhbərliyi altında yaradılmış Əyalətlərin bərpası qrupları (ƏBQ) qüvvələrin formalasmasının ardıcılığından istisnadır. Ənənəvi hərbi əməliyyatlardan fərqli olaraq ƏBQ-lər kompleks təyinatlıdırlar. Onlar inkişaf məsələləri ilə məşğul olan işçilərdən, hərbi qulluqçulardan, diplomatlardan, uzaq bölgələrdə mərkəzi Əfqanistan hökumətinin hakimiyyətini bərpa etmək üçün gəlmiş mülki polislərdən ibarət olurlar.

ƏBQ-lərin qeyri-adi quruluşlarını nəzərə alaraq, NATO onların hərbi heyət ilə təmin edilməsinə cavabdehdir, müəyyən bir ölkə isə onların mülki heyətlərini komplektləşdirir. Beləliklə, ƏBQ-lər qarşıq tərkibə malik olmaqla NATO-nun və eyni zamanda ölkələrin tabeliyindədirler.

### DİGƏR QURUMLARIN RƏHBƏRLİYİ ALTINDA KEÇİRİLƏN ƏMƏLİYYATLAR ÜÇÜN QÜVVƏLƏRİN VƏ VASİTƏLƏRİN AYRILMASININ UZLAŞMA ARDICILLİĞİ

Uzun illər ərzində Şimali Atlantika İttifaqı çoxmilləti əməliyyatlara qüvvə və vasitələrin ayrılmışında böyük təcrübə toplayıb. Keçmişdə NATO digər qurumların rəhbərliyi altında keçirilən əməliyyatlar üçün öz dəstəyini təklif edib.

“Berlin Plus” razılaşmasına əsasən Şimali Atlantika İttifaqı Avropa İttifaqı ilə müəyyən əməliyyatların keçirilməsi üçün resursların ayrılması üzrə six əməkdaşlıq edir. Avropa İttifaqının sıfırışı ilə NATO-nun Avropadakı Müttəfiq Əməliyyatlar Komandanlığının (MƏK) Müttəfiq Qüvvələr Komandanının müavini və onun qərargahı üzv ölkələr qüvvə və vasitələrin ayrılmاسının uzlaşması prosesində köməklik göstərir. Məsələn, Müttəfiq Qüvvələr Komandanın müavini Avropa İttifaqının rəhbərliyi altında Bosniya və Herseqovinada keçirilən “Altea” əməliyyatının komandanı təyin edilmiş və bu əməliyyat üçün lazım olan qüvvələrin formalaşdırılmasına cavabdeh idi.

2003-cü ildə NATO Almaniya və Hollandiya, onların BMT-nin Əfqanistandakı mandatı əsasında Təhlükəsizliyə Dəstək Beynəlxalq Qüvvələrinə rəhbərlikləri dövrlərində (bu rəhbərlik hüququ tamamilə NATO-ya verilənə qədər) qüvvələrin formalaşdırılmasında kömək göstərib.

### NATO-nun MƏRKƏZİ ORQANLARI

NATO-nun bütün əməliyyatlarının həyata keçirməsinə NATO MƏK-in Müttəfiq Qüvvələr Komandanlığı başda olmaqla NATO-nun Avropadakı MƏK-i cavabdehdir. Müttəfiq Qüvvələr Komandanın müavini və onun qərargahı qüvvə və vasitələrin ayrılmاسının uzlaşması məsələləri ilə məşğuldurlar. NATO-nun MƏK-i qüvvələr və vasitələrə olan ehtiyacların təyin edilməsi prosesində Hərbi komitə, Şimali Atlantika İttifaqı və ölkələrlə qarşılıqlı əlaqədə olur. Bu prosesin bütün iştirakçıları Şimali Atlantika İttifaqının əməliyyat və tapşırıqlarının həyata keçirilməsində mühüm rol oynayırlar.

### TARİX

Şimali Atlantika İttifaqının mövcud olduğu dövrün əksər vaxtı Almanyanın keçmiş Şərq və Qərb hissələri arasında olmuş sərhədyanı bölgəsinə yönəlmışdır.

40 il ərzində NATO-nun strateji planlayıcıları hər hansı bir əməliyyat üçün “qüvvələrin forma-

laşdırılmasından” yox, “qoşunların uzun müddətli planları haqqında” danışındılar. Buna səbəb Şimali Atlantika İttifaqının keçmiş Sovet İttifaqı tərəfindən edilə biləcək hücumun əks etdirilməsi üçün keçmiş Qərb Almaniyasında statik “ənənəvi” silahlı qüvvələrinin saxlanması idi.

1986-cı ildən başlayaraq ənənəvi silahlı qüvvələrdə ixtisarlar baş verdi və “soyuq müharibə” bitdikdən sonra NATO-nun Almaniyada yerləşən bazalarının böyük hissəsi bağlanmış və ya başqa məqsədlərlə istifadə edilmək üçün dəyişdirilmişdir. Lakin qeyd etmək lazımdır ki, elə bazalardan bir neçəsi bu günə qədər də fəaliyyət göstərib.

NATO-nun quru qoşunlarının ilk böyük ekspedisiya əməliyyatı 1995-ci ildə Deyton sülh razılaşmasının bağlanması nəticəsində Bosniya və Herseqovinada keçirilmişdir. Bu gün NATO-da istifadə edilən qüvvələrin formalaşmasının prosesi NATO-nun Bosniya və Herseqovinada, daha sonra isə Kosovoda keçirmiş əməliyyatlar dövründə hazırlanmışdır.

### ƏMƏLİYYATLARIN EHTİYACLARINA UYGUNLAŞMAQ ÜÇÜN NATO-nun TRANSFORMASIYASI

Baxmayaraq ki, ümumilikdə qüvvələrin və texnikanın ayrılması prosesi dəyişməz qalıb, NATO dəyişdikcə bu proses də dəyişir. 2002-ci ilin may ayında Reykyavikdə (İslandiya) keçirilmiş görüşdə NATO ölkələrinin xarici işlər nazirləri bəyan etdilər ki, “qurum olaraq bütün məqsədləri çərçivəsində olan tapşırıqları yerinə yetirə bilməsi üçün NATO istənilən istiqamətdə və qısa vaxt ərzində göndərilə biləcək qüvvə və vasitələri ayırmaga, onların uzaq məsafələrdən və uzun vaxta təminatını təşkil etməyə və qoyulmuş məqsədlərə nail olmağa qadir olmalıdır”.

NATO-nun 2003-cü ildə Əfqanistanda fəaliyyətinin başlanılması ilə əlaqədar olaraq, qüvvələrin formalaşması məsələsində yeni çətinliklər yarandı. Qısa müddətə aydın oldu ki, missiya ilk önce qoyulmuş tapşırıqlardan fərqlənir, rotasiyallardan və yerləşmə rayonundan asılı olaraq qüvvələrin növü və sayına qeyri-ənənəvi yanaşma

lazımdır. Bir çox ölkələr daha yiğcam, daha hazırlanlı, ən son texnika və təchizat ilə təmin edilmiş silahlı qüvvələrə keçirlər. Bunu nəzərə alsaq, bütün ölkələrin uzun müddət ərzində qüvvə və vasitələr ayırmak öhdəliyini öz üzərlərinə götürmələrini gözləmək düzgün olmazdı.

Əməliyyatlar və tapşırıqlar üçün heyətlərin komplektləşdirilməsi ardıcılılığı hər bir əməliyyatın özünəməxsus ehtiyaclarından asılıdır. NATO komandirləri, üzv və tərəfdəş ölkələr arasındaki qarşılıqlı əlaqə də təkmilləşdirildi. Bu, əməliyyatların gedisatında baş verən dəyişikliklər haqqında qüvvə və vasitələr təmin edə biləcək ölkələri daha yaxşı məlumatlandırmaqda kömək edir.

Qüvvələrin formalasdırılmasına həsr olunmuş ilk konfrans 2003-cü ilin noyabr ayında baş tutmuşdur. O vaxta qədər bu mövzu ilə bağlı bir neçə görüş təşkil edilmişdir. Hər il keçirilən bu konfranslarda NATO əməliyyatlarının bütün qüvvə, vasitə və resurs ehtiyacları müzakirəyə çıxarılır, görüşlər cari tələbatları ödəmək baxımından aktual qalsa da, konfranslar ölkələrin və NATO hərbi orqanların daxili və bir-birinin aralarında koordinasiyanı yaxşılaşdırır.

Son zamanlar NATO-nun hərbi planlama orqanları qüvvələrin formalasdırılması prosesinə uzaq gələcək məqsədlər prizmasından yanaşırlar. Şübhəsiz ki, əməliyyatların gedisatında baş verən hadisələr, həmçinin qüvvə və vasitələr ayıran ölkələrdəki siyasi hadisələr ayrılan şəxsi heyətin və texnikanın yekun hesablamlarını öncədən aparmağa mane olur. Lakin NATO-nun planlama orqanları cari ehtiyaclar çərçivəsindən kənara çıxaraq resurslarını daha səmərəli bölüşdürə bilirlər.

### NƏTİCƏ

Bu məqalə NATO əməliyyat və tapşırıqlarını yerinə yetirmək üçün lazım olan şəxsi heyətin, texnikanın, təchizatın və təminat vasitələrinin toplanılması ardıcılığından bəhs edir. Məqalədə NATO-nun hərbi planlama orqanları, komandirləri, üzv və tərəfdəş ölkələrin, digər qurumların qüvvə komplektləşdirmə prosesində rolü, NATO

əməliyyatlarının qüvvə və vasitələrlə təmin edilməsi ardıcılılığı və bu qaydaların illər keçidkə dəyişən tendensiyası göstərilir.

### ƏDƏBİYYAT

1. [www.nato.int](http://www.nato.int) internet resursu

### РЕЗЮМЕ ПРОЦЕСС ФОРМИРОВАНИЯ СИЛ НАТО С. МУСТАФАЕВ

Данная статья повествует о последовательности выделения личного состава, техники, снаряжения и средств обеспечения, необходимых для проведения операций и миссий НАТО. В статье показаны роль командного состава и органов военного планирования НАТО, стран-членов и партнёров, а также других организаций и структур в процессе укомплектования сил; последовательность обеспечения операций НАТО войсками и ресурсами и тенденцию изменений через года.

### SUMMARY THE PROCESS OF FORMATION OF NATO FORCES S. MUSTAFAYEV

This topic describes algorithm of force, equipment and resource gathering for NATO led operations. Roles of NATO's command staff and planning departments, member and partner nations, and other organizations in the process of force generation, as well as changing tendency of force generation concept over the years are shown in the article.

# MÜDAFIƏNİN TƏŞKİLİ ZAMANI MANEƏLƏRİN EFFEKTİVLİYİNİN HESABLANMASI

Kapitan Sərxan MƏMMƏDOV  
**SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI**

*Elmi rəhbər – polkovnik-leytenant İlkin MƏHƏRRƏMOV*

**Açar sözlər:** taktiki maneələr, operativ maneələr, mühəndis maneələri, maneələr sistemi, maneənin sıxlığı, minalama həddi, maneələrin effektivliyi.

**Ключевые слова:** тактические препятствия, оперативные препятствия, инженерные препятствия, система препятствий, плотность препятствий, минная линия, эффективность препятствий.

**Keywords:** tactical obstacles, operative obstacles, engineering obstacles, obstacles system, the density of obstacles, mining limits, obstacles effectiveness.


Müdafiə – briqadanın taktiki fəaliyyətlərinin əsas növlərindən biridir. O, düşmənin üstün qüvvələrinin hücumunu dəf etmək, ona maksimal zərər vurmaq, ərazinin mühüm rayonlarını əldə saxlamaq və bununla da sonrakı fəaliyyətlər üçün əlverişli şərait yaratmaq məqsədilə aparılır.

Briqadanın müdafiə mövqeləri və rayonları mühəndis maneələri ilə bağlanmalıdır. Mühəndis maneələri ön mövqe (döyüş mühafizəsi mövqeyi) qarşısında və onun dərinliyində, müdafiənin ön xətti qarşısında və müdafiənin dərinliyində, qovuşuqlarda və cinahlarda qurulur. Müdafiə səyyar maneəqurma dəstəsinin və məsafədən minalama sistemlərinin tətbiqi ilə inkişaf etdirilir. Mühəndis maneələri qurulmasına briqadanın bütün bölmələri cəlb edilir. Briqadanın əsas səylərinin cəmləşdirilməsi istiqamətində mühəndis maneələrinin sıxlığı – 1,5-2,0, o cümlədən ön mövqedə – 0,2-0,3; müdafiənin ön xətti qarşısında və taborun müdafiə (cavabdehlik) rayonu dərinliyində – 1,0-1,2; briqadanın müdafiə zolağı (cavabdehlik zonası) dərinliyində – 0,3-0,5 orta vahid qədərində olur. [1]

Mühəndis maneələri əhəmiyyətinə görə taktiki və operativ maneələrə bölünür. **Taktiki maneələr** birləşmiş və hərbi hissələrin döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin etmək üçün hazırlıq və döyüşün gedisində ştatda olan və əmrə (dəstəyə) verilən qüvvə və vasitələrlə qurulan maneələrdir. Bu maneələrə birləşmiş hissələrin planına əsasən tutduqları rayon və zolaqlarda, həmçinin düşmənin yaxınlaşma istiqamətlərində qurulan bütün növ maneələr, dağıntılar addır.

Korpus və ordu əməliyyatlarının məqsədlərinə nail olmaq üçün plan əsasında müdafiənin dərinliyinə qədər uzanan vacib istiqamətlərdə qurulan bütün növ maneə və dağıntılar **operativ maneələr** adlanır. Bu maneələrə korpus və ordunun zolaqlarının önündə məsafədən döşənən mina sahələri, maneələr zolağı (minalama hədləri), həmçinin əməliyyat zonasında xüsusi obyektlərin minalanması (partlayışa hazırlanması) maneələr şəbəkəsinin inşası, subasarların yaradılması aid edilir.

Müasir ümumqoşun döyüşündə maneələrin



**ŞEKİL 1. MİNA SAHƏLƏRİNİN SIXLİĞİNİN HESABLANMASI**

əsas növü mina-partlayış maneələridir (MPM). MPM məhdud zaman şəraitində ümumqoşun komandirinin qərarı üzrə müdafiəyə keçən bölmələrin mövqeləri qarşısında qurulur. MPM-in əsasını mina sahələri, eləcə də partlayışa hazırlanmış, ya-xud minalanmış yol hissələri (sahələri), düşmənin mümkün hərəkət istiqamətində (yollarında) və yaşayış məntəqələrində olan körpülər və müxtəlif obyektlər təşkil edir.

Maneələrin sixlığı, maneə sisteminin əsas xarakteristikalarından biri olaraq, ayrı-ayrı mövqelərin qarşısında düşmənin yerləşmə rayonlarında, onun açılma hədlərində, irəliləmə yollarında, həmçinin qoşunların hərəkət zolaqlarında (istiqamətlər, sahələr, hədlər) qurulan maneələrin qurulma dərəcəsini göstərir. O, onluq kəsr və tam ədəd şəklində ifadə edilir. Məsələn 0,1; 0,2;....1,0; 1,1; 2,0 və s. Tank əleyhinə, piyada əleyhinə mina sahələrinin sixlığı bir mövqenin önündə (ön xətt qarşısında), istiqamət üzrə dərinliklərin (hədd, zo-

laq, sahə) gələcəkdə məsafədən minalama sistemi ilə minalamada və cəmləşmə rayonlarında, həmçinin düşmənin hərəkət istiqamətlərində qurulan mina sahələrinə görə təyin edilir.

Mühəndis maneələri sisteminin qurulmasına lazıim olan qüvvə və vasitələr maneələr sisteminin effektivliyinin təyin olunması üçün əllə hesablaşma üsulundan və ya EHM-dən (elektron hesablaşma maşını) istifadə etməklə yerinə yetirilir.

Bir mövqenin (həddin) önündə qurulan maneənin sixlığı maneə ilə bağlanan zolağın eninin bağlanacaq sahənin eninə olan nisbəti kimi təyin olunur:

$$S_c = L_m / L_c;$$

burada,  $S_c$  – cəbhədə qurulan maneənin sixlığı,

$L_m$  – maneənin ümumi uzunluğu,

$L_c$  – bağlanacaq cəbhənin enidir.

Ayrı-ayrı hallarda düşmənin əsas zərbə istiqamətlərində daha çox mina sərf etməklə mina sa-

## MÜHƏNDİS HAZIRLIĞI

həsinin sıxlığı 1 orta vahiddən çox ola bilər. Belə mina sahələri yüksək (gücləndirilmiş) effektivli mina sahəsi adlanır. İstiqamət üzrə sıxlıq hər həddə qurulan maneənin sıxlıqları toplanaraq ümumişdirilir. Onun ədədi qiyməti vahiddən kiçik və ya böyük ola bilər (şəkil 1).

**Qeyd:** Tank və piyada əleyhinə mina sahəsinin sıxlığı hər biri ayrı-ayrı hesablanır. Tank əleyhinə mina sahəsinin sıxlığı hesablaşdırıldığda kəsrin məxrəcində ancaq tankın hərəkətinə imkan verən ərazinin eni götürülür.

Müdafiə mövqelərinin önündə qurulan mina sahəsində düşmənin itkisi ( $N_{itki}$ ) göstərilən düsturla hesablanır:

$$N_i = N_h \times R \times S_c \times K_d;$$

burada,  $N_h$  hücum keçənlərin sayı (tank, zi-rehli transportyor, əsgər),

$R$  – mina sahəsində hədəfin məhvolma ehtimalı (cədvəl 1),

$S_c$  – maneənin sıxlığı,

$K_d$  – maneə ilə qarşılaşan düşmənin hərəkətidir.

Təxmini hesablamalara görə belə qəbul etmək olar:

– risklə mina sahəsini dəf edərkən  $K_d = 0,9 - 1,0$ ;

– hər böülüyə bir keçidlə dəf edərsə  $K_d = 0,6$ ;

– hər təqima bir keçid açıb dəf edərsə  $K_d = 0,3$ ;

– bütün tank və PDM-in hər biri trallarla təcəhiz edilərsə, hücum edən bölüyün digər texnikalarının keçməsi üçün bir keçid açıldıqda  $K_d = 0,1 - 0,2$  olacaqdır.

### Məsələn:

Müdafiə mövqeyinin önündə qurulan mina sahəsində düşmən piyadasının itkisinin ( $N_{itki}$ ) hesablanması.

$N_h$  – hücum keçənlərin sayı – 190 piyada.

Minanın növü	Standart mina sahəsinin xarakteristikası	
	1 km sərfiyat	Məhvətmə ehtimalı
<b>Tank əleyhinə mina sahəsi</b>		
Tırtıl əleyhinə mina TM-62, TM-57	550	0,45
Tırtıl əleyhinə mina TM-62, TM-57	750	0,55
Dib əleyhinə mina TMK-2, TM-72	300	0,55
Dib əleyhinə mina TMK-2, TM-72	400	0,65
<b>Piyada əleyhinə mina sahəsi</b>		
Fuqas minalar PMN, PMD-6 m	2000	0,15
Fuqas minalar PMN, PMD-6 m	3000	0,20
Qəlpəli mina POMZ-2m	200	0,20
Qəlpəli mina OZM-4	200	0,65
Qəlpəli mina OZM-72	100	0,70

**CƏDVƏL 1. MİNALARIN NÖVÜNƏ GÖRƏ 1 KM-Ə SƏRF OLUNAN  
MINANIN MƏHVƏTMƏ EHTİMALI [2]**

**Qeyd:** Əgər düşmən 1 km yox daha artıq cəbhədə hücum keçəcəksə, onda hesablama 1 km-lə aparılır; sonda isə itkilər toplanır.

**R** – düşmən 1 km-lik cəbhə üzrə hücuma keçir. Həmin cəbhədə fuqaslı piyada əleyhinə PMN minasının sayı 3000 ədəddir. Cədvəl 1-də minanın növü və sayına görə məhvətmə ehtimalı 0,20-dir.

**S<sub>c</sub>** – həmin 1km-də mina sahəsinin sıxlığı hesablaşdırıq 1-ə bərabərdir.

**K<sub>d</sub>** – düşmən haqqında topladığımız məlumatlardan bizə məlumdur ki, düşmən maneəni hər təqima bir kecid açmaqla dəf edəcək. Buna görə yuxarıda göstərilən təxmini hesablamalara görə qəbul edilmiş **K<sub>d</sub>**-nin qiyməti 0,3-dür.

Topladığımız məlumatları düstura görə yerlərinə qoyub hesablaşsaq, bizim mina sahəmizdə düşmən piyadasının itkisini (**N<sub>i</sub>**) alarıq:

$$N_i = N_h \times R \times S_c \times K_d = 190 \times 0,20 \times 1 \times 0,3 = 11,4 \approx 11 \text{ piyada.}$$

**N<sub>i</sub>** = 11 piyada. Düşmən 11 piyada itkisi verəcək.

### Məsələn:

Müdafiə mövqeyinin önündə qurulan mina sahəsində **düşmən tanklarının (PDM) itkisinin** (**N<sub>itki</sub>**) hesablanması.

**N<sub>h</sub>** – hücuma keçən tankların (PDM) sayı – 31.

**R** – tanklar (PDM) 1 km cəbhədə hücuma keçir. Həmin cəbhədə tırtıl əleyhinə TM-62 minasının sayı 550 ədəddir. Cədvəl 1-də minanın növü və sayına görə məhvətmə ehtimalı 0,45-dir.

**S<sub>c</sub>** – həmin 1 km-də mina sahəsinin sıxlığı hesablaşdırıq. Bu, 0,8-ə bərabərdir.

**K<sub>d</sub>** – düşmən haqqında topladığımız məlumatlardan bizə məlumdur ki, bütün tankların (PDM) hər biri trallarla təchiz edilib və hücum edən böülüyün digər texnikalarının keçməsi üçün bir kecid açacaq. Buna görə yuxarıda göstərilən təxmini hesablamalara görə qəbul edilmiş **K<sub>d</sub>**-nin qiyməti 0,1-0,2-dir.

Topladığımız məlumatları düstura görə yerlərinə qoyub hesablaşsaq bizim mina sahəmizdə düşmən tanklarının (PDM) itkisini (**N<sub>itki</sub>**) alarıq:

$$N_i = N_h \times R \times S_c \times K_d = 31 \times 0,45 \times 0,8 \times 0,2 = 2,23 \approx 2 \text{ tank (PDM)}$$

**N<sub>i</sub>** = 2 tank (PDM). Düşmən 2 tank (PDM) itkisi verəcək.

## NƏTİCƏ

Bu məqalədə müdafiə döyüşünün təşkili zamanı maneələrin sıxlığının və effektivliyinin hesablanması yerinə yetirilməsi qaydalarına baxılır. Əsas diqqət mühəndis təminatı tapşırıqlarının həllinə, müdafiənin təşkili zamanı mühəndis maneələrinin sıxlığının və effektivliyinin artırılmasına yönəldilmişdir.

## ƏDƏBİYYAT

1. Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyük təlimati. I hissə

2. Колибернова Е. С. Инженерное обеспечение общевойсковая боя. Москва, Военное издательство, 1984

## РЕЗЮМЕ ПОДСЧЕТ ЭФФЕКТИВНОСТИ ПРЕПЯТСТВИЙ ПРИ ОРГАНИЗАЦИИ ОБОРОНЫ С. МАМЕДОВ

С этой целью при организации обороночного боя предусматривается правила выполнения вычислений эффективности и плотности препятствий. Основное влияние решение задач инженерного обеспечения, направляется при обеспечении обороны на плотность и эффективность инженерных препятствий.

## SUMMARY THE ESTIMATE OF OBSTACLE EFFECTIVENESS DURING DEFENSE ORGANIZATION S. MAMMADOV

In the paper it is being analyzed the rules of estimate fulfilment of obstacles density and effectiveness during defense organization. The main attention was paid to the solution of engineering maintenance tasks, and the increase of engineering obstacles density and effectiveness during the defense organization.

# ƏRAZİDƏ QOŞUNLARIN YERLƏŞMƏSİNİN MÜHƏNDİS TƏMİNATI

Polkovnik-leytenant İntiqam HACIYEV  
SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

*Elmi rəhbər – polkovnik-leytenant İlkin MƏHƏRRMOV*

**Açar sözlər:** ərazi, qoşunlar, yerdəyişmə, mühəndis, təminat.

**Ключевые слова:** месность, войска, расположения, инженер, обеспечения.

**Keywords:** area, troops, location, engineer, support.

Qoşunların yerləşməsi üçün təbii maskaları və daldalancaqları, su mənbələri və inkişaf etmiş yollar şəbəkəsi olan ərazi seçilir. Açıq və düzəngah ərazidə qoşunlar, bir qayda olaraq, yaxşı göruntülü oriyentirlərdən uzaqda yerləşir. Dağlarda yerləşmə rayonları uçqunlara, qar tarlarına və subasmaya məruz qalmayan ərazilərdə müəyyən edilir. Meşədə hissələr (bölmələr) yol və cığırlar boyunca, səhrada qumu möhkəmləndirilmiş, saksaul kolları və kəsişən relyefli, eləcə də suyigma quşuları, kanalları, arxları və digər su mənbələri olan rayonlarda yerləşirlər.

Əsas və ehtiyat yükləmə rayonlarının seçilməsi ərazi kəşfi qrupu tərəfindən həyata keçirilir. Bu qrupların tərkibinə ərazinin mühəndis kəşfiyyatı, yerləşmə rayonlarının mühəndis hazırlığı üzrə tədbirlərin müəyyən edilməsi və həmin rayonlara əlverişli yaxınlaşma və oradan çıxış yollarının seçiləsi üçün mühəndis qoşunlarının bölmələri və zabitləri daxil edilir.

Yerləşmə rayonlarına, xüsusən də düşmənin əvvəlcədən tutduğu ərazilərdən yerləşmə rayonlarına çıxmazdan əvvəl, oralar mina və partlayış təhlükəli əşyaların varlığı üzrə yoxlanılır. Minalanmış sahələr çəpərlənir və işarələnir, ehtiyac olunduqda isə minalardan təmizlənir.

Yerləşmə rayonları adətən mövcud yollarla geçə, yaxud digər məhdudlaşdırılmış şəraitlərdə, maskalanma tədbirlərinə ciddi riayət etməklə rayonlara yaxınlaşma yerlərində dayanmadan tutulur.

Hissələr (bölmələr) yerləşmə rayonlarına gəldikdə, dərhal rayonların mühəndis hazırlığına başlanılır, imkan olduqda isə əvvəlcədən hazırlanılır. Rayonlarda hava hücumundan müdafiə hissələrinin (bölmələrinin) və mühafizə bölmələrinin mövqeləri qurulur, şəxsi heyət üçün daldalanacaqlar inşa edilir, idarəetmə və tibb məntəqələri üçün qurğular, silah və texnika üçün səngərlər və daldalanacaqlar tikilir, qoşunların rayonlardan manevri və çıxışı üçün yollar hazırlanılır, su təchizatı məntəqələri və maddi ehtiyatlar üçün daldalanacaqlar qurulur. Texnika və fortifikasiya qurğuları maskalanır. Ehtiyac olduqda, yerləşmə rayonları minapartlayış maneələr ilə bağlanır. Qoşunların tutduğu meşə və yaşayış məntəqələrində yanğın əleyhinə tədbirlər keçirilir, mümkün yanğın və qalaqların yanından ölüb-keçmə yolları hazırlanır.

Dağlarda qoşunların daldalanması üçün dağ işləmələri, mağaralar və tunellər uyğunlaşdırılır. Qışda şəxsi heyətin qızınması üçün məntəqələr qurulur, yollar qardan təmizlənir.

Yerləşmə rayonunda əsas və ehtiyat rayonların və onlara gedən marşrutların mühəndis kəşfiyyatı təşkil olunur və fasıləsiz olaraq aparılır, maskalanma tədbirlərinə və qoyulmuş qaydalara riayət olunmasına ciddi diqqət yetirilir, düşmənin məsafədən minalama vasitələri ilə qurduğu mina sahələri haqqında qoşunların xəbərdar olunması təşkil olunur.

Əsas yerləşmə rayonunun qurulması ilə eyni vaxtda, qoşunların düşmənin qəfil hücumlarının

dəf edilməsi üçün açılma xətlərinə və ehtiyat yerləşmə rayonlarına hərəkət yolları hazırlanır.

Ehtiyat yerləşmə rayonu adətən onu qoşunlar tutmaqla hazırlanır. Mümkün olduqda əvvəlcədən həyata keçirilir: minaların və partlayış təhlükəli əşyaların varlığının yoxlanılması, ərazinin minalardan təmizlənməsi, idarəetmə məntəqələri üçün qurğuların inşası, hissə və bölmələrin yerləşmə rayonlarına yaxınlaşma yollarının və su təchizatı məntəqələrinin hazırlanılması.

Keşik mühafizəsi üçün ayrılmış motoatıcı (tank) bölmələri öz istiqamətlərində müdafiə rayonları və dayaq məntəqələri (atəş xətləri) hazırlayırlar. Onların tərkibində hərəkət edən mühəndis qoşun bölmələri, yerləşmə rayonuna düşmənin mümkün daxilolma yollarında siqnal minaları qurur, maneələrin qurulması və obyektlərin partlalılması üzrə hazırlıq tədbirləri aparır, keşik mühafizə bölmələrinin manevr yollarının çətin keçilən hissələrini işlək vəziyyətdə saxlayırlar.

Düşmən qəflətən basqın etdikdə mina-partlayış maneələrinin qurulması üçün keşik mühafizə bölmələrindən başqa korpusun (briqadanın) əsas qüvvələrinin tərkibindən mühəndis bölmələri cəlb oluna bilər.

### QOŞUNLARIN TUTDUĞU MÖVQE VƏ RAYONLARIN FORTİFİKASIYA HAZIRLIĞI

Keçmiş müharibələrin təcrübəsi göstərir ki, döyüş əməliyyatları apararkən qoşunlar ərazinin əlverişli xüsusiyyətlərindən istifadə etməyə can atır. Ərazinin əlverişli xüsusiyyətləri dedikdə, bu ərazi-də qoşunların yerləşmə rayonunu və onların hərəkətini düşmən müşahidəsindən gizli saxlamaq, düşmən qoşunlarının yerləşmə rayonunu və onların hərəkətini biz tərəfdən asan müşahidə etmək, qoşunlarımızın asan atəş açmağı üçün təbii maskalanmasına səmərəli şərait yaratmaq, bununla düşmən qoşunlarının effektli atəş açmasını çətinləşdirmək, öz qoşunlarımızın gizli manevr etməsinə yol vermək və düşmən qoşunlarının manevrini çətinləşdirmək kimi xüsusiyyətlər başa düşülür.

Əlbəttə bütün göstərilənlərə cavab verən yerin

seçilməsi döyük əməliyyatı vaxtı və düşmənlə qarşı-qarşıya durarkən, heç də mümkün olmur. Müasir dövrdə qoşunların atəş gücү artdıqca dəqiq silahların meydana çıxması göstərdi ki, ərazinin əlverişli xüsusiyyətləri heç də qoşunların döyük qabiliyyətini itirməsinin qabağını ala bilməz. Ona görə də ərazinin əlverişli xüsusiyyətlərindən istifadə etməklə yanaşı mövqelərdə və yerləşmə rayonlarında fortifikasiya qurğularının hazırlanmasını daim təkmilləşdirmək lazımdır. Mühəndis nöqtəyi-nəzərdən döyük üçün ərazinin təkmilləşdirilməsinə ərazinin möhkəmləndirilməsi və ya mövqenin möhkəmləndirilməsi deyilir. Mövqenin möhkəmləndirilməsinin xüsusiyyətlərini, quruluşunu və onun elementlərini öyrədən elm isə fortifikasiya adlanır.

Ərazinin möhkəmləndirilməsinə düşmən hərəkətinin səmərəliliyini zəiflədən mühəndis tədbirləri daxildir. Bu tədbirlər düşmən atəşinin, kimyəvi və radasiya şüalanmasının effektliyinin zəiflədilməsi və düşmənin hərəkətini ləngidən mühəndis maneələri sisteminin kompleks müdafiə tapşırıqları kimi yerinə yetirilir.

Ərazinin möhkəmləndirilməsi müxtəlif tarixi dövrlərdə bir məqsədə qulluq etmişdir – öz qoşunlarımız üçün döyük şəraitini yaxşılaşdırmaq, düşmən qoşunları üçün isə çətinləşdirmək.

Hücumda, müdafiədə və hərəkət zamanı mövqelərin, yerləşmə rayonlarının və idarəetmə məntəqələrinin fortifikasiya qurğularının hazırlanması qoşunlarımız tərəfindən bütün növ silahlardan səmərəli istifadə etməyə, şəxsi heyətin qorunmasına şərait yaradır. Bütün qüvvə və vəsaitdən, ərazinin müdafiə və maskalanma xüsusiyyətlərindən, yerli inşaat materiallarından, mühəndis texnikalarından, partlayıcı maddələrdən, sökülüb-yığılan qurğulardan səmərəli istifadə edərək fortifikasiya qurğuları hazırlanır.

Səhəra fortifikasiya qurğuları təyinatına, zədələmə vasitələrindən müdafiə dərəcəsinə, hazırlanma şəraitinə və hazırlanmasında istifadə olunan materiala və təyinatına görə atəş açmaq, müşahidə, şəxsi heyətin, texnikaların və material hissələrinin qorunması üçün qurğulara bölünür. Möv-

qelərdə və rayonlarda şəxsi heyətin gizli hərəkəti üçün əlaqə səngərləri qazılır.

Zədələmə vasitələrindən müdafiə dərəcəsinə görə səhra fortifikasiya qurğuları şəxsi heyətin və döyüş texnikalarının düşmənin maili atəşindən müdafiəsi, nüvə və adi döyüş sursatlarının partlayışlarının zədələmə radiusunun azalması üçün açıq (motoatıcı manqa və döyüş texnikası üçün səngərlər, döyüş səngərləri, əlaqə səngərləri, müşahidə üçün sadə qurğular, nəqliyyat və xüsusi texnikalar üçün çala və ya çuxur tipli daldalanacaqlar), bütün atəş növlərindən, nüvə silahının zədələmə amillərindən və yandırıcı vasitələrdən müəyyən dərəcədə müdafiəsinin təmin olunması üçün örtülü (örtülü oyuq, blindaj, sığınacaq) qurğulara bölünür. Örtülü qurğuları bölmələrin bütün yerləşmə rayonlarında və mövqelərində fürsət ələ düşən kimi hazırlayırlar.

Hazırlanma şəraitinə görə səhra fortifikasiya qurğuları kotlovan tipli yerüstü və yeraltı qurğulara bölünür. Hazırlanma şəraitinə görə ən əsas qurğu kotlovan tipli qurğu sayılır. Bu qurğunun bir hissəsi və ya bütün hissəsi yerin altında ola bilər.

Hazırlanmasında istifadə olunan materiala görə səhra fortifikasiya qurğuları torpaqdan, ağaç və torpaqdan, daşdan, dəmir betondan, metaldan, qalın parça, gövdə üzərinə çəkilmiş qalın parçadan, plastmasdan və s. ola bilər.

Qoşunların tutduğu mövqe və rayonlar, qoşun növləri, xüsusi qoşunların və ştat üzrə olan mühəndis-istehkam hissələrinin (bölmələrinin) qüvvələri ilə qurulur. Böyük zəhmət tələb edən tapşırıqların yerinə yetirilməsi (tranşey və əlaqə yollarının, döyüş texnikası üçün səngərlərin, xüsusi maşınlar üçün daldalanacaqların, sığınacaq üçün çalaların), həmçinin materialların hazırlanması və qurğu konstruksiyasının düzəldilməsi üçün ordu və cəbhə tabelikli mühəndis-mövqe hissələri cəlb oluna bilər. Mühəndis-mövqe hissələri mövqelərin və operativ dərinlikdə hüdudların əvvəlcədən qurulması üzrə tapşırıqları müstəqil yerinə yetirə bilər. Bu halda, ərazidə mövqelərin, hüdudların və rayonların seçilməsi, eləcə də qurğuların quraşdırılması, birliyin (birləşmənin) ümumqoşun qərargahının tərkibinə

mühəndis-mövqe hissəsinin (bölməsinin) nümayəndələri daxil edilən ərazi kəşfi qrupları tərəfindən həyata keçirilir.

Tapşırıqların yerinə yetirilməsi böyük və taqımlarla təşkil olunur. Hər mühəndis-mövqe bölüyünün qurulma üçün mövqe və rayonların bir, yaxud bir neçə elementi, tapşırıqların yerinə yetirilməsinin ardıcılılığı və müddətləri, bölmələrin bölmələrinin yerdəyişmə yolları, həmçinin tapşırıqların yerinə yetirilməsindən sonra cəmləşmə rayonu müəyyən olunur. Mühəndis konstruksiyaları taqımları yerli materialların varlığından asılı olaraq, məşə materialları hazırlayır və öz bölmələrinin hərəkət rayonları sərhədlərində, yaxud bir ümumi rayonda mərkəzləşdirilmiş qaydada qurğuların konstruksiyalarını düzəldirlər.

Mühəndis-mövqe bölüyünün (taqımının) komandiri ərazidə bölmələrə (heyətlərə) qurğuların inşa yerlərini, mühəndis texnikasının tətbiqi və konstruksiyaların daşıma qaydalarını göstərir. Yerqazan maşınların heyətləri döyüş texnikası üçün səngərlər və sığınacaqlar üçün çalalar, tranşeylər və əlaqə yolları qazırlar. Qurğuları yığma manqası sığınacaqlar, blindajlar və bağlı oyuqlar qurur və maskalayır.

Tabor (böyük) komandiri tapşırıqların yerinə yetirilməsinin vacib sahəsində bölmələrin fəaliyyətinə rəhbərlik edir, qurğuların inşasının düzgünlüyüne və keyfiyyətinə, onun maskalanmasına, mühəndis maşınlarının istifadə səmərəliliyinə nəzarət edir.

### İDARƏETMƏ MƏNTƏQƏLƏRİNİN AÇILMA RAYONLARININ MÜHƏNDİS HAZIRLIĞI

Korpusun (briqadanın) idarəetmə məntəqələrinin açılma rayonları, bir qayda olaraq, motoatıcı, təminat və xidmət bölmələrini cəlb etməklə, mühəndis-texniki və mühəndis-istehkam bölmələrinin qüvvəsi ilə qurulur.

İdarəetmə məntəqələrinin açılma rayonları və onların mühəndis hazırlığının xarakteri korpus (briqadanın) komandiri və qərargah rəisi tərəfindən göstərilir və mühəndis bölmə komandirinin

İştirakı ilə ümumqoşun qərargahı zabiti tərəfindən keçirilən ərazi kəşfi zamanı dəqiqləşdirilir. Ərazi kəşfinin gedişində əsas qurğuların yerləşmə yerləri, helikopterlər üçün enmə meydançaları, yaxınlaşma yolları, su təchizatı məntəqələri, müdafiə üçün mövqelər, mühəndis maneələrinin qurulma yerləri, maskalanma üzrə tədbirlər müəyyən edilir. Mühəndis bölməsinin komandiri idarəetmə məntəqələrinin açılma rayonlarının qurulması üzrə tapşırıqların həcmini, onların yerinə yetirilmə şərtlərini, materialların və konstruksiyaların hazırlanma rayonlarını dəqiqləşdirir. Ərazi kəşfinin məlumatlarına əsasən, hər idarəetmə məntəqəsinin qurğularının yerləşmə sxemləri və ehtiyac olunduqda isə, tapşırıqların yerinə yetirilmə qrafiki hazırlanır və orada göstərilir: inşa edilən qurğuların miqdarı və tipləri, cəlb olunan qüvvə və vasitələr, qurulma zamanı onlarla manevr, idarəetmə məntəqələrinin açılma rayonunun qurulma ardıcılılığı və qurğuların inşa ardıcılılığı, həmçinin maskalanma üzrə tədbirlər.

Tapşırıqların yerinə yetirilmə rayonuna gələrək bölmələr ərazidə minaların və partladıcı əşyaların varlığını yoxlayırlar; yaxınlaşma yollarını hazırlayırlar; korpusun (briqadanın) qərargah zabitlərinin, komandırın müşahidəsi, işləməsi və dincəlməsi üçün qurğular inşa edilir, qalan şəxsi heyət üçün oyuqlar, komanda-qərargah maşınları, radio-stansiya və rabitə qovşağı üçün daldalanacaqlar, müdafiə üçün səngərlər qazılır; su təchizatı məntəqələri qurulur. Sonra isə qoşun növü və xidmət rəisiinin işləməsi və dincəlməsi üçün qurğular, nəqliyyat vasitələri üçün daldalanacaqlar və əlaqə yolları, helikopterlər üçün enmə meydançaları qurulur, ehtiyac olduqda isə maneələr hazırlanır. Rayonun qurulması zamanı maskalanma tədbirlərinə xüsusi diqqət yetirilir.

Tapşırıqlar yerinə yetirildikdən sonra bölmə komandırı mühəndis xidməti rəisinə məruzə edir və bölməni göstərilən cəmləşmə rayonuna, yaxud sonrakı tapşırıqların yerinə yetirilmə rayonuna çıxarır.

Bütün idarəetmə məntəqələri, bir qayda olaraq, eyni vaxtda qurulur.

İdarəetmə məntəqələrinin açılma rayonunun, mühəndis hazırlığının təşkilinin qərarındaki sxem və qrafiklərdə göstərilir: yerləşmə yerləri və qurğuların tipləri; onların mühəndis hazırlığı və maskalanma xarakteri; idarəetmə məntəqələrinin açılmasına qədər və sonra yerinə yetirilən tapşırıqların həcmi; qurulma vaxtı və ardıcılığı; cəlb olunan qüvvə və vasitələr, onlarla tapşırığın yerinə yetirilmə zamanı manevri; idarəetmə məntəqələrinin yiğisidirilməsindən sonra qurğuların çıxarılma qaydaları; yeni rayonlara qurğuların çatdırılması, konstruksiyaların tamamlanma və anbarlardan alınma qaydaları.

Birliyin qərargah zabitinin rəhbərliyi altında keçirilən ərazi kəşfi zamanı tapşırıqlar və onların yerinə yetirilmə ardıcılığı dəqiqləşdirilir.

İdarəetmə məntəqələrinin açılmasına qədər tapşırıqların əsas həcmi yerinə yetirilir: ərazidə minaların və partlayış təhlükəli əşyaların varlığı yoxlanılır; yaxınlaşma yolları hazırlanır; komandanlığın işləməsi və dincəlməsi üçün qurğular, komanda-qərargah maşınları və rabitə vasitələri üçün daldalanacaqlar inşa edilir; su təchizatı məntəqələri qurulur; şəxsi heyət üçün oyuqlar qazılır; maskalanma tədbirləri yerinə yetirilir. İdarəetmə məntəqəsinin açılmasından sonra mühəndis hazırlığının təkmilləşdirilməsi aparılır, qalan maşınlar üçün daldalanacaqlar qurulur, üstüörtülü oyuqlar inşa edilir və müdafiə üçün mövqelər qurulur.

Mühəndis-istehkam taborunun (bölüyünün) komandırı adətən komanda məntəqəsinin açılma rayonunda olur. O, tabeliyində olan bölmələrlə əlaqəni ümumqoşun rabitə xətti ilə həyata keçirir. Tapşırıqların yerinə yetirilməsi haqqında birliyin mühəndis xidməti rəisinə məruzə edir. Tapşırıqlar yerinə yetirildikdən sonra tabor (bölkə) təyin olunmuş rayonda cəmləşir.

### MÜHƏNDİS MANEƏLƏRİNİN QURULMASI VƏ SAXLANMASI

Düşmənlə bilavasitə təmas şəraitində müdafiənin ön xətti qarşısında mina-partlayış maneələri, bir qayda olaraq, mühəndis-istehkam bölmələri

tərəfindən əllə qurulur. Minalama, maskalanma tədbirlərinə riayət edilməklə, taqım üçün ayrılmış sahələrlə yerinə yetirilir.

Maneələr gecə qurulduğu zaman mühəndis-is-tehkam taborunun (bölüyünün) komandiri müdafiə olunan hissənin (bölmənin) komandiri ilə ərazidə işıqlı vaxtda mina sahələrinin və keçidlərin yerləşmə yerlərini, dağıdılməq üçün ön xətt qarşısında olan obyektləri, minalama yerlərinə mühəndis bölmələrinin hərəkət qaydalarını və vaxtını, atəşlə onların hərəkətinin dəstəklənməsini, qarşılıqlı əlaqə siqnallarını, həmcinin mühəndis döyüş sursatları anbarlarının yerləşmə yerlərini, tapşırıqlar yerinə yetirildikdən sonra mühəndis bölmələrinin cəmləşmə rayonunu dəqiqləşdirir.

Mühəndis-istehkam bölüyü (taqımı) gizlicə öz minalama sahəsinə doğru hərəkət edir, mümkün qədər işıqlı vaxtda ön xəttin quruluşunu, oryentirləri öyrənir və qoyulmuş tapşırıqların yerinə yetirilməsinə hazırlaşır. Taqım komandiri ərazidə manqalara görə (heyətlərə) tapşırıqları dəqiqləşdirir, şəxsi heyətin və minalama vasitələrinin həzırlığını yoxlayır.

Mina sahələrinin qurulması zamanı qüvvələrin üçdə biri minaların daşınması üçün istifadə olunur. Daşıyıcılar qismində müdafiə olunan qoşunların tərkibində motoatıcı bölmələr ayrıla bilər.

Qaranlıq düşdükdə taqım komandirinin komandası (siqnalı) üzrə manqalar öz sahələrində tapşırıqların yerinə yetirilməsinə başlayırlar. Mina sahəsində minaların, idarəetmə şəbəkəsinin düzgün qurulmasına və maskalanma tədbirlərinə riayət edilməsinə nəzarəti manqaların (heyətlərin) komandırları həyata keçirir. Taqım komandiri bütövlükdə mina sahəsinin qurulmasının düzgünlüyüնə nəzarət edir və onun fiksasiyasını həyata keçirir.

Minalanmanın gedişində böyük (taqım) komandiri sahələrin birində olur, bölmələrin hərəkətinə nəzarət edir, minaların minalama sahələrinə fasılısız çatdırılmasını təmin edir, bilavasitə mühabizəni təşkil edir və ehtiyac olduqda isə müdafiə olunan komandirin vasitəsi ilə istehkamçıların fəaliyyətinin himayəsi üçün atəş dəstəyini təmin edir. Rabitə təyin olunmuş siqnallarla həyata keçirilir.

Minalama sona çatdıqda böyük (taqım) komandiri tapşırıqların yerinə yetirilməsi haqqında tabor (böyük) komandirinə məruzə edir, qurulmuş maneələri ümməqoşun komandirinə ərazidə təhvıl verir, hesabat sənədlərini tərtib edir və bilavasitə rəisə təqdim edir.

Tapşırıqların yerinə yetirilməsindən sonra bölmələr müəyyən olunmuş rayonda cəmləşdirilir.

Müdafiənin dərinliyində düşmənin ehtimal hücum istiqamətlərində dağıntıların (fuqasların, nəqliyyat əleyhinə və obyekt minalarının qurulması) hazırlanması, mina sahələrinin (ayrı-ayrı mina qruplarının), maneələr qovşağının yaradılması, bir qayda olaraq, mühəndis-istehkam hissələri (bölmələri), həmcinin mühəndis maneəqurma hissələri (bölmələri) tərəfindən həyata keçirilir.

Maneələr adətən ikinci hazırlıq dərəcəsində qurulur.

Tabor (böyük) komandiri tabeliyində olan bölmələrin komandirləri ilə göstərilən istiqamətin ərazi kəşfini aparır, maneələr qovşağının sərhədlərini və tərkibini, dağıntıya məruz qalacaq obyektləri dəqiqləşdirir; minalama xətləri və mina sahələrini (ayrı-ayrı mina qruplarını və fuqasları) nəzərdə tutur, tapşırıqların yerinə yetirilməsinin ən məqsədönlü üsullarını müəyyən edir, maneələrin və dağıntıların qurulması üzrə bölmələrin (heyətlərin) fəaliyyətlərini razılaşdırır, qoşun növləri hissələrilə (bölmələrilə) qarşılıqlı əlaqənin qaydalarını (maneələrin atəşlə himayəsi), döyüş gedişində maneələrdən qoşunların buraxılması, maneələrin birinci hazırlıq dərəcəsinə keçirilmə vaxtını və siqnalı dəqiqləşdirir.

Tapşırıqların yerinə yetirilməsinin gedişində böyük (taqım) komandiri əsas obyektlərin birində olur, bölmələrin (heyətlərin) fəaliyyətlərinə rəhbərlik edir, dağıntıya məruz qalacaq obyektlərdə atımların düzgün qurulmasının, minalama zamanı isə minaların qurulma və maskalanmasının keyfiyyətinə və təhlükəsizlik tədbirlərinə riayət edilməsinə nəzarət edir, dağıntıya hazırlanmış obyektlərin və qurulmuş maneələrin saxlanması təşkil edir və qoşun növləri hissə (bölmə) komandirlərini onlarla tanış edir. Tapşırıqların yerinə yetiril-

məsi haqqında bəlük komandiri tabor komandirinə, yaxud korpusun (briqadanın) mühəndis xidməti rəisinə məruzə edir, qurulmuş fuqasların (nəqliyyat minaların) və mina sahələrinin hesabat sənədlərini təqdim edir.

Maneələrin və dağıntıya hazırlanmış obyektlərin saxlanması üçün lazımlı olan qüvvə və vəstələr ayrıılır. Dağıntıya hazırlanmış obyektlərin və qurulmuş maneələrin saxlanması üzrə xidmət aparan bölmələrin komandirləri, bu istiqamətlərdə fəaliyyət göstərən qoşun növləri hissələrinin (bölmələrinin) komandirləri ilə daim six qarşılıqlı əlaqə saxlamalı, qurulmuş maneələrin (elektropartlayış şəbəkələrinin və idarəetmə xətlərinin sazlığı) vəziyyətini daimi olaraq yoxlamalı və aşkar olunmuş nasazlıqların aradan qaldırılması üzrə tədbirlər görməlidir.

Müdafiə döyübü zamanı təyin olunmuş siqnal-la (komanda ilə) maneələr birinci hazırlıq dərəcəsinə keçirilir. Keçidlərin bağlanması, idarəolunan mina sahələrinin birinci hazırlıq dərəcəsinə keçirilməsi korpus (briqada) komandirinin sərəncamı ilə yerinə yetirilir. Obyektin düşmən tərəfindən bilavasitə ələ keçirilmə təhlükəsi olduqda, mühəndis bölməsinin komandiri göstərişlər gözləmədən obyektin dağıdılması üzrə bütün tədbirləri görməli və dərhal yuxarı rəisə məruzə etməlidir. Qoyulmuş tapşırıq yerinə yetirildikdən sonra bölmə təyin olunmuş rayona gedir.

Səyyar maneəqurma dəstəsi öz tapşırıqlarını, bu istiqamətdə döyüb aparan ümumqoşun birlilikləri (hissələr), tank əleyhinə ehtiyatla six qarşılıqlı əlaqədə yerinə yetirir. Fəaliyyətlərinin təşkili zamanı səyyar maneəqurma dəstəsinin komandiri tabelikdə olan bölmələrin komandirləri ilə ərazi kəşfi keçirir və onun gedişində öz qərarını və bölmələrə (heyətlərə) tapşırıqları dəqiqləşdirir.

Minalama xətlərinə, əlverişli hərəkət yollarının seçilməsinə, ümumqoşun birləşmələrinin (hissələrinin) tank əleyhinə ehtiyatla, mühəndis bölmələri ilə qarşılıqlı əlaqəsinin təşkilinə xüsusi diqqət yetirilir. Əgər vəziyyət imkan verirsə, onda praktiki çıxış yolu ilə minalama xətlərinə hərəkət qaydaları dəqiqləşdirilir. Lazım olan hallarda hərəkət

yolları işaretlənir, minalama xətlərində isə yaxşı görünən oriyentirlər qoyulur.

Komanda (siqnal) alıqda səyyar maneəqurma dəstəsi göstərilmiş minalama həddinə hərəkət edir. Düşmənin, hərəkət yollarının, minalama xətlərinin və dağıdılacaq obyektlərin kəşfiyyati üçün səyyar maneəqurma dəstəsindən mühəndis-kəşfiyyat dozoru göndərilə bilər. Hərəkət zamanı səyyar maneəqurma dəstəsinin komandiri qarşılıqlı əlaqədə olan ümumqoşun hissəsinin (tank əleyhinə ehtiyatın) komandiri ilə əlaqə saxlayır, onunla minalama xətlərini, onlara çıxış yollarını, qarşılıqlı hərəkətin qayda və siqnalları dəqiqləşdirir.

Minalama xətlərinə yaxınlaşaraq bölmələrin (heyətlərin) tapşırıqları dəqiqləşdirilir, onların açılma qaydaları göstərilir. Bölmələr (heyətlər) minalama xətlərində mina sahələri qurur, yollarda körpüləri, yol qurğularını və digər qurğuları dağıdırırlar (minalayırlar).

Minalama bölkələr (taqımlar) tərəfindən, obyektlərin dağıdılması (minalanması) isə idarəolunan minalama bölmələrinin heyətləri, yaxud mühəndis-istehkam bölmələri ilə həyata keçirilir.

Tapşırığın yerinə yetirilməsi gedişində səyyar maneəqurma dəstəsinin komandiri ümumqoşun hissəsinin (tank əleyhinə ehtiyatın) komandiri ilə razılaşdırır: dağıdılmaq üçün obyektləri və mina sahələrinin qurulma yerlərini; maneələrin hazırlıq dərəcəsini və vaxtını; maneələrdən keçidlərin yerini, istiqamətini və işarələmə usullarını, onların bağlanma qaydalarını; səyyar maneəqurma dəstəsinin hərəkətlərinin və onların qurduğu mina sahələrinin atəşlə himayəsinin təşkilini. Qurulan maneələrin fiksasiyası tapşırığın yerinə yetirilməsinin gedişində həyata keçirilir.

Dağıntıya hazırlanmış obyektlərin və maneələrdən keçidlərin saxlanması üçün səyyar maneəqurma dəstəsinin tərkibindən, yaxud bu sahədə fəaliyyət göstərən mühəndis bölmələrindən heyətlər ayrıılır. Obyektlərin dağıdılması və keçidlərin bağlanması birlik (korpus, briqada) komandirinin sərəncamı ilə həyata keçirilir. Heyətlərə maneələrdə partlayışın törədilməsi və keçidlərin bağlanması üçün komandanı səyyar maneəqurma dəstəsinin

komandiri verir. Keçidləri və dağıntıya hazırlanmış obyektləri saxlayan heyətlər, tapşırıqları yerinə yetirdikdən sonra öz bölmələrinə qayıdırlar.

Səyyar maneəqurma dəstəsinin komandiri qurulmuş mina sahələri və obyektlərin dağıdılması (minalanması) haqqında ümumqoşun komandırının (tank əleyhinə ehtiyatın komandırının) və mühəndis qoşunları (mühəndis xidməti) rəisinə məruzə edir.

Minaların birinci döyüş dəstinin qurulması sona çatdıqda bölmələr doldurma məntəqəsinə gedir, orada mühəndis döyüş sursatı ehtiyatı doldurulur, ondan sonra maneələrin artırılması üçün növbəti hüdündlərə (sahələrə) hərəkət edirlər.

Bölmələrin (heyətlərin) idarə edilməsini korpusun (brigadanın) səyyar maneəqurma dəstəsinin komandiri öndə hərəkət edən maşında (maneəquran) olmaqla, birliyin səyyar maneəqurma dəstəsinin komandırı isə tabelikdə olan bölmələrin rəhbərliyi və maneələr qurulan zolaqda ümumqoşun birləşməsinin komandırı ilə daim əlaqə saxlanması əlverişli olan rayonda həyata keçirir. İdarəetmə radio və müəyyən edilmiş siqnallarla həyata keçirilir.

Qurulmuş mina sahələrinə, obyekt minalarına, dağıdılmış obyektlərə və dağıntıya hazırlanmış obyektlərə hesabat sənədləri tərtib olunur. Qurulmuş mina sahələri və obyektlərin dağıdılması (minalanması) haqqında məlumatlar, qurulma (minalama) yerləri və vaxtı, minaların (partladıcı atımların) miqdarı, icraçılar da göstərilməklə səyyar maneəqurma dəstə komandirinin iş xəritəsində əks etdirilir.

Tapşırığı yerinə yetirdikdən sonra səyyar maneəqurma dəstəsi sonrakı hərəkətlərə hazır vəziyyətdə müəyyən olmuş rayonda cəmləşir, yaxud digər istiqamətə hərəkət edir.

### NƏTİCƏ

Bu məqalədə qoşunların ərazidə yerləşməsinin mühəndis təminatı haqqında məlumatlar və mühəndis qoşunlarının fasiləsiz idarə edilməsi və onların vaxtında döyüş qabiliyyətinin bərpası məsələlərinə baxılmışdır.

### ƏDƏBİYYAT

1. Quru qoşunlarının döyüş fəaliyyətlərinin təminatı üzrə əsasnamə, 4-cü hissə
2. Silahlı Qüvvələrdə mühəndis təminatı üzrə təlimat

### РЕЗЮМЕ ИНЖЕНЕРНОЕ ОБЕСПЕЧЕНИЕ ВОЙСК ПО МЕСТУ РАСПОЛОЖЕНИЯ И. ГАДЖИЕВ

В этой статье рассмотрены вопросы инженерного обеспечения войск по расположению местности.

### SUMMARY ENGINEERING SUPPORT OF TROOPS ON LOCATION I. HAJIYEV

In this essay have been written information's about engineering support of troops on the location area.

# ÜMUMQOŞUN ORDUSUNDA KƏŞFİYYAT HİSSƏ VƏ BÖLMƏLƏRİNİN İDARƏ EDİLMƏSİ

Polkovnik Nazim ABDİNOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

*Elmi rəhbər – polkovnik Bəxtiyar GÖZƏLOV*

**Açar sözlər:** kəşfiyyat, kəşfiyyatın planlanması, kəşfiyyatın idarə edilməsi, kəşfiyyatın aparılması, döyüş sərəncamı.

**Ключевые слова:** разведка, планирование разведки, управления разведкой, ведение разведки, боевое распоряжение.

**Keywords:** intelligens, planning of reconnaissance, control of reconnaissance, conducting of reconnaissance, combat order.

Kəşfiyyat birləşmə və hissələrinin döyüşə həzirlığını dəstəkləmək üzrə kəşfiyyati idarəetmə orqanlarının məqsədönlüyü kəşfiyyatın planlaşdırılmasından və təşkil edilməsindən, əməliyyatların hazırlanması və aparılması zamanı kəşfiyyatın qüvvə və vasitələrinə rəhbərlik etməkdən ibarətdir.

İdarəetmənin təşkilində qərargah onun planlanmasını, idarəetmə məntəqələrinin açılmasını, səhra qovşaqlarını və əlaqə xətlərini təşkil edir, avtomatlaşdırma sistemi ilə vasitələri işə hazırlayır. Bundan başqa idarəetmə sisteminin etibarlı işləməsi və sıradan çıxdıqda qısa bir müddətdə onun bərpası üzrə tədbirlər inkişaf etdirilir və həyata keçirilir.

Ümumqoşun ordusunda kəşfiyyat hissə və bölmələrininin qüvvə və vasitələrinin idarə edilməsi davamlı, fasılısız, operativ və gizli olmalı, kəşfiyyat qüvvə və vasitələrindən səmərəli istifadə olunmasını və onlara qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsini təmin etməlidir.

Ümumqoşun ordusunda kəşfiyyatın qüvvə və vasitələrinin idarə edilməsinin səmərəliyi aşağıdakılarda əldə edilir:

– komandanın, qərargahın və Kəşfiyyat İdarəsi-

nin bilavasitə idarəetmə orqanlarının yüksək səviyyəli təşkilati işləri ilə;  
– vəziyyətin dəyişməsini qabaqcadan görmək və ona operativ reaksiya verməklə;

– kəşfiyyatçı zabitlərin səriştəliyi və idarəetmə məntəqələrində onların məqsədə uyğun şəkildə bö-

lüşdürülməsi ilə;

– bütün rabitə vasitələrindən bacarıqla istifadə etməklə və idarəetməni avtomatlaşdırmaqla.

Kəşfiyyatın qüvvə və vasitələrinin idarə edilməsinin təşkilati-texniki əsası idarəetmə sistemidir. İdarəetmə sistemi özündə kəşfiyyatın idarəetmə orqanlarını, idarəetmə məntəqələrini və idarəetmə vasitələrini (rabitə, kəşfiyyatın avtomatlaşdırılmış sistemlərini) birləşdirir.

## KƏŞFİYYATIN İDARƏETMƏ ORQANLARI

Ümumqoşun ordusunda operativ kəşfiyyatın qüvvə və vasitələrinin idarə edilməsini aşağıdakı orqanlar həyata keçirir:

- ümumqoşun ordusunun Kəşfiyyat İdarəsi;
- Artilleriya İdarəsinin kəşfiyyat bölməsi;
- HHM kəşfiyyat bölməsi;
- mühəndis istehkam bölməsinin qərargah rəisi.

Ümumqoşun Ordusunun Kəşfiyyat İdarəsi operativ kəşfiyyatın mərkəzi idarəetmə orqanıdır. Bu orqan motoatıcı briqadaların və xüsusi qoşunlarin birləşmə (hissə) qərargahlarının, kəşfiyyat şöbələrinin (kəşfiyyat rəislərinin) fəaliyyətinin

## KƏŞFİYYAT HAZIRLIĞI

əməliyyat planlaşdırılmasını, əlaqələndirilməsini və ümumi rəhbərliyini həyata keçirir.

Motoatıcı, xüsusi təyinatlı briqadanın və kəşfiyyat taborunun kəşfiyyat şöbələri (əməliyyat kəşfiyyat bölməsi və kəşfiyyat rəisləri) motoatıcı, xüsusi təyinatlı briqadanın və kəşfiyyat taborunun kəşfiyyat fəaliyyətinin planlaşdırılmasını, təşkil edilməsini və ümumi rəhbərliyini, bilavasitə idarə edilməsini həyata keçirir. Ümumqoşun Ordusunun Kəşfiyyat İdarəsi aşağıdakılari həyata keçirir:

- əməliyyat tabeliyində olan qərargahların, quru və xüsusi qoşun birləşmələrinin (hissələrinin), kəşfiyyat idarəetmə orqanlarının fəaliyyətinin razılışdırılmasını və əlaqələndirilməsini;

- Ümumqoşun Ordusunun Kəşfiyyat İdarəsi tərəfindən qoyulmuş kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsinə nəzarəti;

- düşmən haqqında və birliyə dair onun xəbərdar olması barədə məlumatların toplanılması, təhlili, çıxarılmış nəticə və təkliflərin komandana məruzə üçün hazırlanmasını;

- ehtimal olunan düşmən haqqında kəşfiyyatın təşkili üzrə məsələlərlə bağlı Kəşfiyyat Baş İdarəsinin kəşfiyyat orqanları, SQ növlərinin qərargahları və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) qoşunlarının qərargahları ilə qarşılıqlı əlaqənin saxlanılmasını.

Ümumqoşun Ordusunun Kəşfiyyat İdarəsi, quru və xüsusi qoşunlarının birləşmə (hissə) qərargahlarının kəşfiyyat bölməsi (kəşfiyyat rəisləri) tabeliklərində olan kəşfiyyat idarəetmə orqanlarına, onun qüvvə və vasitələrinə rəhbərliyi müvafiq təlimatlara əsasən həyata keçirir. İdarə öz işini komandanın qoyduğu tapşırıqlar, qərargah rəisinin göstərişləri, ordunun kəşfiyyat rəisinin qərar və göstərişləri, həmçinin yuxarı qərargahın kəşfiyyat üzrə sərəncamları əsasında həyata keçirir. Ümumqoşun Ordusunun Kəşfiyyat İdarəsinə aşağıdakılardən həvalə edilir:

- tabelikdə olan birləşmə və hissələrin döyüş və səfərbərlik hazırlığını təmin etmək və lazımı səviyyədə saxlamaq;

- düşmənin imkanlarını öyrənmək və qiymətləndirmək;

- kəşfiyyatı planlaşdırmaq və təşkil etmək;
- kəşfiyyat rəisinin bilavasitə tabeliyində olan qüvvə və vasitələrini idarə etmək;

- qərar qəbul etmək üçün komandana operativ hesabatlar və təkliflər hazırlamaq;

- əməliyyatların, quru və xüsusi qoşun birləşmələrinin döyüş fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;

- düşmən obyektlərinə atəş və zərbələr endirmək, radioelektron susdurmaları planlaşdırmaq üçün kəşfiyyat məlumatlarını vermək;

- kəşfiyyat-informasiya işlərini təşkil etmək və aparmaq (kəşfiyyat məlumatlarını və xəbərlərini hazırlayaraq yuxarı qərargahlara təqdim etmək);

- kəşfiyyat birləşmə və hissələrinin kəşfiyyat hazırlığına rəhbərlik etmək;

- kəşfiyyatın təşkil edilməsi və aparılması təcrübəni öyrənmək, ümumiləşdirmək və qoşunlara çatdırmaq;

- kəşfiyyatın təşkili və kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi istiqamətində, qoşunlara və qərargahlara köməklik göstərmək və bu fəaliyyətə nəzarət etmək;

Ümumqoşun Ordusunun Kəşfiyyat İdarəsinin rəisi ehtimal olunan, yaxud düşmənin döyüş tərkibi, döyüş qabiliyyəti və qoşunların qruplaşması, onun fəaliyyəti, zəif və güclü cəhətləri, bölgənin təchizati haqqında məlumatları, həmçinin qarşısında duran düşmən qruplaşmasının mümkün fəaliyyət xarakteri barədə çıxardığı nəticələri, eləcə də birlikdə kəşfiyyatın təşkili üzrə təkliflər və kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsinin gedişi haqqında məlumatları komandana və qərargah rəisinə məruzə etməyə daim hazır olmalıdır.

Ümumqoşun Ordusunda kəşfiyyatın planlaşdırılması və təşkilinə, tabelikdə olan kəşfiyyatın idarəetmə orqanlarına, kəşfiyyat birləşmə və hissələrinə rəhbərliyə dair bütün tədbirləri kəşfiyyat rəisi şəxsən, yaxud Kəşfiyyat İdarəsi vasitəsilə yerinə yetirir.

## KƏŞFİYYATIN İDARƏETMƏ MƏNTƏQƏLƏRİ

Ümumqoşun Ordusunda kəşfiyyatın qüvvə və

vasitələrinin idarə edilməsi, birləşmələri idarə edən məntəqələrin ümumi sistemində yaradılan, kəşfiyyat idarəetmə məntəqələrindən həyata keçirilir. Qoşun növlərinin və xüsusi qoşunların (xidmətlərin) kəşfiyyat qüvvə və vasitələrinin idarə edilməsi, müvafiq rəislərin idarəetmə məntəqələrindən yerinə yetirilir. Kəşfiyyat idarəetmə məntəqələri stasionar və səyyar ola bilər.

Kəşfiyyatın stasionar idarəetmə məntəqələri birləklərin və birləşmələrin müdafiə edilən komanda məntəqələrində açılır. Sühl vaxtı onlarda növbətçi qruplar ilə döyük növbətçiliyi təşkil edilir. Təhdid-edici şəraitdə və hərbi əməliyyatların başlanılması ilə bu məntəqələrdə kəşfiyyatın idarəetmə orqanları tam tərkibdə açılır və fəaliyyət göstərir.

Kəşfiyyatın səyyar idarəetmə məntəqələri təhdid-edici şəraitdə, yaxud hərbi əməliyyatların başlanılması ilə, bir qayda olaraq, birliyin komanda və ehtiyat komanda məntəqələrində eyni vaxtda açılır və onların tərkibində fəaliyyət göstərir.

Kəşfiyyatın idarəetmə məntəqələri kəşfiyyatın qüvvə və vasitələrinin idarə edilməsi üzrə işlərin mənsubiyyəti və xüsusiyyətlərindən asılı olaraq müxtəlif elementləri tərkibində birləşdirə bilər. Birləklərin komanda (ehtiyat komanda) məntəqəsinin kəşfiyyatın idarəetmə məntəqələri, bir qayda olaraq, Kəşfiyyat İdarəesindən hava kəşfiyyatının məlumatları qəbuletmə, işləmə və səyyar yerüstü kompleks məntəqələrindən ibarət olur. Kəşfiyyatın idarəetmə məntəqələri, kəşfiyyat rəisinin tabeliyində olan kəşfiyyat birləşmələrinə (hissələrinə), aşağı qərargahların kəşfiyyatı idarəetmə orqanlarına rəhbərlik üzrə Kəşfiyyat İdarəesinin fəaliyyətini təmin etmək və informasiya işlərini aparmaq üçündür. Sühl dövründə döyük növbəsinə qoyulmuş kəşfiyyatın idarəetmə məntəqəsi, kəşfiyyatın qüvvə və vasitələrinə bilavasitə rəhbərlik edilməsini, onlardan və qarşılıqlı fəaliyyət göstərən kəşfiyyatın idarəetmə orqanlarından daxil olan kəşfiyyat informasiyalarının işlənilməsini, bu məlumatların birliyin kəşfiyyat rəisinə məruzə edilməsini, qərargahın digər idarələrinin tabelikdə olan və qarşılıqlı fəaliyy-

yət göstərən qərargahların məlumatlandırılmasını həyata keçirir.

Birliyin HHM qoşunlarında, bir qayda olaraq, kəşfiyyatın idarəetmə məntəqələri yaradılmır. Kəşfiyyatın qüvvə və vasitələrinin idarə edilməsi əsas komanda məntəqələrindən, bu idarəetmə məntəqələrinin döyük heyətinin tərkibinə daxil edilmiş müvafiq zabitlər vasitəsilə həyata keçirilir.

Kəşfiyyatın qüvvə və vasitələrinin idarə edilməsinin davamlılığını və fasiləsizliyini təmin etmək üçün əsas və ehtiyat komanda məntəqələrinin kəşfiyyatın idarəetmə məntəqələrinə döyük tapşırıqdan asılı olaraq, Kəşfiyyat İdarəesinin kəşfiyyat informasiyalarını toplama və işləmə bölmələrinin zabitləri, komanda-qərargah və qərargah maşınları, avtomatlaşdırma və rabitə vasitələri təhkim edilirlər. Bu zaman onların əksər hissəsi (80%-ə qədər) birliyin komanda məntəqəsində açılan kəşfiyyatın idarəetmə məntəqəsinə təhkim edilir. Zərurət yarandığı halda, ön xətdə və köməkçi idarəetmə məntəqələrində işləmək üçün, həmin tərkibdən zabitlər və idarəetmə vasitələri ayrıılır. Ehtiyat komanda məntəqəsində adətən zəruri sayda zabit və idarəetmə vasitələri ilə kəşfiyyat rəisinin müavini (köməkçisi) yerləşir.

Kəşfiyyatın idarəetmə məntəqəsi, komanda məntəqəsinin döyüşi idarəetmə mərkəzinin yaxlığında yerləşdirilir. Onun müdafiəsi, qorunması və müdafiəsi birliyin komanda məntəqəsinin ümumi müdafiə, qorunma və müdafiə sisteminə həyata keçirilir.

### RABİTƏ

Operativ kəşfiyyatın qüvvə və vasitələrinin idarə edilməsini təmin etmək üçün, vahid plan üzrə açılan (yaradılan) qoşaqların (mərkəzlərin, məntəqələrin, stansiyaların) yerləşmə yerinə, vaxtına və rabitə xətlərinə görə tapşırıqlara uyğun, qarşılıqlı əlaqəsi olan və razılaşdırılmış rabitə sistemi yaradılır.

Rabitə sistemində, bir qayda olaraq, kəşfiyyat rabitə vasitələri, həmçinin birliyin rabitə dayaq şəbəkəsinin rabitə vasitələriylə yaradılan radio, radiorele, naqilli və peyk rabitə kanalları ilə birbaşa

məxfiləşdirilmiş rabitədən (telefondan, faks və məlumatların ötürülməsindən) istifadə edilir.

Birliyin komanda məntəqəsinin kəşfiyyat idarəetmə məntəqəsində rabitə tam həcmidə təşkil edilir. Birliyin ehtiyat komanda məntəqəsinin kəşfiyyat idarəetmə məntəqəsində rabitə kəşfiyyati sabit və fasılısız idarəetmənin təmin olunduğu həcmidə təşkil edilir.

Ön idarəetmə məntəqəsində kəşfiyyat rəisinin yuxarı və tabelikdəki kəşfiyyatı idarəetmə orqanları, eləcə də kəşfiyyat hissələri rabitəçi ştatı və ön idarəetmə məntəqəsindəki radiorabitə vəsiti tərəfi ilə təmin olunur. Kəşfiyyat rəisinin bilavasitə tabeliyində olan xüsusi təyinatlı kəşfiyyat qrupları ilə rabitə, bilavasitə kəşfiyyatın idarəetmə məntəqəsində xüsusi təyinatlı əlahiddə radioşəbəkə vasitəsilə təşkil edilir.

Qarşılıqlı əlaqə rabitəsi qonşu və qarşılıqlı fəaliyyət göstərən birlik (birləşmə) komanda məntəqələrinin kəşfiyyat idarəetmə məntəqələri, birlik zolağında fəaliyyət göstərən mərkəz tabelikli kəşfiyyat hissələrinin idarəetmə məntəqələri ilə yuxarı qərargahın rabitə üzrə sərəncamı ilə təşkil olunur və ştat radio vəsiti tərəfi, eləcə də birliklərin rabitə kanalları ilə təmin edilir.

### NƏTİCƏ

Müasir ümumqoşun döyüslərinin aparılması zamanı komandirlərin və qərargahların düşmənin vəziyyətini düzgün qiymətləndirmələri və qələbəni təmin edəcək qərarların qəbul edilməsi üçün müxtəlif döyük növlərində kəşfiyyatın təşkili və aparılması vacibdir. Artıq yaşadığımız dövrdə müasir texnologiyadan inkişafı və hərbi potensialın artması ilə ümumqoşun döyüslərinin xüsusiyyətlərinin dinamik dəyişməsi fonunda kəşfiyyata olan tələblər də dəyişərək artmaqdadır.

Məqalədə Ümumqoşun ordusunun kəşfiyyat hissə və bölmələrinin idarə edilməsinin əsasları, kəşfiyyatın idarəetmə orqanları, kəşfiyyatın idarəetmə məntəqələri haqqında məlumatlar əksini tapmışdır.

### РЕЗЮМЕ

### УПРАВЛЕНИЕ РАЗВЕДЫВАТЕЛЬНЫХ ЧАСТЕЙ В ОБЩЕВОЙСКОВОЙ АРМИИ Н. АБДИНОВ

При ведении современных общевойсковых боев, чтобы командиры и штабы смогли правильно оценить обстановку и принять решения обеспечивающую победу, важно организовать и вести разведку в различных видах боя. Уже в наши дни с развитием современных технологий и увеличением военного потенциала, на фоне динамического изменения характера общевойсковых боев требования к разведке также увеличивается.

В статье были отражены сведения о пунктах управления разведки, основах управления разведывательных частей и подразделений и об органах управления разведки.

### SUMMURY

### THE MANAGEMENT OF INTELLIGENCE UNITS AND SUBMITS IN THE FIELD ARMY N. ABIDINOV

It is important to organize and carry out reconnaissance in different types of combat for commanders and staffs being able to correctly assess the situation and taking decisions to ensure victory, while conducting combined arms battles. Nowadays along with the development of modern technology and increase in military potential, and with the dynamic change in the nature of combined arms battles, the requirements for intelligence are also changing and increasing.

The article discussed information about the essentials of management of intelligence parts and units, the bodies of intelligence management.

# ƏMƏLİYYAT SƏVİYYƏSİNDE İNFORMASIYA İŞİNİN XÜSUSİYYƏTLƏRİ VƏ METODİKASI

Polkovnik-leytenant Zaur ZEYNALOV

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** kəşfiyyat, məlumat, informasiya işi, kəşfiyyat idarəetmə məntəqəsi

**Ключевые слова:** разведка, сведения, информационное дело, пункт управления разведки

**Keywords:** intelligence, information, information work, intelligence management unit.

İnformasiya işi kəşfiyyatı idarəetmə orqanlarının çox mühüm fəaliyyət sahəsidir. O, aşağıdakılardan ibarətdir:

- kəşfiyyat informasiyasının yiğilması, işlənilib hazırlanması, bunun əsasında komandanlığa və yuxarı qərargaha məruzə etməkdən ötrü məlumatların yoxlanıb dəqiqləşdirilməsindən;

- ümumqoşun qərargahlarının, qoşun (qüvvə), xüsusi qoşun qərargahlarının və xidmətlərin kəşfiyyat idarəetmə orqanları arasında kəşfiyyat informasiyası mübadiləsindən;

- hesabat-informasiya sənədlərinin işlənilib hazırlanması və yuxarı qərargaha təqdim edilməsindən;

- qarşılıqlı fəaliyyət göstərən və tabelikdəki qərargahların düşmən haqqında məlumatlandırılmışından;

- düşmən və hərbi əməliyyatlar meydani ilə əlaqədar sorğu sənədlərinin işlənilib hazırlanmasından.

İnformasiya işi qarşısında qoyulan əsas tələblər məqsədyönlülük, fasıləsizlik, dürüstlük və obyektivlikdir.

İnformasiya işinin məqsədyönlülüyü yaranmış şəraitdə daha vacib olan kəşfiyyat informasiyasının birinci növbədə yiğilması, işlənilib hazırlanması və üst qərargaha məruzə edilməsindən (çatdırılmasından) ibarətdir. O, əldə olunur: kəşfiyyat

rəisinin və informasiya işini aparan zabitlərin birlik (birləşmə) tərəfindən həll edilən tapşırıqları daim bilmələri ilə; mümkün şərait dəyişikliklərinin qabaqcadan planlaşdırılması və həmin dəyişikliklər nəzərə alınmaqla, qərar qəbul etməkdən və qoşunları (qüvvələri) idarəetmədən ötrü komandanlığa və qərargaha lazım ola-

bilən kəşfiyyat məlumatlarının məzmununun müəyyənləşdirilməsi ilə; daxil olan xəbərlərin (məlumatların) çox diqqətli təhlili, hazırkı şəraitdə xüsusilə mühümlərinin ayrılması və onların komandanlığa və vəzifəli şəxslər vaxtında məruzə olunması (çatdırılması) ilə.

İnformasiya işinin fasıləsizliyi onun sülh dövründə, əməliyyatların (döyüş əməliyyatlarının) hazırlanması zamanı və onun əsnasında daimi aparılmasından ibarətdir. O, kəşfiyyat tapşırıqlarının fəaliyyətdə olan əldəetmə orqanları və kəşfiyyati idarəetmənin tabelikdəki orqanları qarsısında vaxtında qoyulması, bütün kəşfiyyat informasiya mənbələri ilə sabit və fasıləsiz rəbitənin yaradılması, onun bacarıqla yiğilması və işlənilib hazırlanması ilə əldə edilir.

İnformasiya işinin fəallığı kəşfiyyatı idarəetmə orqanlarının, informasiya kəşfiyyat orqanlarının zəruri kəşfiyyat xəbərlərini (məlumatlarını) istənilən şəraitdə yığmaq, onları vaxtında işləyib hazırlanmaq, komandanlığa və yuxarı qərargaha məruzə etmək, eləcə də tabelikdəki və qarşılıqlı fəaliyyət göstərən qərargahlara vaxtında çatdırmaqdan ibarətdir. O, informasiya işinin bacarıqlı təşkil, kəşfiyyat rəisi tərəfindən daimi rəhbərlik, infor-

masiya işini yerinə yetirən zabitlərin təşəbbüsü, inadkarlığı və yüksək peşə hazırlığı ilə əldə edilir.

İnformasiya işinin operativliyi zəruri kəşfiyyat informasiyasının təyin olunmuş müddətə yiğilmasından, onun tez və keyfiyyətlə işlənilib hazırlanmasından, komandanlığa və yuxarı qərargaha dərhal məruzə olunmasından, eləcə də informasiya sənədlərinin vaxtında işlənilib hazırlanmasından, yuxarı tabelikdəki və qarşılıqlı fəaliyyət göstərən qərargahlara təqdim edilməsindən (çatdırılmasından) ibarətdir. O, informasiya işinin səmərəli təşkili, informasiyanın avtomatlaşdırılmış yiğilma, işlənib hazırlanma, əks etdirilmə və verilmə vasitə və sistemlərinin geniş tətbiqi ilə əldə olunur.

İnformasiya işinin dürüstlüyü və obyektivliyi əsl nümayişkaranə və yalançı düşmən obyektlərinin fəaliyyəti və niyyətlərinin dəqiq, obyektiv reallığa uyğun əks etdirilməsindən ibarətdir. Onlar alınma vaxtı və şəraiti nəzərə alınmaqla, daxil olan bütün kəşfiyyat xəbərlərinin çox diqqətlə və hərtərəfli öyrənilməsi ilə və artıq əldə olan məlumatlarla sıx əlaqədə əldə edilir.

Kəşfiyyat informasiya işinin təşkili və yerinə yetirilməsi üçün şəxsi məsuliyyəti birliyin (birləşmənin, hissənin) qərargah rəisi daşıyır. O, kəşfiyyat xəbərlərinin (məlumatlarının) yiğilması və işlənilib hazırlanması üzrə əsas tapşırıqları müəyyənləşdirir, onların komandanlığa məruzə olunması, tabelikdəki və qarşılıqlı fəaliyyət göstərən qərargahlara çatdırılması müddətlərini və qaydasını müəyyən edir, müntəzəm olaraq kəşfiyyat rəisinin düşmən haqqında məlumatlarını dinləyir, kəşfiyyat hesabat-informasiya sənədlərini imzalayırm.

Birlik qərargahının kəşfiyyat şöbəsində informasiya işinə rəhbərliyi kəşfiyyat rəisi həyata keçirir. O, kəşfiyyat informasiyasının yiğilma və işlənilib hazırlanma qaydasını müəyyənləşdirir, onun təhlilində və ümumiləşdirilməsində şəxsən iştirak edir, düşmənin döyük tərkibi, qruplaşması və niyyətləri barədə nəticələrə gəlir, onları komandanlığa və yuxarı qərargaha məruzə edir, kəşfiyyat məlumatlarının informasiya mərkəzinə vaxtında təqdim olunmasına, eləcə də onların tabelikdəki və qarşılıqlı

fəaliyyət göstərən birliklərin (birləşmələrin, hissə və bölmələrin) qərargahlarına çatdırılmasına nəzarət edir, hesabat-informasiya sənədlərini imzalayır.

Qoşun növləri, xüsusi qoşun, silahlanma və arxa qərargahlarında kəşfiyyat informasiya işinin təşkili-nə görə məsuliyyət onların rəislərinə həvalə olunur.

Kəşfiyyat informasiya işinin bilavasitə aparılması həvalə olunur:

– silahlı qüvvələr növləri qərargahlarında kəşfiyyat rəisinə;

– ordu korpusu qərargahında – kəşfiyyat şöbəsinin radiokəşfiyyat üzrə baş zabitinə;

– birləşmə və hissələrdə – kəşfiyyat rəisinə, onun olmadığı yerlərdə isə qərargah rəisinə.

Kəşfiyyat xəbərlərinin yiğilması onların müxtəlif mənbələrdən müntəzəm və vaxtında alınmasından ibarətdir. Kəşfiyyat xəbərləri birlik qərargahına onun tabeliyindəki kəşfiyyat hissə və bölmələrindən (orqanlarından), qoşun növləri və xüsusi qoşun (xidmət) rəislərindən, yuxarı qərargahdan, tabelikdəki və qarşılıqlı fəaliyyət göstərən qoşu birliklərin (birləşmələrin, hissə və bölmələrin) qərargahlarından, eləcə də yerli və dövlət orqanlarından daxil olur. Qərargah kəşfiyyat informasiyasını, həmçinin sorğu materiallarının, düşməndən əldə edilmiş sənədlərin, silah, hərbi texnika və təchizat nümunələrinin öyrənilməsi, əsirlərin dindirilməsi və yerli əhalinin sorğu-sualı yolu ilə alır.

Qərargahın digər idarələrinə (şöbələrinə) daxil olmuş bütün kəşfiyyat xəbərləri dərhal birliyin kəşfiyyat rəisinə, yaxud müvafiq informasiya orqanına verilməlidir.

Qərargaha daxil olan kəşfiyyat informasiyası müxtəlif dürüstlükdə və tamlıqda, çox vaxt özü-özünü təkzibedici olur və bir qayda olaraq, dərin, hərtərəfli işlənmə tələb edir. İnformasiyanın işlənilib hazırlanması onun ilkin öyrənilməsini, uçotunu və sistemləşdirilməsini, təhlilini və ümumi-ləşdirilməsini (sintezini), nəticələrin qiymətləndiriləb formalaşdırılmasını tələb edir.

İşlənilib hazırlanmış dürüst kəşfiyyat xəbərləri kəşfiyyat məlumatlarıdır. Kəşfiyyat informasiyasının işlənilib hazırlanma qaydası hər bir konkret

halda şərait, onun mühümlüyü, təcililiyi və dürüstlük dərəcəsi ilə müəyyənləşdirilir.

Mühüm kəşfiyyat xəbərləri, onların dürüstlüyü qiymətləndirildikdən sonra dərhal komandanlıq və yuxarı qərargaha məruzə olunur, onlara aid hissəsi qoşun (qüvvə) növləri və xüsusi qoşun (xidmət), qarşılıqlı fəaliyyət göstərən birlik və qonşuların qərargah rəislərinə çatdırılır. Onunla əlaqədar təcili qərar qəbulunu tələb etməyən kəşfiyyat informasiyası əvvəlcə işlənilib hazırlanır, sonra isə, ümumiləşdirilmiş şəkildə komandanlıq məruzə edilir, informasiya mərkəzinə (qoşun növləri və xüsusi qoşun qərargahlarına) verilir, müəyyənləşdirilmiş qaydada yuxarı qərargaha təqdim olunur və tabelikdəki və qarşılıqlı fəaliyyət göstərən birliliklərin qərargahlarına çatdırılır.

Kəşfiyyat informasiyasının ilkin öyrənilməsi onun məzmunu ilə tanışlıqdan, iş xəritəsinə köçürülməsindən, daxil olmuş kəşfiyyat xəbərləri journalında qeydiyyatından, dürüstlüyünün, tamlığının, mühümlük və təcililiyinin ilkin müəyyənləşdirilməsindən, eləcə də təcili dəqiqləşdirmə tələb edən xəbərlərin aşkar edilməsindən və təkrar kəşfiyyatın təşkilindən ibarətdir.

Daxil olan kəşfiyyat informasiyasının ilkin öyrənilməsi kəşfiyyat idarəetmə məntəqəsinin növbətçisi, yaxud kəşfiyyat rəisi, onların olmadığı yerlərdə isə, onu qəbul etmiş müvafiq vəzifəli şəxs tərəfindən həyata keçirilir.

Kəşfiyyat informasiyasının uçtu və sistemləşdirilməsi kəşfiyyat xəbərlərinin (məlumatlarının) qeydiyyatından, onların informasiya sənədlərində əks etdirilməsindən və şəraitin xəritəyə köçürülməsi, xüsusi uçot jurnallarında, formulyarlarda, kartotekalarda, disketlərdə və digər yaddaşlı elektron-hesablama машınları qurğularında yazılması, eləcə də xüsusi xəritələrə (sxemlərə) köçürülməsi yolu ilə müəyyənləşdirilmiş qaydada daim yığılib cəmləşdirilməsindən ibarətdir.

Sonrakı işlənib hazırlanmayı asanlaşdırmaq məqsədilə, silahlı qüvvələr növləri və ümumqoşun birlilikləri qərargahlarında kəşfiyyat informasiyası aşağıdakı bölmələr üzrə sistemləşdirilə bilər:

- quru qoşunları;
- raket qoşunları, HHQ və HHM qoşunları;

- hərbi-dəniz qüvvələri;
- əməliyyat (döyüş) təminatı növlərinin qüvvə və vasitələri;
- HƏM arxa təminatı və əməliyyat təchizatı sistemi;
- silah və hərbi texnika, hərbi iqtisadiyyat;
- düşmən qoşunları və əhalisinin mənəvi-psixoloji vəziyyəti və digər bölmələr.

Kəşfiyyat xəbərlərinin təhlili onların dürüstlüyünün, əməliyyat-taktiki vacibliyinin, təcililiyinin və tamlığının müəyyənləşdirilməsindən ibarətdir. Kəşfiyyat xəbərlərinin qiymətləndirilməsinə obyektiv ya-naşma – informasiya işi qarşısında qoyulan ən mühüm tələblərdən biridir. Bundan ötrü düşmənin silahlanması və fəaliyyət taktikasını, müasir ümumqoşun döyüşünün xarakterini, birlik zolağındaki və qonşular qarşısındaki şəraiti yaxşı bilmək, eləcə də şübhə doğuran bütün xəbərləri hökmən yoxlamaq lazımdır.

Kəşfiyyat xəbərlərinin təhlili əsasında düşmən, onun əməliyyat düzülüşünün (döyüş düzülüşünün), qruplaşmasının və fəaliyyət xarakterinin ayrı-ayrı elementlərinə görə qiymətləndirilir. Həmin qiymətləndirmə daxil olmuş kəşfiyyat xəbərlərinin hərtərəfli öyrənilməsi, artıq əldə olanlarla və ya şəraitlə tutuşdurulması yolu ilə, düşmənin əvvəlki və indiki fəaliyyət xarakteri nəzərə alınmaqla aparılır. Kəşfiyyat xəbərləri çatışmadıqda və daxil olan məlumatlar natamam olduqda qərargahdakı sorğu materiallarından, kəşfiyyat məlumatları məcmularından istifadə olunur və icraçı-lara əlavə kəşfiyyat tapşırıqları verilir.

Daxil olmuş kəşfiyyat xəbərlərinin təhlili zamanı onların dürüstlük dərəcəsinin müəyyənləşdirilməsinə, əməliyyat maskalanması və dezinformasiya ilə əlaqədar düşmən tədbirlərinin aşkarımasına xüsusi diqqət yetirilməlidir.

Dəqiqliyinə görə kəşfiyyat xəbərləri dürüst olanlara, ehtimal olunanlara, şübhə doğuranlara və yalanlara bölünür.

**Dürüst xəbərlər** – yaranmış şəraitə, faktiki vəziyyətə, düşmənin vəziyyətinə və fəaliyyətinə uyğun gələnlər sayılır.

**Ehtimal olunanlara** – yaranmış şəraitə və əvvəllər məlum olan məlumatlara uyğun, lakin bir,

yaxud bir neçə tam etibarlı olmayan mənbələrdən alınmış xəbərlər addır.

**Sübə doğuranlar** – yaranmış şəraitə uyğun, lakin digər inandırıcı mənbələrdən əvvəllər alınmış xəbərlərin əksinə olan xəbərlərdir.

**Yalanlar** – yaranmış şəraitə uyğun gəlməyən, etibarlı mənbələrdən alınmış xəbərlərin əksinə olan, yaxud yalan olmaları qeyd-şərtsiz sübuta yetirilən xəbərlər sayılır.

Ehtimal olunan və şübhəli xəbərlər əlavə yoxlamadan keçirilir və dəqiqləşdirilir. Yalan xəbərlər düşmən tərəfindən tətbiq olunan dezinformasiya metodlarının öyrənilməsindən ötrü nəzərə alınır.

Düşmən haqqında xəbərlərin dürüstlüyü, onları işləyib hazırlayan kəşfiyyat orqanı tərəfindən müəyyənləşdirilir. Kəşfiyyat məlumatlarının dürüstlük dərəcəsi haqqında nəticələr düşünərək, onları artıq əldə olan məlumatlarla tutuşdurmaqla çıxarılmalı, belə ki, düşmən, qoşunlarımızın (qüvvələrimizin) dezinformasiyası ilə əlaqədar geniş tədbirlər keçirəcək. Nəzərə alınmalıdır ki, bəzən, bir sıra mənbələr tərəfindən təsdiqlənən xəbərlər yalan, ilk baxışda ən az ehtimal olunan, ilk dəfə alınmış və heç bir sübutla təsdiqlənməyənlər isə dürüst ola bilər.

Kəşfiyyat xəbərlərinin dürüstlüyünə şübhə yarandıqda, onların alındığı mənbələrə sorğu yolu ilə, yaxud təkrar kəşfiyyatla yoxlanmasının təşkili zəruridir. Əsirlərin və yerli sakinlərin iltizamları, eləcə də düşmənin öldürülmüş hərbi qulluqçularından tapılmış və döyük meydanından yiğilmiş sənədlərin öyrənilməsi zamanı alınan xəbərlər sözsüz, yoxlamadan keçirilməlidir. Zərbələr endirilməsi nəzərdə tutulan mühüm obyektlər haqqında xəbərlər daha diqqətlə yoxlanılır.

Kəşfiyyat xəbərləri əvvəllər çıxarılmış nəticələrə uyğunlaşdırılmalı, yaxud yalnız həmin nəticələrlə əkslik təşkil etdikləri səbəbindən rədd edilməməlidirlər. Kəşfiyyat xəbərləri dürüstlüyünün düzgün qiymətləndirilməsindən və əməliyyat maskalanması ilə əlaqədar düşmən tədbirlərinin üzə çıxarılmasından ötrü, kəşfiyyat informasiyasını işləyib hazırlayan kəşfiyyatçı zabitlər döyük əməliyyatı rayonundakı ümumi şərait, düşmən qoşunlarının təşkilini və silahlanması, onun döyük əməliyyatlarının apa-

rılmasına baxışlarını, eləcə də onlar tərəfindən tətbiq olunan əməliyyat maskalanması metodlarını (xüsusi dezinformasiya) yaxşı bilməlidirlər.

Düşmən qruplaşmalarının vəziyyətini xarakterizə edən informasiyanın qiymətləndirilməsi zamanı informasiya kəşfiyyat orqanlarının və şəxsən kəşfiyyat rəisinin diqqəti birinci növbədə, birmənalı olan, ikili izah edilə bilməyən faktlarda (hadisələrdə) cəmləşdirilməli; özü də üstünlüğün müqayisə olunmaz xarakter daşıyan faktlara (düşmən kəşfiyyati fəallığının kəskin surətdə artması, qoşunlarının qüvvələrinin onların gündəlik fəaliyyəti üçün xarakterik olmayan, yaxud əvvəller onların qeydə alınmadığı və s. rayonlarda peyda olması) verilməsi zəruridir.

Düşmənin döyük imkanları qiymətləndirilərkən, onun qarşidian qruplaşmasındaki vəziyyətinin aşağıdakı miqdar göstəriciləri nəzərə alınır: qoşunların döyük tərkibi (qüvvə və vasitələrin sayı); komplektləşdirilmə dərəcəsi; silah və texnikanın döyük səmərəliliyi; maddi vasitələrlə təminat; qoşunların döyük təcrübəsinin olması və onların hazırlıq səviyyəsi; şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti; milli mənsubiyət və ənənələr, birlilik, birləşmə və hissə komandanlıqlarının xarakteristikası.

Bundan başqa, düşmənin döyük imkanları qiymətləndirilərkən, döyük əməliyyatları rayonunun əməliyyat təchizatının, ərazinin və havanın onlara təsir dərəcəsi nəzərə alınmalıdır.

Ümumiləşdirmə – ayrı-ayrı hadisələr, kəşfiyyat aparılan obyektlərin kəmiyyət və keyfiyyət xarakteristikaları arasında qarşılıqlı əlaqənin aşkar edilməsindən, bunun əsasında əmələ gəlmiş şəraitin tam mənzərəsinin yaradılmasından, düşmənin tərkibi, vəziyyəti və fəaliyyət xarakteri haqqında əsaslandırılmış nəticələr formalasdırılmasından ibarət kəşfiyyat xəbərlərinin son işlənilib hazırlanma mərhələsidir.

Yarımçıq, yaxud ilk baxışda əhəmiyyətsiz kəşfiyyat xəbərlərinə etinasızlıq, düşmən haqqında nəticələr hazırlayarkən onun fəaliyyətini yalnız ayrı-ayrı, hətta çox mühüm məlumatlar əsasında proqnozlaşdırırankən, subyektivlik ciddi yanılma lara səbəb ola bilər. Düşmənin qiymətləndirilmə nəticələri bunları ehtiva etməlidir:

- düşmənin qarşidakı fəaliyyətinin ehtimal olunan məqsədini, niyyət və xarakterini;
- onun, xüsusilə zərbələrin endirilməsi ilə bağlı döyüş imkanlarını, fəaliyyətə hazırlıq müddətlərini;
- düşmən qruplaşmasının güclü və zəif cəhətlərini, onun qoşunlarının və əhalinin mənəvi-psixoloji vəziyyətini;
- əməliyyat (döyüş) məqsədinə çatmağa və qoşunlar tərəfindən əməliyyat tapşırıqlarının yerinə yetirilməsinə düşmənin hansı hərəkətlərinin mane ola bilməsini;
- düşmənin döyüş imkanlarının xeyli aşağı düşməsinə səbəb ola biləcək obyektləri.

Nəticələr yoxlanılmış kəşfiyyat məlumatları və onların kompleks işlənilib hazırlanması əsasında çıxarılır.

Düşmən niyyətləri barədə birbaşa xəbərlərin olmadığı təqdirdə, onlar haqqında nəticələr, buna müvafiq istinad edilməklə, bir sıra dolayısı əlamətlərə görə çıxarılır. Düşmənin qiymətləndirilmə nəticələri məruzələrin, hesabat-informasiya və digər sənədlərin işlənilib hazırlanması üçün əsasdır.

Kəşfiyyat informasiyasının işlənilib hazırlanma prosesində düşmən və döyüş əməliyyatları rayonu haqqında əlavə olaraq hansı məlumatların əldə edilməsi zərurəti müəyyənləşdirilir. Yoxlanma (dəqiqləşdirmə), yaxud təkrar kəşfiyyat tələb edən kəşfiyyat xəbərlərinin siyahısı, kəşfiyyat qüvvə və vəsitələrini yeni kəşfiyyat xəbərlərinin əldə edilməsinə, yaxud artıq əldə olanların dəqiqləşdirilməsinə yönəltməklə, kəşfiyyat tapşırıqlarının işlənilib hazırlanması və qoyulması üçün, eləcə də yuxarı və qarşılıqlı fəaliyyət göstərən qərargahlara kəşfiyyat tələbnamələrinin verilməsi üçün əsasdır. O, əməliyyatın (döyüşün) hazırlanması zamanı kəşfiyyat rəisinin rəhbərliyi altında informasiya kəşfiyyat orqanı tərəfindən tərtib olunur və sonradan daim dəqiqləşdirilir.

Əldə edilmiş bütün informasiyanın işlənilib hazırlanması nəticəsində birlik qərargahının kəşfiyyat şöbəsi aşağıdakı məsələlər üzrə ümumiləşdirilib sistemləşdirilmiş məlumatları komandanlığı – qərargahın əməliyyat şöbəsinə (bölməsinə), istənilən an təqdim etməyə hazır olmalıdır:

- döyüş əməliyyatları rayonunda hərbi-siyasi vəziyyətin xarakterini;
- düşmənin fəal hərəkətlərə (qəfil zərbələr endirilməsinə) hazırlıqla əlaqədar keçirdiyi tədbirlərin məzmunu və onun mümkün fəaliyyət niyyətini;
- düşmən qoşunları qruplaşmalarının döyüş tərkibi və əməliyyat düzülüşü, xüsusilə əməliyyat-taktiki və taktiki raketlərin, yüksəksərrastlı silah elementlərinin yerləşmə yeri, onların döyüş hazırlığı vəziyyəti və döyüş qabiliyyətini;
- düşmən güclü və zəif cəhətləri, onun qoşunlarının və əhalisinin mənəvi-psixoloji vəziyyətini;
- öz döyüş vasitələri ilə hədəflərin yerləşmə yeri koordinatlarını;
- düşmənə atəş tələfatının nəticələrini;
- döyüş əməliyyatları rayonunun xüsusiyətləri və əməliyyat təchizatını;
- düşmən tərəfindən tətbiq olunan yeni mübarizə vasitələrinin və döyüş əməliyyatlarını aparma üsullarının xarakteristikasını.

Düşmən haqqında komandanlıqa, adətən, yeni döyüş tapşırığı alınan kimi, sərt şərait dəyişiklikləri zamanı, əməliyyat (döyüş əməliyyatları) hazırlanarkən və onun əsasında, yaxud təyin edilmiş vaxtlarda məruzə olunur.

Məruzədə bunlar əks etdirilir:

- düşmənin tərkibi, qruplaşması və fəaliyyət xarakteri;
- birlik zolağında və qonşular qarşısında (qarışiq zonalarda, rayonlarda) düşmən fəaliyyətinin qısa yekunu;
- bilavasitə birlik zolağındaki düşmən tərkibi, mənsubiyəti, vəziyyəti, yerləşməsi, qruplaşması və fəaliyyəti.

Düşmənin ehtimal olunan fəaliyyət xarakteri aşağıdakılardır:

- düşmən fəaliyyətinin məqsədi və niyyəti, əsas səylərin (başlıca və digər zərbələrin) cəmləşdirilmə istiqamətləri, düşmənin hücumda ələ keçirməyə, yaxud müdafiədə əldə saxlamağa cəhd edəcəyi hüdudlar və rayonlar, qoşun (qüvvə) qruplaşmaları, əməliyyat düzülüşü, döyüş tapşırığının yerinə yetirilmə üsulları və daha çox ehtimal olunan ardıcılılığı, yüksəksərrast silahla-

rın və digər tələfat vasitələrinin tətbiqi ilə bağlı niyyətlər;

- fəaliyyətə hazırlıq vaxtları;
- düşmən qruplaşmasında güclü və zəif yerlər;
- darmadağın edilməsindən əməliyyat (döyüş əməliyyatları) müvəffəqiyyətinin asılı olduğu düşmən qruplaşması;
- mühüm obyektlərin (tələfat obyektləri) müəyyən edilməsi.

Kəşfiyyat tapşırıqları və onların yerinə yetirilməsi üçün qüvvə və vasitələrin imkanları dedikdə bunlar anlaşılır:

– hansı düşmən obyektlərini və nə vaxta üzə çıxarmalı, qəfil düşmən hərəkətlərini istisna etmək məqsədilə hansı obyektlərin və neçə müddətə izlənilməsini təşkil etməli;

– əməliyyat tapşırıqlarının yerinə yetirilməsi baxımından atəş tələfatlarını təmin etmək məqsədilə hansı düşmən obyektlərini və nə vaxt üzə çıxarmalı;

– göstərilən tapşırıqların hər birinin həlli üçün hansı kəşfiyyat qüvvə və vasitələri cəlb oluna biləməsi başa düşülür.

Silahlı qüvvələr növləri birlik, birləşmə və hissələrinin məruzələrinin konkret məzmunu və ardıcılılığı həmin birləşmə və hissələr tərəfindən həll olunan tapşırıqlara görə müəyyənləşdirilir, lakin bütün hallarda məruzənin əsas məzmununu düşmənin qiymətləndirilməsindən götürülmüş, komandanlığında (komandırə) yaranmış şəraiti düzgün qiymətləndirmək və prinsipcə düzgün qərar qəbul etmək imkanı verən məlumat və nəticələr təşkil etməlidir.

Əməliyyat əsasında şəraitin dəyişməsi ilə kəşfiyyat rəisindən yalnız ayrı-ayrı məsələlər üzrə məruzə tələb oluna bilər. Orada düşmən tərkibindəki, imkan və fəaliyyət xarakterindəki dəyişikliklər, eləcə də qoşunlar tərəfindən tapşırıqların yerinə yetirilməsinə onların necə təsir göstərə bilməsi haqqında nəticələr eks etdirilməlidir. Bu zaman birliyin kəşfiyyat rəisi, komandiri diqqəti hər seydən əvvəl, düşmənin dərhal qərar qəbulunu tələb edən fəaliyyətə yönəltməlidir.

### NƏTİCƏ

Silahlı qüvvələrimizin hissə və birləşmələrində

olan kəşfiyyat qüvvə və vasitələri düşmənin tərkibi, yerləşməsi, fəaliyyətləri haqqında məlumatlar əldə etməyə, bütün səviyyələrdə olan komandirləri və qərargahları dəqiq kəşfiyyat məlumatları ilə təmin etməyə imkan verir və bu məlumatların keyfiyyətli işlənilib hazırlanması üçün informasiya işini yüksək səviyyədə təşkil edə biləcək zabitlərin daim bu işi dərindən öyrənməsinə ehtiyac var. İnfomasiya işinin xüsusiyyətləri, hazırlanması üçün əldə olan xəbərlərin bir neçə açıq və qapalı mənbədən dəqiqləşdirərək işlənilib hazırlanması və vaxtında yuxarı qərargaha və ya qarşılıqlı fəaliyyət göstərən hissə və birləşmələrə çatdırılmasından ibarətdir. İnfomasiya işinin təşkili vaxtı kəşfiyyat idarəetmə orqanlarının vasitələrinin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsi zəruridir.

### ƏDƏBİYYAT

1. Quru Qoşunlarının döyüş təlimati. I hissə, Bakı. 2015
2. Kəşfiyyat üzrə təlimatlar. Bakı. 2003
3. İnfomasiya resursu: “Военная мысль”. <http://referatplus>.
4. Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimati. II hissə, Bakı. 2014

### РЕЗЮМЕ МЕТОДИКА И ОСОБЕННОСТИ ИНФОРМАЦИОННОГО ДЕЛА НА ОПЕРАТИВНОМ УРОВНЕ

#### 3. ЗЕЙНАЛОВ

В этой статье указаны, что информационное дело на операционном уровне является важным направлением при деятельности органов управления разведки.

### SUMMARY CHARACTERISTICS AND METHODS OF INFORMATION AFFAIRS IN OPERATION LEVEL Z. ZEYNALOV

The article discusses information affairs in operational level as an important activity area of intelligence management bodies.

# RADIASIYA TƏHLÜKƏSİNƏ DAİR İŞARƏLƏMƏ VƏ ŞƏXSİ HEYƏTİN RADIASIYA TƏHLÜKƏSİZLİYİ

**Polkovnik-leytenant Elşən QAPAQOV**

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

*Elmi rəhbər – polkovnik Qəhrəman MƏNSİYEV*

**Açar sözlər:** radiasiya, radioaktiv çirkənmə, işarə, radiasiya təhlükəsizliyi.

**Ключевые слова:** радиация, радиоактивное загрязнение, знак, радиационная безопасность.

**Keywords:** radiation, radioactive dirty, sign, radiation safety.

### RADIASIYA TƏHLÜKƏSİNƏ DAİR İŞARƏLƏMƏ VƏ TƏTBİQ QAYDALARI

Radiasiya ilə çirkənmiş rayonlar tabel sərhəd təyin etmə işarələri və ya əlaltı vasitələrlə təyin edilir. Sərhəd təyin etmə işarələri uzaqdan yaxşı görünən açıq yerlərdə qoyulmalıdır və onlarda radiasiya səviyyəsini (ZM-in növünü) göstərən yazılar aydın görünməlidir. Hər hansı çirkənmə növü haqqında olan xəbərdarlıq yazıları müxtəlif yerli əşyaların səthində də (tikililərin divarlarında, göstərici işarələrdə) həkk oluna bilər (şəkil 1).

“Radiasiya təhlükəsi” işarəsi insanların diqqətini obyektlərdə ionlaşdırıcı şüaların potensial və yaxud real təhlükəsinə yönəltmək üçün təyin edilir. İşarə, texniki təhlükəsizlik qaydalarında nəzərdə tutulmuş texniki təhlükəsizlik vasitələrini əvəz etmir.

“Radiasiya təhlükəsi” işarəsi ilə radiasiya təhlükəli və ya ehtimal olunan obyektlər, avadanlıqlar, qurğular və onların ətrafi işarələnir. Bu qisimdən sadalamaq olar: [1]

- yüksək ionlaşdırıcı şüalanmanın olduğu yerlər (binalar, otaqlar);

– insanlara ionlaşdırıcı şuanın zərərvurma təhlükəsini yaradan və ya yarada biləcək hərbî hissənin ərazisi və binaları;

– radioaktiv maddələrin saxlandığı saxlanclar, ionlaşdırıcı şua mənbələri və onunla temasda olan avadanlıqlar və ləvazimatlar;

– radioaktiv maddələr daşınan bütün növ nəqliyyat vasitələri.


“Radiasiya təhlükəsi” işarəsi ilə eyni zamanda digər xəbərdaredici işarələrin tətbiqi də mümkündür. Bu işarənin üzərində digər xəbərdaredici işarə simvollarının təsvirinə yol verilmir.

“Radiasiya təhlükəsi” işarəsi aşağıdakı sxem və cədvəldə qeyd edilən forma və ölçüdə olmalıdır (şəkil 2 və cədvəl 1).

Daxilə çəkilmiş dairə, üç ləçək və bərabərtərəfli üçbucağın haşiyəsi qırmızı rəngdə, fonu sarı, əlavə yazılar isə qara rəngdə olmalıdır. Daxilə çəkilmiş dairənin, üç ləçəyin və üçbucağın haşiyəsinin qara rəngdə olmasına yol verilir. Bu halda işarənin fonu ağ rəngdə olmalıdır. Zərurət olduqda qeyd edilən sxemdə təhlükə haqqında əlavə xəbərdaredici və aydınlaşdırıcı yazıların tətbiqinə yol verilir. Məsələn, “Qamma şüalanması”, “Neytron mənbəyi”, “Radioaktivlik” və s. Təlimatlarda nəzərdə tutulmayan təhlükə haqqında yazıların tərtibinə yol verilmir. Mətnin tərtibində standart terminlərdən istifadə olunmalıdır. Şüalanma növlərinin qeyd edilməsində bölünmüş formaların, ixtisarların və hərfi işarələrin istifadəsi qadağandır.

“Radiasiya təhlükəsi” işarələri yalnız birsəthli,

# KİMYA HAZIRLIĞI




## **ŞƏKİL 1. CİRKLNMIŞ RAYONLARIN SƏRHƏDLƏRİNİN İŞARƏLƏNMƏSİ**

hamar və ya qabarıq formada hazırlanır. Radiasiya təhlükəsinə dair işaret müəyyən vaxt və şəraitdə texniki sənədlərdə nəzərdə tutulan, konkret istifadəsinə təsdiq edən və müəyyən edilmiş qaydaları təmin edən istənilən üsulla hazırlanara və çəkilə bilər. İşarənin tərəflərinin ölçüləri cədvəlin "A" sütununda qeyd olunan ölçülərdən 5-10 mm böyük olmalıdır və bərabərtərəfli üçbucaq, kvadrat, romb və düzbucaqlı şəklində "A" və "2A" tərəfləri ilə hazırlanara bilər.

İşarə hazırlanan material müxtəlif iqlim şəraitində onların möhkəmliyini təmin etməlidir. Kağız işaretlər nəm keçirməyən qatla və ya rütabətə davamlı üzlüklə örtülə, eks tərəfinə yapışqan vurulmaqla hazırlanı bilər.

Çənbərəalma işarələrinin nişanlanmış sahənin daxilindən işıqlandırılması və ya işıqverici boyanın tətbiq edilməklə hazırlanması məsləhət görülür. İşıqlandırıcı işarələr müvafiq şəraitlərə və onların istismarının texniki tələblərinə cavab verməlidir. İşıqlı işarələrin konstruksiyaları elə imkana malik olmalıdır ki, işarəni sökmədən işıq mənbələrini də-



## **ŞƏKİL 2. RADİASIYA TƏHLÜKƏSİ İŞARƏSİ**

yişdirmək mümkün olsun. İşiq mənbələri işığın işarəyə düzgün verilməsi nəzərə alınmaqla seçilməli və sutkanın qaranlıq vaxtında məsafədən görünməni təmin etməlidir. İşıqlı işarələrin konstruksiyaları elektrik xəttindən qidalanmaya görə düzəldilməli və hər hansı bir elektrik kəsintisi zamanı qidalanma mənbələri ilə sökülmədən avtonom elektrik təchizatına kecmə nəzərdə tutulmalıdır.

İşarələrin və əlavə yazılarının radioaktiv boyalarla boyanmasına yol verilmir. İşarələrin istifadəsini təsdiq edən texniki sənədlərdə işarənin materialından və istismar şəraitindən asılı olaraq örtüyün qrupu və dərəcəsi göstərilməlidir. İşarənin hazırlanması üçün istifadə edilən örtüyün bərpasına o zaman yol verilir ki, onun texniki xüsusiyyətləri və markalanan obyektin xüsusiyyətlərində natamamlıq yaranmasın.

Markalanan obyektlərdə işaretlər elə yerləşdirilir ki, onlar müəyyən məsafədən və işıqlanma zamanı daimi görünməni, cədvəldə göstərilənləri, nəzərdə tutulan saxlanma şəraitini və obyektin istismarına aid bilgiləri təmin edə bilsin. İşarə bərabərtərəfli üçbucağın hündürlüyüն, üç ləçəyin yuxarı istiqamətinə tərəf yerləşdirilir. İşarənin ölçüləri markalanan obyektlərin ölçülərinə və müşahidə yeri ilə məsafə qədərinə uyğun gəlməlidir.

Böyük ölçülü olmayan obyektlərin markalanması zamanı əgər işarənin qoyulması obyektin texniki xüsusiyyətini zəiflədirəsə, bu halda işarənin

Tipik ölçüler	Ölçülər, mm									Müşahidə yerindən məsafə, metr
	A	H	B	b	h	C	D <sub>1</sub>	D <sub>2</sub>	D <sub>3</sub>	
1c	7	2	—	—	—	—	—	—	—	0,3-dək
1b	15	5	—	—	—	—	—	—	—	0,3-dək
1a	20	5	—	—	—	0,5	—	2	7	1,0-dək
1	25	10	12	4,0	8,5	1,2	—	2	7	1,0
2	40	15	20	5,0	12	1,8	2	3	10	1,0-1,5
3	50	20	30	6,0	15	2,5	3	5	15	2,5
4	80	30	45	12	24	3,5	4	6	20	2,5-5,0
5	100	40	50	12	30	5,0	6	9	30	5,0-10
6	160	60	100	20	50	7,0	10	15	50	10-15
7	280	120	150	50	100	7,0	16	24	80	15-20
8	360	160	220	60	130	9,0	24	36	120	20-40
9	560	200	360	70	170	14,0	34	51	170	40-50
10	710	300	440	140	270	18,0	46	69	230	50-70
11	900	400	710	170	340	23,0	60	90	300	70-100

CƏDVƏL 1. “RADİASIYA TƏHLÜKƏSİ” İŞARƏSİNİN FORMA VƏ ÖLÇÜLƏRİ

markalanmayan radioaktiv obyektlərin tətbiqi və saxlanılmasına yol verilmədən obyektin üstünə vurulmasına icazə verilir. İşıqlandırılan işarələr işıqlanmanın məhdud olduğu şəraitdə (ərazidə) tətbiq olunur.

Bərabərtərəfli üçbucağın, üç ləçəyin və qara rəngli dairəvi işarənin qırmızı və sarı rəngə uyğun boyanmış obyektlərdə tətbiqinə, həmçinin nəqliyyat qablaşdırma dəstlərinin markalanması üçün icazə verilir. Ionlaşdırıcı şüa mənbələri ilə işləmək üçün təyin olunmuş yerlər, radioaktiv maddələrin saxlandığı anbarlar və yüksək ionlaşma-şüalanma fonu olan yerlər cədvəl 1-də göstərilən 8-ci standart ölçülərdən az olmayan radioaktiv təhlükəli işarə trafareti ilə çöl tərəfdən markalanır. Kapıların markalanması otağın daxilində yüksək radioaktiv təhlükənin olduğunu bildirən işarənin qoyulmasına zəmin yaratır. Poladdan hazırlanmış işarələrin partlayış təhlükəsinin və ya elektrik cərəyanı ilə zədələnmənin yüksək olduğu obyektlərdə istifadəsinə yol verilmir. Qəza və ya ona bərabər hallarda işarələrin istənilən üsul və rənglə, lakin forma və əsas ölçülərə əməl etməklə tətbiqinə yol verilir. İşarələrin yerli əşyalara üzərinə də qoyulmasına yol

verilir. İşarənin yeri və ölçüləri elə seçilməlidir ki, adı hava şəraitində onun 10 m məsafədən görünməsi mümkün ola bilisin. Çirkənmə və ya şərti çirkənmə ərazilərinin sərhəd təyinətə işarələri bütün çirkənmiş ərazilər işarələnməklə bir-birindən görünən məsafədə qoyulur. İşarənin üz hissəsi çirkənməmiş əraziyə çevrilmiş halda qoyulmalı, digər halda isə şüalanma dozasının zəif olduğu istiqamətə olmalıdır. Çirkənmə və ya şərti çirkənmə ərazilərdə çəkilmiş yol və keçidlərdə radiasiya təhlükəsinə dair işarə yolların və keçidlərin kənarında qarşı hərəkət istiqamətində qoyulur. Çirkənmə ərazisində çənbərəalma işarəsinin tikanlı məftildən asılmasına, istənilən üsulla yerli əşyalara bərkidilməsinə yol verilir. Çirkənmə ərazilərdən keçən yolların işarələnməsində sərhəd işarələri bir-birindən 50-70 m məsafədə, keçidlərdə isə 20-30 m məsafədə yerləşdirilir.

**Çirkənmiş ərazi sərhədələrinin təyin edilməsi üsulları və vasitələri.** Radioaktiv maddələrlə çirkənmiş ərazilərin sərhədlərini təyin etmək üçün daşınan ÇİD-1 və parçadan olan ÇİD-2 çənbərəalma işarələri dəstləri tətbiq edilir (şəkil 3).

ÇİD-1 çənbərəalma işarəsi yerə əl ilə basdırılır



**ŞƏKİL 3. TABEL ÇƏNBƏRƏALMA İŞARƏLƏRİ DƏSTİ**

(və ya quraşdırılır). ÇİD-2 çənbərəalma işarəsi həm el ilə, həm də radiasiya və kimyəvi kəşfiyyat maşınlarının avadanlığına daxil olan xüsusi cihazın köməyilə də quraşdırılır. İşarələr ərazidə gündüz 70-200 m məsafədən, gecə isə 100 m məsafədən görünməni təmin etməlidir.

Əldə daşınan ÇİD-1 çənbərəalma işarələri dəstinə daxildir: brezent çanta; 10 ədəd lövhə; 5 ədəd batareyalı fənər; 20 ədəd kağız üçbucaq (qeydlər üçün); 2 ədəd qələm; 1 ədəd mil və pasport; brezent çexol; 10 ədəd dirək (şəkil 3a).

ÇİD-2 çənbərəalma işarələri dəstinə daxildir: 10 ədəd bayraq; 10 ədəd dirək; 10 ədəd yazı üçün karton zolaq; 5 ədəd batareyalı fənər; 5 ədəd fənər birləşdirmək üçün mil (şəkil 3b).


ÇİD-1 çənbərəalma işarələri dəsti (şəkil 4a) 300×225 mm ölçülü sarı rəngli lövhədir. Üz hissəsində qara boyla ilə "Zəhərlənib" sözü yazılmışdır. Lövhənin üzərinə çirkənmə növlərinin adı, işarənin qoyulma tarixi və vaxtı qeyd olunmuşdur. Lövhədə bundan başqa elektrik fənərini bərkitmək üçün qurğu var.

ÇİD-2 çənbərəalma işarələri dəsti (şəkil 4b) 350×350 mm ölçülü lövhədir və dəmir dirəyə birləşdirilmiş parçadan olan sarı bayraqdır. Onun üz hissəsində qara boyla ilə "Zəhərlənib" sözü yazılmışdır. Həmin üzün sağ aşağı küçündə cib vardır ki, buraya məlumatları göstərmək üçün karton zo-

laq yerləşdirilmişdir. Burada hansı növ çirkənmə, radiasiya səviyyəsi və işarənin qoyulma tarixi haqqında qeydlər edilir. Bayrağın yuxarısına yay bərkidilmişdir ki, o, bayraq dirəyə keçirildikdən sonra boş hissədən dirəyin aşağı ucuna birləşdirilərək bayrağın açıq vəziyyətdə qalmasını təmin edir.

Çənbərəalma işarəsinin dayağının yuxarı hissəsində onu zirehli maşından mexaniki üsulla atmaq üçün dəlik var. Bu dəliyi alüminium sıxac qoyulur və dirəyin aşağı hissəsində dairəvi halqa vardır. Bu halqa işarənin süxur üzərinə el ilə qoyulduğda dayaq, yumşaq süxura basdırıldıqda isə dərinə batması vəzifəsini yerinə yetirir. Gecə vaxtı bayrağın dirəyinə elektrik fənəri birləşdirilir. Batareya fənərin 48 saatadək fasıləsiz yanmasını təmin edir.

İşarənin mexaniki quraşdırma vasitəsi zirehli maşının arxa bortuna bərkidilir. O, işarənin maşından çıxmadan iki vəziyyətdə quraşdırılmasını təmin edir: maşının hərəkət istiqamətinə şaquli açılmış bayraqla (üz hissəsi arxaya) və maşının hərəkət istiqamətinə açıq bayraqla (üz hissəsi sağa). Mexaniki qurşadırma qurğusuna bir dəfəyə 10 ədəd ÇİD-2 çənbərəalma işarəsi quraşdırılır. Çənbərəalma işarələri piropatronların partlaması nəticəsində yerə sancılır. Piropatronlar akkumulyator batareyalarından elektrik cərəyanı qoşulduğda hərəkətə gəlir. Partlamanın idarə edilməsi



ŞEKİL 4. SƏRHƏD TƏYİNƏTMƏ İŞARƏLƏRİNİN ÖLÇÜLƏRİ

zirehli maşının korpusunda qoyulmuş düymə və çeviricinin köməyilə həyata keçirilir.

Bərk və ya donmuş sūxurda sərhəd təyinətmə işarələrinin qoyulması ştanq vasitəsilə həyata keçirilir. Bu qurğu üfüqi kəsiyi və dirəyi olan silindrik qəlib şəklindədir. Çənbərəalma işarəsinin dirəyi ştanqla kəsişən işarənin dirəyinin aşağı hissəsindəki şaybaya qədər taxılır. Sonra ştanqın və işarənin dirəyi əl ilə saxlanılır, möhkəm sūxura sancılır. Bundan sonra ştanq işarənin dirəyindən çıxarılır.

Çənbərəalma işarəsi kimyəvi kəşfiyyat dozolarının, kimya müşahidə postlarının müşahidəciliyi və ya radiasiya və kimyəvi kəşfiyyatı aparan əsgərlər (heyətlər, ekipajlar) tərəfindən qoyulur. [2]

Çirkələnmiş ərazinin sərhədləri təyin edilir:

- radioaktiv maddələrlə çirkələnmiş ərazinin sərhədləri radiasiya səviyyəsi 0,5 r/saat (0,005 Zv) olduqda sərhədboyu və ya müəyyən edilmiş radiasiya səviyyəsinə görə;

- zəhərli maddələr və bakterioloji vasitələrlə çirkələnmiş ərazinin sərhədləri çirkələnməyə məruz qalmış sahənin sərhədləri ilə.

Çənbərəalma işarəsi bir işarədən digərinin gö-

rünmə məsafəsinin təmin edilməsilə quraşdırılır. İşarənin üz hissəsi çirkələnməmiş əraziyə və ya aşağı radiasiya səviyyəsi olan istiqamətə olmalıdır. Çirkələnmiş ərazilərdən keçən yollarda işarələrin yolun kənarında çirkələnmiş ərazinin sərhədindən 50 m məsafədə qoyulması mütləqdir. Bununla şəxsi heyət və əsasən sürücülər çirkələnmə haqqında vaxtında xəbərdar olmuş olur. Çirkələnmiş ərazidə keçidlərin işarələnməsində işarələr keçidin sərhədi boyunca qoyulur. İşarənin ön hissəsi keçidə hərəkətetmə istiqamətinə olmalıdır. Yaşayış məntəqələrində çirkələnmiş ərazilərin sərhədlərinin nişanlanması işarələrin çirkələnmiş küçəni əhatə edən tikanlı məftillərdən asılması ilə həyata keçirilir. Asılmış işarənin sayı küçənin uzunluğundan asılıdır. Standart işarələr çatışmadıqda və ya olmadıqda, bu zaman çirkələnmiş ərazi sərhədlərinin təyin edilməsi və onlardan keçidlər əldə olan vəsitələrdən hazırlanmış işarələrlə işarələnir.

Çirkələnmiş ərazilərin ön sərhədlərinin nişanlanması zamanı çənbərəalma işarələri radioaktiv çirkələnmə zamanı təyin olunmuş nöqtədən 250-300 m əvvəl qoyulur.

### ŞƏXSİ HEYƏTİN RADİASIYA TƏHLÜKƏSİZLİYİ

Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində qəzasız fəaliyyətin, şəxsi heyətin (əhalinin) radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsinin hüquqi əsaslarını müəyyən edən 30 dekabr 1997-ci il tarixli "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu Qanun radioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsinin hüquqi əsaslarını, eyni zamanda radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquqi tənzimlənməni müəyyən edir. Əgər insanlar bu qanunda müəyyən edilmiş normalara düzgün əməl etsələr, onda öz təhlükəsizliyini təmin etmiş olarlar.

Radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi aşağıdakılara əsasən keçirilir:

1. Ətraf mühitin radioaktiv çırklənməsinin xüsusiyyətləri və dərəcəsi;
2. Radiasiya qəzasının ehtimalı və miqyası;
3. Radiasiya təhlükəsizliyinin təmin edilməsində norma, qayda və gigiyena tədbirlərinə əməl olunmasının təhlili;
4. Radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə hazırlıq;
5. İonlaşdırıcı şüa (İŞ) mənbələrindən əhalinin ayrı-ayrı qruplarının məruz qaldıqları şüalanma dozalarının təhlili;
6. Müəyyən olunmuş normadan artıq şüalanmaya məruz qalmış şəxslərin sayı. [3.9]

Radiasiya qəzası nəticələrinin ləğv etmək üçün cəlb olunmuş şəxslərin şüalanma dozası Azərbaycan Respublikasının qanunu əsasında nəzərdə tutulmuş orta illik normativ şüalanma dozasından personal üçün 0,2 Zv-dən çox olmamalıdır. Bu şəxslərin əvvəldən nəzərdə tutulmuş yüksək şüalanmaya məruz qalmasına, onların bütün həyatı dövründə ala biləcəyi doza qədər 1 dəfə könüllü alacaq doza və sağlamlığı üçün risk haqqında əvvəlcədən məlumat verməklə yol verilə bilər. [4]

Radiasiya qəzası zamanı ilk 10 gün ərzində proqnozlaşdırılan doza sığınacaqlarda bütün bədən üçün son mümkün ola biləcək doza həddi  $5 < D < 50 \text{ mQR}$ , qalxanvari vəzi üçün  $50 < D < 500 \text{ mQR}$ -dir.

Texnogen mənbələrdən bütün bədənin xarici şüalanması zamanı son mümkün ola biləcək şüalanma doza həddi cədvəl 2-də verildiyi kimiidir.

İonlaşdırıcı şüa mənbələrindən işçilərin aldığı dozanın hesablanması aşağıdakı qaydada aparılır:

**1.** Bütün bədənin aldığı dozanın təyin edilməsi (1 qrup orqan).

Bütün bədənin aldığı ekvivalent doza aşağıdakı düsturla təyin edilir:

$$D = D_q + D_n; \quad (1)$$

burada,  $D_q$  – qamma şüanın ekvivalent dozasıdır və qamma şüasının ekspozisiya dozası kimi qəbul edilir, yəni

$$D_q = P_q \cdot t; \quad (2)$$

burada,  $P_q$  – qamma şüalanmasının doza gücü,  $t$  – ekspozisiya müddətidir.

Sıra №-si	Bədənin hissələri	İşçilər	Əhali
1	Effektiv doza	20 mZv – 1 il müddətində; 5 il müddətində – orta qiymət 50 mZv;	1 mZv – 1 il müddətində; 5 il müddətində – orta qiymət 5 mZv;
2	Göz bülluru	150 mZv	15 mZv
3	Dəri	500 mZv	50 mZv
4	Əl və ayaq barmaqları	500 mZv	50 mZv

**CƏDVƏL 2. ƏHALİ VƏ PERSONAL ÜÇÜN SON MÜMKÜN OLA BİLƏCƏK İLLİK ŞÜALANMA DOZA HƏDDİ**

Neytron şüasının ekvivalent dozası fərdi dozimetrlərə təyin edilir və aşağıdakı düsturla hesablanır:

$$D_n = P_n \cdot t; \quad (3)$$

$P_n$  – neytron şüalanmasının doza gücü.

**2. İnsan orqanizminə daxil olmuş radioaktiv maddələrin miqdarının təyini** (2 qrup orqan).

Orqanizmə daxil olmuş radioaktiv maddələrin tərkib miqdarı aşağıdakı düsturla hesablanır:

$$Q = 1,2 \cdot 10^6 \cdot C_a \cdot t; \quad (4)$$

burada,  $Q$  – radioaktiv maddənin miqdarı,  $C_a$  – radioaktiv aerozolun həcmi aktivliyidir ( $Ku/l$ ).

**3. İnsanın dəri örtüyünün aldığı dozadan təyini** (3 qrup orqan).

Fərdi qoruma vasitələri olmayan şəxsi heyət üçün dəri örtüyünün aldığı doza aşağıdakı düsturla təyin edilir:

$$D_d = K_d \cdot A_h \cdot t; \quad (5)$$

burada, ilk 4 saat üçün  $K_d = 1,9 \cdot 105$ ; 4 saatdan 12 saata kimi  $K_d = 105$ ; 12 saatdan çox vaxt üçün  $K_d = 3,5 \cdot 105$ ;  $A_h$  – radioaktiv qəzaların həcmi aktivliyidir.

Fərdi qoruma vasitələri geyinmiş şəxsi heyət üçün isə dəri örtüyünün aldığı doza aşağıdakı düsturla təyin edilir:

$$D_d = 0,5 K_d \cdot A_h \cdot t. \quad (6)$$

Bütün hesablamalarda  $Ah > 10-5 Ku/l$  olduğu götürülür.

**4. Son mümkün şüalanma vaxtının təyini.**

Bu vaxtı təyin etmək üçün bütün bədənin aldığı ekvivalent dozadan istifadə edilir və aşağıdakı düstur ilə təyin edilir:

$$t = \frac{D_e}{P_e + P_n} \quad (7)$$

burada,  $D_e$  – son mümkün ekvivalent doza,  $P_q$  – qamma şüanın doza gücü,  $P_n$  – neytron şüanın doza gücüdür.

Qoşunlarda radiasiya təhlükəsizliyinin təmin edilməsi və şəxsi heyətin xarici şüalanmasına nəzarətin təşkili silahlı qüvvələrimizdə iki təlimatla tənzimlənir:

– Müdafiə Nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 mart 2014-cü il tarixli 14 №li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində radiasiya təhlükəsizliyi təminatının təşkil edilməsi haqqında” təlimat;

– Müdafiə Nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 mart 2014-cü il tarixli 15 №li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin xarici şüalanmasına nəzarətin təşkili haqqında” təlimat.

“Silahlı Qüvvələrdə şəxsi heyətin xarici şüalanmasına nəzarətin təşkili haqqında” təlimat Azərbaycan Respublikası Silahlı Qüvvələrində ra-

Döyüş qabiliyyəti dərəcəsi	Müddətlərə görə alınan şüalanma dozasi	
	İlk 4 gün ərzində	1 ay ərzində
Tam döyüş qabiliyyətli	50 rad (0,5 Zv-ə) qədər	100 rad (1 Zv-ə) qədər
1-ci dərəcəli məhdud döyüş qabiliyyətli	150 rad (1,5 Zv-ə) qədər	250 rad (2,5 Zv-ə) qədər
2-ci dərəcəli məhdud döyüş qabiliyyətli	250 rad (2,5 Zv-ə) qədər	400 rad (4 Zv-ə) qədər
3-cü dərəcəli məhdud döyüş qabiliyyətli	250 raddan (2,5 Zv-dən) çox	400 raddan (4 Zv-dən) çox

**CƏDVƏL 3. ŞÜALANMA DOZASININ QALIQ QİYMƏTLƏRİNƏN ASIL OLARAQ BÖLMƏLƏRİN DÖYÜŞ QABİLİYYƏTİNİN DƏRƏCƏSİ**

diasiya təhlükəsizliyi (RT) təminatının təşkili qaydalarını, RT norma və qaydalarına riayət edilməsinə yönələn tədbirləri həyata keçirən vəzifəli şəxslərin vəzifə və hüquqlarını, qoşunlarda RT təminatı vəziyyətinin yoxlanılmalarının keçirilmə qaydalarını müəyyən edir.

Radiasiya təhlükəsizliyi təminatı kompleks tədbirlərinin keçirilməsinə aiddir:

- radiasiya təhlükəsizliyi rejiminin müəyyən edilməsi və saxlanması;
- radiasiya faktorları üzrə ionlaşdırıcı şüalanma mənbələrinin vəziyyətlərinə nəzarət;
- radiasiya şəraitinin kəskinləşməsi zamanı onun normalaşdırılması.

“Silahlı q üvvələrdə şəxsi heyətin xarici şüalanmasına nəzarətin təşkili haqqında” təlimat Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin xarici şüalanmasına nəzarətin aparılmasının təşkilini və qaydalarını, eyni zamanda, şüalanmaya nəzarətin həyata keçirilməsi üzrə vəzifəli şəxslərin vəzifə borclarını təyin edir.

Şüalanmaya nəzarət – kompleks təşkilati və texniki tədbirlərin keçirilməsi ilə təmin edilir və ona aşağıdakılardan daxildir:

- qoşunların (qüvvələrin) şüalanmaya nəzarət edən texniki vasitələr və şüalanma dozasının qeydiyyatı üzrə sənədlər blankları ilə təmin olunması;
- şəxsi heyətə şüalanmaya nəzarət edən texniki vasitələrin verilməsi;
- şəxsi heyətin şüalanma dozasının qeydə alınması və uçotu;
- yuxarı komandirlərə (rəislərə) və qərargahlara şəxsi heyətin şüalanma dozası və qoşunların (qüvvələrin) radiasiya faktoru üzrə döyüş qabiliyyəti (iş qabiliyyəti) haqqında məlumatların təqdim olunması.

Mühəribə dövrü üçün xarici şüalanma üzrə döyüş qabiliyyətinin dərəcələri cədvəl 3-də qeyd olunduğu kimi müəyyən edilmişdir. [5]

### NƏTİCƏ

Məqalədə radiasiya təhlükəsinə dair işarələmə və tətbiq qaydaları, çirkənmiş ərazi sərhədlərinin

təyin edilməsi üsulları və vasitələri, eyni zamanda şəxsi heyətin radiasiya təhlükəsizliyi haqqında məlumat verilmişdir.

### ƏDƏBİYYAT

1. Действия войск на зараженной местности. Москва. Воениздат, 1975

2. Kimya qoşunlarının döyüş tətbiqi üzrə təlimat. 2-ci hissə, Bakı, Hərbi Nəşriyyat, 2016

3. Azərbaycan Respublikası Silahlı Qüvvələrində radiasiya təhlükəsizliyi təminatının təşkil edilməsi haqqında” təlimat. Müdafə Nazirinin birinci müavini – SQ Baş Qərargah rəisinin 14 nömrəli əmri, Bakı 29 mart 2014-cü il.

4. Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 30 dekabr 1997, № 423-İQ

5. Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin xarici şüalanmasına nəzarətin təşkili haqqında” təlimat. Müdafə Nazirinin birinci müavini – SQ Baş Qərargah rəisinin 15 nömrəli əmri, Bakı, 29 mart 2014

### РЕЗЮМЕ

РАДИАЦИОННАЯ ЛИЧНОГО СОСТАВА И

ОБОЗНАЧЕНИЕ РАДИАЦИОННОЙ

ОПАСНОСТИ

Э. КАПАКОВ

О радиационной опасности в статье представлены обозначения и правила применения, способы и средства определения границ загрязнённой территории, а также о радиационной безопасности личного состава.

### SUMMARY

MARNING OF RADIATION SAFETY AND THE

RADIATION SAFETY OF THE PERSONNEL

E. QAPAQOV

This article gives information on marning and application rules of radiation safety, ways and means of determining the boundaries of a polluted territory, as well as, the radiation safety of the personnel.

# DAĞLarda Qoşunların idarə edilməsi və Rabitənin təşkili

Polkovnik Rəşad TAHİROV  
SİLAHLı QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** dağlıq, dağ rayonları, dağ aşırımları, dağ uçqunları, ərazi relyefi, hücum, müdafiə, eşelon, idarəetmə, rabitənin təşkili, radiorabitə, naqillli rabitə, siqnal rabitəsi, radiostansiya.

**Ключевые слова:** горный, горные перевалы, горные ползни, территориальный рельеф. наступления, оборона, эшелон, управление, создание связи, радиосвязь, проводная связь, сигнальная связь, радиостанция.

**Keywords:** mountainous, mountainous regions, mountain pass, avalanche, relief of the ground offensive, defence, echelon, control, signal development, radio communication, line communications, signal communication, radio transceiver.

Dağlıq rayonların xüsusi şəraiti qoşunların döyüf fəaliyyətlərində bölmələrin idarə edilməsinə təsir edən xüsusiyyətləri ilə səciyyələnir. Dağlarda qoşunların idarə edilməsinin əsas xüsusiyyətlərinə aşağıdakılardır:

– radiotexniki vasitələrlə işin mürəkkəb olması və qoşunların fəaliyyətinin əlaqəsizliyi səbəbindən məlumatların toplanmasında və göndərilməsində çətinlik;

– qoşunların idarə edilməsində mərkəzləşmə və mərkəzləşmənin pozulmasının məqsədə uyğunluğu; kəşfiyyatın, düşmənin və öz qoşunlarının fəaliyyətinin müşahidə olunması və səmtləşmə.

Bütün bunlar bütövlükdə istər döyüf əməliyyatlarına hazırlıq zamanı, istərsə də onların aparılması gedisində bir sıra məsələlərin həllinə və əlavə tədbirlərin görülməsinə ehtiyac duyur.

Qoşunların ayrılmış istiqamətlərdə və daha geniş cəbhədə fəaliyyəti qərargahlardan qüvvə və vasitələrin istiqamətlər üzrə bölüşdürülməsinin ətraflı hesabatını, bütün idarəetmə orqanları işinin daha dəqiq təşkilini, vəziyyət haqqında sistemli məlumatlar tələb edir.

Dağlarda, düzənlikdə olduğu kimi döyüf üçün hər hansı bir qərar, alınmış tapşırığın aydınlaşdır-

rilması və vəziyyətin qiymətləndirilməsi əsasında qəbul edilir. Vəziyyətin qiymətləndirilməsi bütün qərargahın işidir. Orada düşmən, öz qoşunları və gələcək döyüf fəaliyyəti rayonu haqqında bütün məlumatlar sistemləşdirilmiş şəkildə olmalıdır. Qərargahın işində düşmən və fəaliyyət rayonu haqqında məlumatların aydınlaşdırılması və işlənib hazırlanması çox vaxt və qüvvə tələb edir.

Dağlarda kəşfiyyat, qərar üçün məlumatları vaxtında o zaman verə bilər ki, onun təşkilində verilmiş marşrut üzrə hərəkət və məlumatları çatdırmaq üçün lazımi vaxt düzgün hesablansın, kəşfiyyat orqanlarının tərkibi vəziyyətə müvafiq olsun və müşahidə ilə kəşfiyyat düzgün uyğunlaşdırılsın. Burada yaxşı təşkil edilmiş və dəqiq işləyən kəşfiyyat böyük əhəmiyyət kəsb edir, onların düşmən haqqında topladıqları məlumatlar əsas mənbələrdən biri hesab olunur. Dağlarda döyüf fəaliyyətində uğur, ərazinin öyrənilməsindən və ondan bacarıqlı istifadədən asılıdır. Ərazini diqqətlə və daha tam öyrənmiş tərəf əvvəlcədən üstünlük əldə edir. Dağlarda qoşunlar düzənliyə nisbətən ağır hərəkət edirlər. Yoxuş və enişlər, qayalı yollar, kiçik və iri manələr, xüsusən yollardan kənarlarda hərəkət sürətini mütləq aşağı salır. Dağ yollarının

çoxunun ensizliyi yürütən kolonnalarının uzanmasına, yolun kənarında hərəkətin mümkün olmaması açılmanın ləngiməsinə səbəb olur.

Ayrı-ayrı istiqamətlərin öz aralarında əlaqəsizliyi bu istiqamətlərdə qoşunların fəaliyyətində təcrid olunmağa götürir. Bu isə nəinki briqadaları, taborları, bəzən taborlardakı bölgüləri həmin istiqamətlərdə qoşunları görmədən və atəş əlaqəsi olmadan fəaliyyətə məcbur edir. Dağlarda qoşunların döyüş fəaliyyətindəki bu xüsusiyyətlər qoşunların idarəetmə metodlarına xüsusi əlamətlər verir.

Döyüş qərarı qəbul edəndə, bütün dərəcəli komandirlər öz tabeliyindəki qoşun növləri rəislərindən, həmçinin kəşfiyyat orqanlarından, hissə və bölmə qərargahlarından cavab alacağı bu əsas sualları yadda saxlamalıdır:

- haradan və necə keçmək mümkündür (yolların olması və onların keçilməsi, yolsuz hərəkət imkanları);
- hərəkət yolundakı təbii maneələr və onların xarakteristikası (dik yoxuşlar, enişlər, dərələr, körpülər, qar və daş uçqunları olan təhlükəli sahələr);
- su maneələri (onların dərinliyi və eni, keçidlər, ayaqla keçmə yerləri);
- müəyyən edilmiş hüdudlar və onların xüsusiyyətləri;
- meşələr, kiçik meşələr və onların xüsusiyyətləri.

Bu məlumatlarla yanaşı, komandirlər rayonun meteoroloji şərait xüsusiyyətlərini bilməlidirlər. Ərazi haqqında məlumat almaq üçün kəşfiyyatın bütün orqanlarından istifadə edilməlidir. Bütün dərəcəli komandirlərin şəxsən vizual kəşfiyyatı dağlarda həyata keçirməsi xüsusilə vacibdir. Bu hücumda əsas zərbə istiqamətdən asılı olan ərazi sahəsində (rayonunda) olmalıdır.

Qərar qəbul etməzdən əvvəl komandanlığın düşmən və ərazi haqqında ən müfəssəl və yeni məlumatı olmalıdır. Qərargah bu məlumatları komandır təqdim edəndə onları sxemlər, istiqamətlər üzrə hesablamalarla təsdiq etməlidir. Yolların olmadığı marşrutlarla hərəkət və döyüş rayonundakı maneələr haqqında məlumatlar xüsusilə dəqiq və tam olmalıdır. Qərargahlar marşrutların uzunluğu və yandan ötübkeçmə yollarının, hərə-

kət tempinin, həmçinin döyüş və maddi təminatın hesablamalarını təqdim etməlidirlər.

Komandirin qərarı vəziyyətə düzgün qiymət verməyə və dəqiq hesablamalara, xüsusi cəsarət və cürət, qəfildən və düşməni sarsıdan fəaliyyətə əsaslanmalıdır. Döyüşdə ən böyük uğur onda əldə edilə bilər ki, bölmələrin manevrləri düşmənin gözlədiyi və təsəvvür etdiyi şəraitdən üstün olsun. Düşmən üçün gözlənilməz istiqamətlərdə, hətta kiçik qüvvələrin çıxışı çox vaxt böyük uğura səbəb olur.

Dağlarda hücum zamanı komandirə qərar qəbul etmək üçün lazım olan məlumat və hesabatlari hazırladıqda briqadanın qərargahı aşağıda qeyd olunanları təyin edir və məruzə edir:

- düşmən haqqında: düşmənin əsas qüvvələrini cəmləşdiriyi, həmçinin taktiki hava desantının uçması və yandankeçmə dəstələrin hərəkəti üçün yararlı olan hakim hündürlükləri, dağ keçidlərini və əlverişli olan əsas istiqamətləri; çoxpilləli atəş sisteminin varlığı, düzülüyü və onu artilleriya, döyüş helikopterləri və digər məhvətmə vasitələrin atəşi ilə eyni vaxtda məhvətmə mümkünlüyü; əlverişli olan əsas istiqamətlərin atəşlə himayə edilmə dərəcəsini; dar sahələrdə və uçurumların ehtimal olunan yerlərdə maneələrin və fuqasların varlığını;

- öz qoşunlarımız haqqında: dağlarda fəaliyyət üçün hissələrin (bölmələrin) hazırlıq və təminat dərəcəsini; döyüş texnikalarının, o cümlədən helikopterlərin dağlıq ərazinin konkret şəraitində fəaliyyət hazırlığını və onların bu və digər istiqamətlərdə istifadə olunmasının məqsədə uyğunluunu; desant-həmlə hissələrin əlavə verilmiş bölmələrinin, taktiki hava desantının və dövrələyici dəstələrin tərkibini və fəaliyyətlərinin ehtimal olunan xarakterini; daş tökülmələri və uçqunları yaratmaq hesabı ilə ikitərəfli nüvə silahının tətbiqinin gözlənilən nəticələrini; yanaşı cinahlarda yerləşən hakim hündürlükləri əl keçirən zaman qonşular ilə qarşılıqlı əlaqənin təşkil olunma üsullarını;

- ərazi haqqında: tankların (PDM-lərin, ZTR-lərin) fəaliyyəti və artilleriyanın hərəkəti üçün əlverişli olan istiqamətləri, həmçinin yandankeçmə dəstələrinin fəaliyyəti üçün mümkün olan isti-

qamətləri; keçilməsi üçün xüsusi təchizat tələb olunan maneələri; artilleriyanın, HHM vasitələrinin, ehtiyatların, idarəetmə məntəqələrinin, arxa cəbhənin və döyüş düzülüşünün digər elementlərinin açılması üçün əlverişli olan rayonları; qoşunların hücumuna güclü təsir göstərən taktiki cəhətdən vacib olan dağlıq obyektlərinin varlığını və xüsusiyyətini; zəhərləyici maddələrin uzun müddət qalması ehtimal olunan rayonları.

Hissələrin qarşılıqlı fəaliyyətini planlaşdırarak ümumi tədbirlərin hazırlanması ilə yanaşı komandir və qərargah nəzərə almalıdır: aşırımların, hakim hündürlüklərin, dağ keçidlərinin ələ keçirilməsi zamanı yandankecmə dəstələrinin və taktiki hava desantının fəaliyyət üsullarını, cəbhədən hücum edən qoşunlarla onların güclərinin uyğunlaşdırılmasını, mina-partladıcı maneələrin məhv edilməsi qaydasını, cinahların və çətin keçilən dağlıq istiqamətlərin aralıqlarında bölmələrin fəaliyyətinin təmin edilməsini.

Nüvə zərbələrini və düşməni atəşlə zədələnməsini planlaşdırda nəzərə almaq lazımdır ki, ayrı-ayrı obyektlərə nüvə və güclü atəş zərbələri xoşagalmaz nəticələr (dağ və qar uçqunları, sübasmaları) verə bilər və qoşunların hücum fəaliyyətlərini çətinləşdirər. Hər bir hücum istiqamətində hücumun atəş hazırlığı müxtəlif davalıyyətli olduğuna və müxtəlif vaxtlarda başlanğıcına görə hərəkətdən hücum zamanı qərargah qoşunların həmlə hüduduna çıxmasını dəqiqliklə razılaşdırmalıdır.

Düşmən müdafiəsinin çoxpilləli düzülüşü zamanı atəş hazırlığı elə planlanır ki, müdafiə bütün pillələrdə, əsasən yollara, hücum istiqamətlərinə yaxın olan dayaq məntəqələrində, həmçinin keçidlərdə və hakim hündürlüklərdə eyni vaxtda susdurulmalıdır. Bu zaman ayrı-ayrı hədəflərə atəş mühüm əhəmiyyət kəsb edir.

Qoşunların HHM-i planlaşdırıldığda birləşmənin HHM rəisi ilə HHM hissələrin irəliləmə marşrutunu və onların dar yerlərdən və digər dağ maneələrdən keçmə üsullarını razılaşdırır.

Bütün çətin keçilən sahələrdə qoşunların hərəkəti üçün qərargah, komendant xidməti təşkil edə-

rək mühəndis və texniki xidmətləri cəlb etməklə, döyüş texnikalarının və nəqliyyatın dikləri və enişləri, həmçinin digər dağlıq maneələri keçməsi zamanı qoşunlara köməkliyin vacibliyini nəzərə alır. Hücumun gedışatında korpusun (briqadanın) döyüş düzülüşü elementlərinin yerdəyişmə üsul və ardıcılılığı dəqiqliklə hesablanır.

Qoşunları dağlarda fəaliyyət üçün hazırladıqda qərargah, hissə komandirləri diqqətini kəşfiyyatın gücləndirilməsinə, döyüş texnikasının, avtonəqliyyatın, idarəetmə vasitələrinin çətin keçilən ərazilə fəaliyyətə hazırlanmasına yönəldir.

Qərarın qəbulunda çalışmaq lazımdır ki, düşmənin zəif yerləri öyrənilsin və təyin edilsin. Bunnar dağlarda əlaqə yolları, vadilərin kəsişdiyi yerlər, aşırımlar, hakim yüksəkliklər və dar yerlər ola bilər. Hakim yüksəklikləri, aşırımları və s. tutanda, düşmənin ayrı-ayrı qruplarını dövrəyə almağa, onların bir-birindən tacrid olmalarından istifadə edib hissə-hissə məhv etməyə cəhd etmək lazımdır. Hələ Napoleon öyrədirdi: "Dağlarda möhkəm mövqə tutan qoşunlara heç vaxt həmlə edilməməlidir, onların cinahlarında və arxasında duraraq öz mövqelərini qoyub getməyə məcbur etmək lazımdır".

Əsas zərbənin istiqamətini seçərkən, düşmənin arxasına çıxməqla onun əsas qüvvələrini darmadağın etmək və onun gericəkilmə yollarının kəsmək zorurətindən çıxış edilməlidir. Bu vaxt həmin istiqamətdə öz qüvvələrindən maksimum istifadə etməyi və öz qoşunlarının döyüş fəaliyyətinin maddi təminat imkanlarını nəzərə almaq lazımdır.

Əsas zərbəni seçərkən ötbükəcmə və dövrələmədə döyüş düzülüşü elə qurulmalıdır ki, düşmənin cinahlarına və arxasına eyni vaxtda zərbələr üçün onun açılması tez olsun. Korpus vasitələri əlahiddə istiqamətlərə, briqadalara (taborlara) onlar üçün vacibliyi və mümkünüyü nəzərə alınaraq bölüşdürülrə.

Ayrı-ayrı istiqamətlərdə məcburi fəaliyyətlər idarəetməni olduqca çətinləşdirir. Dağ ərazisi briqadaları və taborları nə qədər tacrid etsə, idarəetmə o qədər çevik, uyuşqan olmalıdır. Bütün halarda hissə və bölmə komandirləri qoşunların ida-

rə edilməsini fasiləsiz və zəmanətlə təmin etməlidir. Dağlarda idarəetməni fasiləsiz təmin edən zəruri şərtlər bunlardır:

- döyüşün bütün mərhələsində tabelikdə olanların komandırın ümumi niyyətini anlaması;
- vəziyyətin dəyişməsi haqqında vaxtında məlumat;
- rabitə vasitələrinin və üsullarının düzgün seçilməsi. Bu vaxt məcburi şərt odur ki, rabitəçi zabitlər komandanlığın niyyətindən həmişə müfəssəl xəbərdar olsunlar.

Birliklərə və hissələrə zolaqlar ayırankən zirvələr, yüksəkliklər sərhəd olmamalıdır, onlar bu və ya başqa zolağa mütləq daxil edilməlidir.

Dağlarda döyüş fəaliyyətində yaranmış döyüş düzülüşünü dəyişmək olduqca çətindir. Buna görə aydın və konkret tapşırıqlar verilməli, xüsusən də tabor əlahiddə istiqamətdə, yaxud briqadanın cənahında fəaliyyət göstərərkən briqada və taborda ehtiyatların olması zəruridir.

Dağlarda uğur qazanmağın mühüm şərtlərindən biri də təşəbbüskarlıq və qarşılıqlı köməkdir. Hər hansı bir sahədə ən kiçik qrupun əldə etdiyi uğur yuxarıdan göstəriş gözləməyərək komandirlərin təşəbbüsü ilə dərhal inkişaf etdirilməlidir.

Dağlarda komanda məntəqələri ilə qoşunlar arasındakı məsafə düzənliyə nisbətən az olacaqdır. Bu, əlaqənin çətinliyi, görünüşün məhdud olması, ərazinin kəskin dərə-təpəli olması, komanda məntəqələrinin gizlədilməsinin daha asan olması ilə izah olunur. Taborların komanda-müşahidə məntəqələrinin zirvələrdə, yaxud yamaclarda yerləşməsi daha yaxşıdır. Komanda məntəqələri bütün tabelikdəki komandirlərə, yuxarı qərargahlara, qonşulara dəqiqlik məlum olmalı və onlarla etibarlı əlaqəsi olmalıdır. Yüksəkliklərdə komanda məntəqələrini elə seçmək lazımdır ki, onlar ümumi görünüşdə düşmən nəzərini cəlb etməsinlər. Komanda məntəqələri etibarlı təşkil edilmiş mühafizə və düşmənin gözlənilməz hücumundan müdafiə dəstələri ilə təmin olunmalıdır.

Komanda məntəqələrinin köçürülməsi öz qoşunları yaxın zirvələri, ətəkləri, yaxud yüksəklikləri tutandan sonra yol boyu həyata keçirilir. Yeni komanda məntəqəsinin açılışı əvvəlcədən ora bi-

rinci eşelon bölmələrinin birinin qərargahının məsul işçisini rabitə rəisi, rabitə vasitələri və mühafizə dəstəsi ilə birlikdə göndərməklə edilir. Komanda məntəqələrinin düşməndən yerüstü maskalanması onların yamacların arxasında və ərazinin qırışlarında yerləşdirilməsi, havadan maskalanması isə sığınacaqlar hazırlamaq, ətraf ərazinin rənginə uyğunlaşdırmaqla əldə edilir.

Dağlarda qoşunların idarə edilməsi, adı şəraitlərdə olduğu kimi, stasionar və səyyar idarəetmə məntəqələri (əsas komanda məntəqəsi (ƏKM), ehtiyat komanda məntəqəsi (EKM) və arxa komanda məntəqəsi (AKM)) ilə həyata keçirilir. Bundan əlavə, ön və hava idarəetmə məntəqələrində yerləşdirilmiş əməliyyat qrupları şəklində müvəqqəti (köməkçi) idarəetmə məntəqəsi yaradıla bilər.

Dağlarda yardımçı komanda məntəqəsi (YKM) uzaq məsafədə, ayrıca istiqamətdə (rayonda) fəaliyyət göstərən bölmələrlə idarəetməni təmin etmək üçün müəyyən bir müddət ərzində (bəlli bir zaman üçün) EKM-in tərkibindən ayrıılır və bir qayda olaraq, briqada komandiri müavininin (döyüş hazırlığı üzrə) rəhbərliyi altında fəaliyyət göstərir. YKM düşmənlə təmas xəttinə mümkün qədər yaxın (1-3 km) məsafədə açılır və briqada komandirinin müavininə döyüş sahəsini şəxsən müşahidə etməyə imkan verir. YKM-in müstəqil olaraq ayrıca istiqamətdə bölmələrin idarə edilməsini tam həcmində həyata keçirməsi üçün briqada komandirinin qərarı ilə ƏKM-in tərkibindən əməliyyat qrupu və rabitə vasitələri, təminat və mühafizə bölmələri ayrıılır. YKM yaradıldıqda EKM-də əməliyyat bölməsi zabitinin rəhbərliyi altında kiçik bir qrup və mühafizə bölməsi qalır. Dağlarda idarəetmə məntəqələri adətən əsas zərbə istiqaməti üzrə fəaliyyət göstərən qoşunlara yaxınlaşır. İdarəetmə məntəqələrinin müdafiəsi və mühafizəsinə xüsusi diqqət yetirilir ki, bunun üçün də döyüş bölmələri ayrıılır.

Radiostansiyaların, qoşunların AİS vasitələrinin işinə dağların ekranlaşdırıcı fəaliyyəti mənfi təsir göstərir. Buna görə də radiorabitə istiqamətlər üzrə bilavasitə və ya hakim yüksəkliklərdə açılmış retranslyasiya məntəqələri vasitəsi ilə həyata keçirilir.

Əsas qüvvələrdən kiçik məsafələrdə fəaliyyət

göstərən qoşunların idarə edilməsinin təmin olunması üçün yardımçı rabitə qoşaqları yaradıla və helikopterlərdən geniş istifadə edilə bilər.

Bunlarla yanaşı hücum və ya müdafiənin, dağlarda qoşunların hərəkətinin tamamlanması keçirilərkən aşağıda göstərilən bir neçə səciyyəvi xüsusiyyət yer alacaqdır: dağlıq rayonlarda hücumda qoşunların idarə edilməsinin təşkilində hər şeydən əvvəl qollara ayrılmış idarəetmə məntəqələri sisteminin yaradılması, onların qoşunlara yaxınlaşdırılması və ayrılmış istiqamətlərdə qoşunların döyüş əməliyyatlarının sabit idarə edilməsini təmin edən rayonlarda açılması. Döyüş bölmələri hesabına müdafiənin və müdafiəzənin gücləndirilməsi, etibarlı rabitə sisteminin yaradılması nəzərdə tutulur.

Birinci eşelon briqadalarında idarəetmə məntəqələrinin adı şəraitlərə nisbətən, qoşunlardan az məsafədə açılması məqsədə uyğundur. Hissələrin idarəetmə məntəqələrini yüksəkliklərdə, əgər bu mümkün olmazsa bölmələrin fəaliyyət göstərdiyi dərələr boyu istiqamətində açmaq lazımdır.

Dağlıq ərazidə idarəetmə məntəqələrinin açılması üçün rayonların seçilməsinə daha ciddi diqqət yetirilməsi zəruridir. Bu rayonlar aşağıdakılardı təmin etməlidir:

- idarəetmə məntəqələrinin bölüşdürüllərək yerləşdirilməsi və gizli yerləşməsi;
- qoşunlarla və idarəetmə məntəqələri arasında etibarlı rabitə əlaqəsinin saxlanılması;
- dairəvi müdafiə və müdafiə, həmçinin işləmək üçün tez açılma və yerdəyişmə üçün yığılma imkanı.

Dağlarda idarəetmə məntəqələrinin yerdəyişməsi, onların yerləşdirilməsini təmin edən əlverişli ərazi tutulduqdan sonra, hissələrdə isə bundan əlavə, döyüş meydanının müşahidə imkanını təmin etmək üçün həyata keçirilir.

Yandan keçən, ön və reyd dəstələrinin, taktiki hava desantının idarə edilməsi üçün xüsusi radio-istiqamətlər yaradılır, helikopterlərdən istifadə olunur ki, onlar da yalnız idarəetməni təmin etmir, həm də onları obyektə çıxarırlar, düşmən arxasına və cinahlara çıxma və yandan keçmə yollarını göstərir.

Yerüstü və hava retranslyasiya məntəqələri yaradılır.

Dağlarda idarəetmə təşkil olunarkən ən vacib diqqət komendant xidməti tədbirlərinin keçirilməsinə, idarəetmə sistemi elementlərinin müdafiəsi və müdafiəzəsinə, diversiya-kəşfiyyat qrupları ilə mübarizəyə yönəltmək lazımdır.

Dağlıq ərazidə qoşunların idarə edilməsinin fasiləsizliyinin pozulması ilə düşmənin diversiya-kəşfiyyat və digər qruplarının imkanları yüksəlir. Bununla əlaqədar idarəetmə məntəqələrinin və sistemin digər elementlərinin etibarlı müdafiəsi və müdafiəsi ətraflı planlaşdırılmalı, müvafiq qüvvə və vəsítələrlə təmin edilməlidir.

İdarəetmə sistemi elementləri hər birinin müdafiəsi və müdafiəsi üzrə tədbirlər idarəetmə məntəqələrinin müdafiəsi və müdafiəsi planında (sxemində) əks olunur və idarəetmə məntəqələri təminatının hissə və bölmələrinə həvalə olunur.

Döyüş əməliyyatları təcrübəsi göstərir ki, hissə və bölmələrin etibarlı idarə edilməsinin həyata keçirilməsi üçün qısalıqlı diapazonda radiostansiyaların istifadə edilməsi zəruridir. Digər vəsítələrlə müqayisədə, dağlarda məsafəsi 2 dəfədən çox artan radiorele rabitəsi müəyyən üstünlüklərə malikdir.

Naqilli rabitə ilə təminatda nəzərə almaq lazımdır ki, dağlarda rabitə xəttinin çəkiliş sürəti 1,5-2 dəfə azalır, kabel sərfiyyatı artır, xətti komandaların səmtləşdirilməsi (orientiri tapma) çətinləşir. Naqilli rabitə, dağlardakı uçqunlar səbəbindən tez-tez sıradan çıxır.

Yüksəkliklərdən, havanın şəffaflığından və ərazinin dərə-təpəliyindən asılı olaraq piyada və süvari çaparlarla rabitə, düzənlikdə olduğundan xeyli ləng həyata keçirilir və böyük fiziki qüvvə tələb edir. Lakin buna baxmayaraq, belə üsul öz etibarlılığı ilə aktualdır.

Lazım olduqda mütəhərrik vəsítələrlə uzaq məsafələrdə rabitə saxlamaq üçün ən əlverişli üsul hava rabitəsinin helikopterlərlə (Mİ-2) təşkilidir. Çətin keçilən yerlərdə kabellərin çəkilməsinə çox qüvvə və vaxt sərf edilməsinə baxmayaraq, dağlarda telefon rabitəsi öz əhəmiyyətini itirmir. Bundan sonra birgə, ayrı-ayrı istiqamətlərdə dağ mühitinin şəffaf havası və yüksəkliklərdən yaxşı görünüş hər cür siqnal vəsítələrinin tətbiqi üçün (ışıqla,

bayraqla, cihazlarla) əlverişli şərait yaradır. Bu üsulun nöqsanı atmosfer şəraitindən asılı olaraq məlumatın çətinliklə və yavaş verilməsi, həmçinin düşmənin bu signalları tutma imkanının olmasıdır.

Radiosiqnalların düşmən tərəfindən tutulmasının qarşısını almaq üçün stansiyaları öz qoşunların arxasına istiqamətləndirilmiş yamaclarda yerləşdirmək, lazımlı olan yerlərdə aralıq retranslyasiya postları yaradılmalıdır. Tez qurulması və ərazinin relyefindən asılı olmaması dağlarda radio-rabitəni rabbitənin ən əsas vasitələrdən birinə çevirir. Radiosignal vasitəsilə fəaliyyətlərin başlanması, bu və ya digər hüdudların və məntəqələrin tutulması, tapşırığın icrası, düşmənlə təmas və s. haqqında vaxtında mühüm məlumatlar almaq olur. Helikopterlər sürətinə və ərazinin relyefindən asılı olmadığına görə dağlarda geniş tətbiq oluna bilər. Heli-kopterdən istifadə edərək şəxsən və qərargah zabitləri vasitəsilə döyüş meydanını müşahidə etmək, artilleriya atışına düzəlişlər etmək olur. Rabbitə ilin və sutkanın vaxtından, havanın vəziyyətdən, ərazidən, döyüş fəaliyyətinin xarakterindən, düşmənin uzaqlığından və s. asılı olaraq müxtəlif üsulların birgə istifadəsini tələb edir və belə halda bir üsulun nöqsanını digəri tamamlayır.

### NƏTİCƏ

Nəzərə almaq lazımdır ki, düşmən öz müdafiə mövqelərini əsasən dağlıq ərazilərdə qurub və bu ərazilər gələcək döyüş əməliyyatlarında bölmələrimizin bütün fəaliyyətlərinə öz təsirini göstərəcək. İstifadə edilmiş mənbələrin təhlili göstərir ki, dağlıq ərazilərdə əməliyyatların hazırlanması və aparılması zamanı idarəetmənin və rabbitənin təşkili üçün mürəkkəb və müxtəlif şəraitlər yaranacaq. Buna görə dağlıq ərazilərdə əməliyyatların hazırlanması və aparılması zamanı rabbitənin təşkili və bölmələrin idarə olunmasına təsir edən amillər ilə bağlı mövzuların rabbitə bölmələri tərəfindən keçirilən məşğələlərdə, təlimlərdə dərindən öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

### ƏDƏBİYYAT

1. Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti. Bakı, Hərbi nəşriyyat, 2005

2. Taktiki rabbitənin əsasları. Silahlı Qüvvələrin Hərbi Akademiyası. Bakı, 2007

3. Обучение мотострелковых подразделений боевым действиям в горах. Военное издательство МО СССР, Москва, 1979

4. Аптрейкин С.Н. Особенности ведения боевых действий советских войск в горно-пустынной местности. Рязань, 1998

5. Руководство по боевым действиям подразделений в горах (рота, взвод, отделение). Москва. Воениздат, 1961

### РЕЗЮМЕ ОСОБЕННОСТИ УПРАВЛЕНИЯ ВОЙСКАМИ И СОЗДАНИЯ СВЯЗИ В ГОРАХ

Р. ТАХИРОВ

Статья направлена на исследование особенностей создания связи во время подготовки ведения боя в горных местностях. Исследуемые материалы показали, что для создания связи в горных местностях во время боя будут сложные условия. Поэтому в статье показаны важные условия для создания связи и управления подразделений во время боя в горных местностях, раскрыта их основная суть и проведен анализ.

### SUMMARY TROOP'S COMMAND AND CONTROL AND SIGNAL DEVELOPMENT SPECIFICATIONS DURING THE WAR IN MOUNTAINOUS TERRAINS R.TAHIROV

Essay has been examined specification signal application during the preparation and fulfilling war in the mountainous terrains. Analyzed sources shows that the preparation and fulfilling war in the mountainous terrain will face difficult conditions. That is why in this essay was reflected signal troop's command and control, important conditions, their core notions and comparative analysis was made.

# QRUP ÇALIŞMALARININ HAZIRLANMASI VƏ KEÇİRİLMƏSİ METODİKASI

Polkovnik-leytenant Vüsal SADIQOV

## SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

*Elmi rəhbər – polkovnik Oleq RƏSULOV*

**Açar sözlər:** qrup çalışması, taktiki hazırlıq, komanda-qərargah təliminin elementləri, qrup çalışmasının öyrətmə üsulları.

**Ключевые слова:** групповое упражнение, тактическая подготовка, элементы командно-штабных учений, методы обучение групповых упражнений.

**Keywords:** group exercises, tactical training, elements of command and staff exercises, training techniques of group exercises.

Qrup çalışması zabitlərin taktiki hazırlıq üzrə məşğələ növlərindən biridir. O, döyüsdə döyük əməliyyatlarının hazırlanması və qoşunların idarə edilməsi sualları üzrə öyrədilənlərdə nəzəri bilikləri artırmaq və dərinləşdirmək, onlara praktiki biliklərin aşınması və bacarıqların təkmilləşdirilməsi, həmcinin zabitlərdə mənəvi-tərbiyəvi, döyük və psixoloji keyfiyyətlərin formalasdırılması üçün nəzərdə tutulub.

Qrup çalışmasının mahiyyəti ondan ibarətdir ki, tədris qrupunda birləşdirilmiş bütün öyrədilənlər məşğələnin gedişində vəzifəli şəxs (komandir, qərargah rəisi, qərargah zabiti və s.) rolunda çıxış edir və müəyyən olunmuş vaxtda yaradılmış taktiki şəraitdə eyni işi yerinə yetirirlər. Növbəti tədris sualının işlənilməsinə keçərkən öyrədilənlərin rolu dəyişə bilər. Öyrədilənlər tərəfindən hər hansı bir sualı həll etmək üçün tələb olunan düşmənin, yuxarı komandirin (rəisin), onun qərargahının, qoşuların, həmcinin başqa vəzifəli şəxslərin əvəzinə bütün fəaliyyətlərini adətən rəhbər özü, onun qərargah zabitlərinin tərkibindən olan köməkçiləri və müvafiq vəzifələrə təyin edilmiş öyrədilənlər yerinə yetirirlər.

Keçirilmə metodikasına görə qrup çalışmaları komanda-qərargah təliminin elementləri olmayan və olan qrup çalışmalarına bölündürülər. Komanda-

qərargah təliminin elementləri öyrədilənlərin iş şəraitinin real vəziyyətə yaxınlaşdırılması üçün tətbiq edilir. Bu halda məşğələlərdə müvəqqəti idarəetmə məntəqəsi yaradılır, zabitlərdən biri komandır (rəis) vəzifəsinə təyin edilir, başqları isə hissə (bölmə) qərargahı və yaxud artilleriya qrupunun zabitləri, xidmət rəisləri, idarə zabitləri, tabelikdə olan komandirlər və başqa vəzifəli şəxslərin vəzifələrinə təyin edilirlər. Bu halda öyrədilənlərə, idarə kollektivi tərkibində və tabelikdə olanlarla işdə bacarıq və biliklərini aşılamağa imkan verən praktiki iş üsulu tətbiq olunur. Məşğələnin gedişində vəzifələrin dəyişməsi ola bilər. Bu zaman əsas diqqət, fəaliyyət göstərən komandirin (rəisin) və onun nümunəsində qalan zabitlərin öyrədilməsinə yetirilir.

Maddi-texniki təminatına görə qrup çalışmaları yamsılama, işarələmə və rabitə vasitələri tətbiq olunan və olunmayan qrup çalışmalarına bölündürülər. Rabitə vasitələrinin tətbiqi, düşmənin və öz qoşunlarının fəaliyyətlərinin işarələnməsi ilə olan məşğələlər zabitlərin iş şəraitlərini real döyük şəraitinə yaxınlaşdırmağa xidmət edir. Həmin məşğələlərdə şərait və yaxud onun bir hissəsi hədəf-lərin, müxtəlif təyinatlı maketlərin, səs və işıq yamsılama vasitələrinin köməyilə yaradılır ki, bu da döyük meydانının müşahidəsi, xəritəyə şərait

barədə məlumatların köçürülməsi, real ərazidə şəraitin qiymətləndirilməsi, qərarların qəbul edilməsi və məhdud vaxtlarda tapşırıqların qoyulması kimi sualların işlənilib hazırlanması üçün əlverişli şəraitləri təmin edir. Rabitə vasitələrinin tətbiqi ilə olan məşğələlər, bundan əlavə toplanış, şərait barədə məlumatların ümumiləşdirilməsi, şəraitin və qərarların məruzəsi, texniki rabitə vasitələrinin köməyilə tapşırıqların verilməsi və qoşunların gizli idarə edilməsi tələblərinə əməletmə kimi sualların işlənilib hazırlanmasına imkan verir.

Qrup çalışmalarını keçirilmə yerinə görə sinifdə (xəritələr üzərində və ərazi maketlərində) və ərazidə keçirilən çalışmalara bölünürlər.

Qrup çalışmalarını sinifdə xəritə üzərində və ərazi maketində keçirərkən elə suallar işlənilib hazırlanılır ki, həmin suallar ərazidə fəaliyyət tələb etmir və yaxud zabitlər tərəfindən hələ kifayət qədər mənimşənilməyib. Bu məşğələlərin xəritə üzərində, həmçinin hərbi əməliyyatlar teatrının xaricində olan ərazi maketlərində keçirilməsi arzu edilir.

Ərazidə məşğələlər qoşunların idarə edilməsi suallarının daha tam işlənilib hazırlanmasına imkan verir. Yalnız bu məşğələlərdə ərazinin və yanmış şəraitin xüsusiyyətini nəzərə alaraq həll edilməsi, topoqrafik və taktiki oriyentirləşmə, vizual ərazi kəşfiyyatının keçirilməsi, şəraitin görmə və eşitmə ilə qavranılması və onun ərazidə qiymətləndirilməsi, xəritə üzərində qəbul edilmiş qərarların dəqiqləşdirilməsi, tabelikdə olanlara tapşırıqların verilməsi, qarşılıqlı əlaqənin təşkili, hərəkət zamanı qoşunların idarə edilməsi və bu kimi başqa vacib sualların işlənilib hazırlanması mümkündür. Ərazidə qrup çalışmalarının keçirilməsi zamanı vizual ərazi kəşfiyyatı, tabelikdə olanlara dəqiqliq tapşırıqlar verilməsi, qarşıda duran düşmən fəaliyyətlərini, öz qoşunlarının döyüş imkanlarını, ərazi və vaxt şəraitlərini nəzərə alaraq, zabitlər qarşılıqlı əlaqənin və döyüşün hərtərəfi təminatının təşkili üzrə iş metodikasının öyrədilməsi, həmçinin vəziyyətin qəflətən dəyişməsi zamanı fəal, inadlı və yüksək manevrli döyüş əməliyyatlarının aparılması mərhələsində bölmələrin və onların atəşin idarə edilməsində zabitlərə tələb

olunan səriştələrin aşılanmasına əsas diqqət yetirilməlidir.

Qrup çalışmasının tədris məqsədlərinin əldə edilməsi məşğələnin keçirilməsi yerinin (rayonunun) bacarıqla seçilməsi, işlənilib hazırlanan suallara uyğun mürəkkəb şəraitin yaradılması, real döyüsdə olduğu kimi eyni üsulla şəraitin genişləndirilməsi və öyrədilənlərə çatdırılması ilə məşğələ rəhbərinin müxtəlif tədris suallarının işlənilib hazırlanmasında daha məqsədə uyğun metodiki fəndlərdən istifadə etmə təmin olunur.

Qrup çalışmasının gedişində əsas öyrətmə üsulu çalışmadır. Bundan əlavə, izahat və göstərmə (nümayiş) tətbiq oluna bilər. Izahat öyrədilənlər tərəfindən qərarlarını və öz fəaliyyətlərini əsaslandırarkən, göstərmə məşğələ rəhbəri tərəfindən yeni və zəif mənimşənilmiş sualların işlənilməsində tətbiq olunur.

İşarələmə və yamsılama vasitələrindən istifadə etməklə məşğələlərdə şərait yaratmaq üçün həmin vasitələrin köməyilə şərait elementlərinin nümayişi tətbiq edilir; komanda-qərargah təliminin elementləri ilə məşğələlərdə isə epizodik olaraq öyrədilənlərin praktiki işləmə üsulu tətbiq edilir. Qrup çalışmalarında taktiki hazırlığın sualları, atış və atəşin idarə edilməsi, kəşfiyyat, mühəndis hazırlıqları, kütləvi qırğıın silahlarından mühafizə, hərbi topoqrafiya və radioelektron mübarizə ilə kompleks şəklində işlənilib hazırlanır.

### QRUP ÇALIŞMALARININ HAZIRLANMASI

Maddi-texniki təminatdan asılı olaraq məşğələ rəhbəri qrup çalışmalarını tək və yaxud qərargah zabitlərindən və ya öyrədilənlərdən əvvəlcədən təyin edilmiş köməkçiləri ilə birlikdə keçirir.

Qrup çalışmasının hazırlanmasına məşğələnin keçirilməsi üçün ilkin məlumatların təyin olunması (dəqiqləşdirilməsi), məşğələlərin keçirilməsi üçün sənədlərin işlənilməsi, rəhbərin (onun köməkçilərinin) məşğələyə hazırlanması, öyrədilənlərin məşğələyə hazırlanması, məşğələ yerinin və maddi-texniki təminatın hazırlanması addır.

Qrup çalışmasının hazırlanması üzrə iş ilkin

məlumatların dəqiqləşdirilməsindən və çatışma-yan ilkin məlumatların müəyyən olunmasından başlayır. İlkin məlumatlar mövzu, tədris məqsədləri və sualları, öyrədilənlərin tərkibi, məşğələnin vaxtı və davamlılığı, öyrənilən düşmənin mənsubiyyəti, məşğələnin keçirilmə yeri (rayonu) və maddi-texniki təminatdan ibarətdir. Rəhbər ilkin məlumatların dəqiqləşdirilməsindən və təyin olunmasından önce və bu işin gedişində rəhbər-edici sənədlərin, döyüş nizamnamələrinin, təlimatları tələblərini, döyüş təcrübəsini və öyrətmə təcrübəsini, yuxarı komandirlərin (rəislerin) döyüş hazırlığı üzrə göstərişlərini öyrənir və aydınlaşdırır, həmçinin öyrədilənlərin hazırlıq səviyyəsini nəzərə alır.

Qrup çalışması mövzusunun adı adətən zabit heyətinin komandır hazırlığı programından götürülür. Bu zaman məşğələnin məqsədə uyğun hazırlanması üçün mövzunun dəqiqlişdirilməsi böyük əhəmiyyət daşıyır. Mövzunu dəqiqləşdirmək, yəni onun taktiki məzmununu açmaq, belə ki, mövzunun işlənilməsi hansı döyüş fəaliyyətləri fonunda və hansı şəraitlərdə başlayır, hansı döyüş epizodlarından ibarətdir və onun öyrənilməsi nə ilə qurtarmalıdır. Mövzunun məzmununun açılması nəticəsində rəhbər vəziyyətin konkret şəraitlərini təyin etməli, həmin şərait fonunda tədris sualları hazırlamalıdır.

Tədris məqsədlərinin forması konkret olmalıdır. Tədris məqsədləri göstərir ki, verilmiş məşğələ nə üçün keçirilir və rəhbər hansı nəticələrə nail olmalıdır. Konkret şəraitlərdən asılı olaraq bir məşğələyə bir və ya bir neçə məqsəd qoyula bilər.

Hər mövzu özlüyündə bir neçə sualdan ibarət ola bilər və onları bir və ya bir neçə məşğələlərdə tam həcmidə öyrənmək mümkün deyil. Buna görə qrup çalışmalarında yalnız onlardan ən vacibləri işlənilib hazırlanır. Tədris sualının məzmunu adətən döyüşün bu və ya digər növlərində müəyyən vəzifədə öyrədilənlərin konkret işini eks etdirir. Sualların miqdarı elə olmalıdır ki, ayrılmış vaxtda tam mənimşənilməsi üçün onların işlənilməsi mümkün olsun. Tədris suallarını təyin edərkən nəzərə almaq lazımdır ki, onların hər birinin və

yaxud çoxunun gələcəkdə işlənilməsi üçün konkret taktiki şəraitin yaradılması vacibdir. Buna görə də tədris suallarında aydın göstəriləlidir ki, məşğələnin gedışində öyrədilənlər nəyi və hansı şəraitlərdə yerinə yetirəcəklər. Əgər mövzu bir neçə məşğələlərdə işlənərsə, onda rəhbər tədris suallarını və onların işlənmə ardıcılığını təyin edir, onları bütün məşğələlər üzrə bölüşdür.

Məşğələnin ardıcılılığı işlənilən tədris suallarının sayından və onların məzmunundan asılı olaraq təyin edilir. Bir tədris sualının işlənilməsinə adətən 1-2 saat ayrılır. Əgər məşğələdə iki-üç tədris suali işlənirsə, onda onun davamlılığı 4-6 saat ola bilər. Ərazidə qrup çalışmasının davamlılığı (məşğələ yerinə və geriyə hərəkət vaxtı nəzərə alınması ilə) 6-8 saat ola bilər.

Rəhbər, məşğələnin keçirilmə yerini mövzudan, tədris məqsədlərindən və suallarından, həmçinin zabitlərin hazırlıq səviyyəsindən asılı olaraq təyin edir. Məşğələnin keçirilmə yerinin seçilməsi qarşıya qoyulmuş tədris məqsədlərinə nail olunmasını və tədris suallarının dolğun işlənilməsini təmin etməlidir. Bütün hallarda ərazidə məşğələni komanda-qərargah təliminin elementlərinin tətbiq edilməsi, o cümlədən rabitə, yamsılama, öz qoşunlarının və düşmənin fəaliyyətlərinin işarə edilməsinin istifadəsi ilə keçirməyə çalışmaq lazımdır.

Qrup çalışmalarının maddi-texniki təminatı tədris məqsədlərindən və suallarından, keçirilmə yeri və metodikasından asılıdır. Sınıf məşğələlərində yalnız bir neçə illüstrasiya materialı, ÖTV (dəfilmlər, kinofilmlər), həmçinin telefon, radio və səsucaldan tələb oluna bilər. Komanda-qərargah təlimlərinin elementləri ilə ərazidə məşğələlərdə adətən ştat komanda-qərargah maşınlarından, hərəkətli idarəetmə məntəqələrindən və yaxud daşınan radiostansiyalı adı maşınlardan istifadə edilir. Düşmənin və öz qoşunlarının fəaliyyətlərini işarə etmək üçün elektrikləşdirilmiş hədəf şəraitli müvafiq taktiki komplektlərdən, həmçinin müxtəlif maketlərdən, tələb olunarsa real texnika və silahlardan istifadə olunur. Atəşin yamsılanması üçün səs və işıq yamsılama vasitələrindən, partlayış paketlərindən, tüstü şəskalarından istifadə olunur.

Zəhərlənmə, dağıntı və yanğın rayonlarını göstərmək üçün zəhərləyici-tədris maddələrindən və müvafiq göstəricilərdən istifadə olunur.

Qrup çalışmasının keçirilməsi üçün aşağıdakı sənədlər işlənilib hazırlanı bilər:

- qrup çalışmasının keçirilmə planı;
- taktiki tapşırıq (tələb olunarsa ilkin şəraitin sxemi ilə);
- şərait məlumatlarının verilməsi planı (rabitə vasitələrinin tətbiq olunduğu məşğələlərdə);
- yamsılama planı və hədəf şəraiti sxemi (göstərmə və yamsılama vasitələrinin tətbiqi ilə məşğələlərdə);
- döyüş əmrləri və sərəncamları, müdaxilələr, qoşunların gizli idarə edilməsi üçün sənədlər;
- məlumat materialı (öyrənilən sualların nəzəriyyəsi üzrə qeydlər, əməliyyat-taktiki xarakterli və döyüş işi üzrə ayrı-ayrı normativlər, şəraitin qiymətləndirilməsinin daha məqsədəuyğun nəticələrinin variantları və s.).

Qrup çalışmasının keçirilmə planı məşğələ rəhbərinin əsas sənədidir. Burada rəhbərin məşğələnin mövzusunu, hansı taktiki şərait fonunda və necə işləməyi nəzərdə tutduğu göstərilir. Plan vahid sənəd şəklində xəritə üzərində və yaxud mətn şəklində ayrı-ayrı vərəqlərdə (dəftərdə), xəritəni əlavə etməklə işlənilib hazırlanır və adətən ilkin məlumatları, taktiki niyyəti, məşğələnin gedişində rəhbər tərəfindən keçirilən tədbirləri əhatə edir. Bundan başqa, tələb olunarsa planda əsas göstəricilər – ümumqoşun hissəsinin (bölməsinin) döyüş tapşırığının cəbhəsi və dərinliyi, döyüşün təşkili üçün öyrədilənlərə ayrılan vaxt, hücumun sürtüti, qüvvə və vasitələrin mümkün sıxlığı və başqa məlumatlar göstərilə bilər.

Taktiki niyyət döyüşün xəritə üzərində qrafiki əks olunmuş modelidir ki, onun da əsasını ümumqoşun və artilleriya hissələrinin fəaliyyətləri təşkil edir. Taktiki niyyət ilkin şəraiti (məşğələnin başlanğıcında hər iki tərəfin qoşunlarının və o cümlədən öyrənilən artilleriya bölməsinin vəziyyətini, qruplaşmasını və fəaliyyət xarakterini), öyrənilən artilleriya bölməsinin birgə fəaliyyət göstərdiyi ümumqoşun birləşməsi komandirinin döyüş tapşı-

rığını və qərarını, həmin bölmənin qonşularını, bu artilleriyanın tapşırıqlarını və yuxarı artilleriya rəisi tərəfindən həll olunan tapşırıqları, hər tədris sualının işlənilməsi üçün məşğələnin gedişində yaradılan xüsusi şəraiti əks etdirir.

Taktiki niyyəti əvvəlcə kağız vərəqində işləyib hazırlamaq məqsədə uyğundur. Bu zaman, əgər məşğələ ərazidə keçiriləcəksə, ərazinin xüsusiyyətləri, tədris sahələrinin, idarəetmə məntəqələrinin mümkün açılma rayonlarının yerləşməsi nəzərə alınır. Sonra niyyət xəritə üzərinə köçürürlər.

Məşğələnin gedişində tədris suallarının işlənilməsi üçün yaradılan xüsusi şərait adətən müəyyən olunmuş vaxtda hər hansı bir döyüş epizodundan ibarətdir. Məsələn: hücumda düşmənin əks həmləsini dəf edərkən və yaxud ikinci eşelonun döyüşə daxil edilməsi zamanı artilleriyanın fəaliyyətləri, müdafiədə ikinci eşelonla əks həmlənin keçirilməsi zamanı onun fəaliyyətləri və s.

Taktiki niyyətin işlənilib hazırlanmasından sonra xəritədə xidməti başlıq və digər məlumatlar yazılır, ilkin məlumatlar və məşğələ rəhbəri tərəfindən keçirilən tədbirlər göstərilir. Mətn materialının həcmindən asılı olaraq bu tədbirlər xəritədə və ya iş dəftərində (ayrı-ayrı vərəqlərdə) yazılı bilər. Axırıncı halda onlar «qrup çalışmasının keçirilmə qaydası» konsepti şəklində tərtib olunurlar. Konseptdə tədris sualları, onların işlənilməsinə ayrılmış vaxt, rəhbər və öyrədilənlər çıxış edəcəyi rollar, şərait və tapşırıqların öyrədilənlərə hansı kanallarla və hansı formada (taktiki tapşırıqla, müdaxilə ilə, yamsılama ilə və s.) çatdırılması, hər tədris sualının işlənilməsində neçə adamın dinləniləcəyi, xüsusi və ümumi təhlillərdə hansı suallara diqqət yetiriləcəyi göstərilir.

Ərazidə qrup çalışması hazırlayan zaman adətən ərazinin vizual kəşfiyyatı aparılır ki, bu zaman taktiki niyyət və məşğələnin keçirilmə qaydası, məşğələnin keçiriləcəyi idarəetmə məntəqələrinin yerləri və onlara hərəkət marşrutları, həmçinin düşmənin, öz qoşunlarının və yamsılamadan işarə edilməsi qaydası dəqiqləşdirilir.

Öyrədilənlərin şəraitlə tanış edilməsi üçün onların məşğələyə qabaqcadan hazırlanması məqsə-

dilə taktiki tapşırıq işlənilib hazırlanır. O, xəritəni (sxemi) əlavə etməklə mətn şəklində və ya xəritədə qrafiki izahat yazısı ilə tərtib olunur. İlkin məlumat kiçik həcmli oluğu zaman taktiki tapşırıq öyrədilənlərə şifahi çatdırıla bilər.

Yazılı taktiki tapşırıq göstərilən bölməldən ibarətdir: «Ümumi şərait», «Xüsusi şərait», «Məlumat göstəriciləri» və «Məşğələyə hazırlıq üzrə göstərişlər». Tapşırıqda yalnız qrup çalışmasına keyfiyyətli hazırlaşmaq üçün öyrədilənlərə lazımlı olan məlumatlar eks etdirilir.

Ümumi şərait bölməsində düşmənin öncədən və hal-hazırda cərəyan edən fəaliyyətlərinin xüsusiyyətləri, həmçinin öz qoşunlarının, öyrədilənlərin artilleriya rəisi əvəzinə fəaliyyət göstərdikləri bölmələrin vəziyyəti və fəaliyyət xüsusiyyətləri barədə məlumatlar göstərilir.

Xüsusi şərait bölməsində müəyyən olunmuş vaxtda düşmən haqqında zəruri məlumatlar, öyrədilənlərin rəisi (komandiri) rolunda fəaliyyət göstərdikləri artilleriyanın (hissənin, bölmənin) vəziyyəti və fəaliyyətləri haqqında ətraflı məlumatlar göstərilir. Bundan başqa, rəis tərəfindən artilleriyaya verilmiş döyüş tapşırığı, artilleriyanın tərkibində fəaliyyət göstərdiyi və yaxud qarşılıqlı əlaqədə olduğu ümumqoşun birləşməsi haqqında lazımlı olan məlumatlar göstərilir.

Məlumat göstəriciləri bölməsində verilmiş tədris suallarının işlənilməsi üçün tələb olunan məlumatlar göstərilir. Məsələn, tabelikdə olan qoşunların şəxsi heyətlə, silahla və döyüş texnikası ilə komplektləşdirilməsi barədə, maddi vəsaitlərin ehtiyatlarının miqdarı, iqlim, meteoroloji və başqa şəraitlərin vəziyyətləri barədə (sinifdə məşğələ üçün), həmçinin qrup çalışmasının gedişində öyrədilənlərə lazımlı ola biləcək başqa məlumatlar göstərilir.

Məşğələyə hazırlıq üzrə göstərişlər bölməsində öyrədilənlərin qabaqcadan nəyi öyrənəcəkləri, məşğələnin başlangıcında onların nəyi yerinə yetirmələrinin zəruriliyi və onların məşğələdə nəyə hazır olmaları dəqiq müəyyən olunmalıdır.

Şərait məlumatlarının verilməsi planı ayrıca vərəqlərdə (dəftərdə) işlənilib hazırlanır. Planda

müdaxilələrin nömrələri, əməliyyat vaxtı, məlumatların kimdən və kimə daxil olduğu, onların çatdırılması üsulu, açıq və kodlaşdırılmış mətnlərlə müdaxilələrin məzmunu göstərilir. Müdaxilələr öyrədilənlərin bu və ya digər vəzifələrdə real döyüşdə müxtəlif mənbələrdən ala biləcəyi minimal məlumatlardan ibarət olmalıdır və eyni vaxtda şəraitin mürəkkəbliyini, aydın olmamasını, mübahisəli olub-olmamasını, vəziyyətin qəfildən dəyişməsini və müasir döyüşə xas olan başqa xüsusiyyətləri eks etdirməlidir.

Yamsılama planı və hədəf şəraiti sxemi adətən ayrıca kağız vərəqində işlənilib hazırlanır (ölçüləri məlumatların həcmindən asılıdır). Burada düşmənin işarələnən və yamsılanan hədəflərinin və öz qoşunlarının obyektlərinin vəziyyəti, hədəflərin və obyektlərin nömrələnməsi, başqa vasitələrin miqdarı, yamsılamanın xüsusiyyəti, hədəflərin göstərilməsi, nəzərdə tutulmuş tədris suallarının işlənilməsində işarələmənin və yamsılamanın başqa vasitələrinin tətbiqi qaydası, onlarla idarəetməyə cəlb olunan qüvvə və vasitələrin hesablanması öz əksini tapır.

Rəhbərin (onun köməkçilərinin) və öyrədilənlərin məşğələyə hazırlanması onun keyfiyyətli keçirilməsinin zəruri və vacib şərtidir. Öyrədilənlərin qrup çalışmasına taktiki tapşırığın alınması ilə başlayır və tapşırığın, tövsiyə edilmiş ədəbiyyatın, nizamnamələrin və hazırlıq kurslarının əsas müddəalarının, vəzifəli şəxslərin vəzifələrinin və taktiki tapşırıqla müəyyən edilmiş başqa məlumatların öyrənilməsində, həmçinin məşğələnin başlanmasına qədər onlar nə icra etməlidirlərsə bütün bunların praktiki yerinə yetirilməsindən ibarətdir.

### QRUP ÇALIŞMALARININ KEÇİRİLMƏSİ

Qrup çalışmasının keçirilməsinə giriş hissə, öyrədilənlərin məşğələyə hazırlıqlarının yoxlanılması, tədris suallarının işlənilməsi, məşğələnin ümumi təhlili aiddir.

Giriş hissədə rəhbər öyrədilənlərin sayını elan edir. Arqumentləşdirərək məşğələnin mövzusunun

aktuallığını açır və zəruri olduqda məşğələ yerinə gedisi təşkil edir. Öyrədilənlərin məşğələyə hazırlığını yoxlayarkən rəhbər sənədlərin (xəritənin) işlənilməsinin dolğunluğunu və düzgünlүünü, zəruri yazıların, hesabatların məzmununu, şərait, onların öz qoşunlarının və düşmən qoşunlarının təşkilini, silahlarını və imkanlarını, ərazidə və rabitə vasitələri ilə məşğələlərdə isə bundan başqa öyrədilənlərin təchizatını, vəzifəli şəxslərin çağırılarını, radioməlumatları bilmələrini və məşğələnin maddi-texniki təminatının hazırlığını yoxlayır. Öyrədilənlərin məşğələyə hazırlığı 10-12 dəqiqə ərzində yoxlanılır ki, bu zaman bütün sadalanmış sualları əhatə etmək vacib deyil. Ərazidə məşğələyə yerində səmtin müəyyənləşdirilməsi ilə başlamaq zəruridir.

Birinci tədris sualının işlənilməsinə məşğələ rəhbəri öyrədilənlərin taktiki şəraitlə tanış edilməsi ilə başlayır. İlk oncə o, əməliyyat vaxtını elan edir, öyrədilənlərin rolunda fəaliyyət göstərəcəkləri vəzifəli şəxsi açıqlayır, onun harada və kimlə olduğunu və nə etmək istədiyini dəqiqləşdirir, sonra zabitlərin birinə elan edilmiş vəzifəli şəxsin rolunda işə başlamağı təklif edir.

Döyüş fəaliyyətlərinin təşkili ilə bağlı tədris sualının işlənilməsi zamanı adətən öyrədilənlərdən bir neçəsinin məruzələri dinlənilir (bəzən qərarların əsaslandırılması ilə) və qərarların, tapşırıqların verilməsi və ya hesabatın variantlarından optimal olanı seçilir və təsdiq olunur, zabitlərin məşqi, həmcinin növbəti tədris suallarının işlənilməsi üçün istifadə olunur. Döyüş dinamikasında bölmələrin idarə edilməsi ilə bağlı tədris suallarının işlənilməsi zamanı məşğələ rəhbəri müdaxilərlə, hədəf şəraitinin çətinləşdirilməsi, yamsılama və başqa üsullarla əvvəlcədən verilmiş tapşırıqların və döyüşün gedişində yaranmış tapşırıqların yerinə yetirilməsi üçün öyrədilənləri bölmələrin atəşinin və manevrinin idarə edilməsinə məcbur edərək şəraiti mürəkkəbləşdirir.

Məşğələnin gedişində öyrədilənlərin fəaliyyəti-nə düzgün və vaxtında reaksiya vermək çox vacibdir. Öyrədilənlərin fəaliyyətləri əsasən düzgündürsə, onda iradları saxlamaq və öyrədilənlərin işini da-

yandırmamaq lazımdır. Əgər belə deyilsə, rəhbər özü nümunə göstərməli, sonra təkrarən tələb etməlidir. Belə göstərişin həqiqətən nümunəvi olması üçün əvvəlcədən hazırlanmaq lazımdır. Əgər tədris sualının işlənilməsi zamanı öyrədilənlərin çoxunun qəbul etdiyi qərar rəhbərin nəzərdə tutduğu qərardan fərqlənirsə və məqsədə uyğundursa, onda növbəti müdaxiləyə düzəlişlər etmək və məşğələni öyrədilənlərin qərarına uyğun olaraq davam etdirmək lazımdır. Əgər məşğələdə öyrədilənlər müəyyən edilmiş rolda bacarıqsız fəaliyyət göstərirlərsə, onda onların həmin vəzifəli şəxsin işinin məzmununu və qaydasını bildiklərini, zəruri hallarda onlardan hansı fəaliyyət gözlənildiyini, öz işində nəyə diqqət yetirmək lazımlı gəldiyini göstərmək lazımdır.

Komanda-qərargah təlimlərinin elementlərinin və rabitə vasitələrinin tətbiqi ilə məşğələlərdə şərait məlumatlarının toplanılması, yuxarı komandır (rəisə) şəraitin və qərarların məruzəsi, tabelikdə olanlara tapşırıqların verilməsi, qonşuların və yuxarı qərargahların məlumatlarının qəbulu rabitə vasitələrinin köməyilə həyata keçirilir. İşarələmə və yamsılama vasitələrinin tətbiqi ilə qrup çalışmalarında şərait, məşğələnin gedişində bilavasitə ərazidə hədəflərin, maketlərin, real döyüş texnikasının, silahların, səs və işıq yamsılamasının, siqnal vasitələrinin köməyilə yaradılır (mürrəkkəbləşdirilir).

Rəhbər hər tədris sualının işlənilməsini xüsusi təhlillə qurtarır, burada o, öyrədilənlərin işini qiymətləndirir, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə göstərişlər verir və öyrədilənlərin ortaya çıxan suallarına cavab verir.

Nəzərdə tutulmuş bütün tədris suallarının işlənilməsindən sonra məşğələnin ümumi təhlili aparılır. Təhlilin əsas məqsədi ondan ibarətdir ki, öyrədilənlər nəzəri qaydaları mükəmməl mənimsəsinlər, qrup çalışmaları üçün verilmiş çalışmaların başa düşülməsində vahid nəticəyə gəlsinlər ki, keçirilmiş məşğələlərin nəticələrinin ciddi təhlili əsasında öyrədilənlərin hazırlıq səviyyəsini qiymətləndirmək, üzə çıxarılmış nöqsanların aradan qaldırılması yollarını göstərmək mümkün olsun. Təhlilin dəqiqliyi və öyrədiciliyi onun me-

todiki cəhətdən düzgün keçirilməsi, rəhbərin həzirlığı ilə əldə edilir.

Təhlilə hazırlıq məşğələyə hazırlaşma dövründə başlayır, təhlildə işıqlandırılması zəruri olan əsas nəzəri müddəalar müəyyən edilir, müharibələrin döyüş təcrübəsinin və döyüş hazırlığının xarakterik nümunələri seçilir. Məşğələlərin keçirilməsi zamanı öyrədilənlərin işində bütün müsbət və mənfi cəhətləri qeydə almaq və onlardan ən çox xarakterik olanları ümumi təhlilə daxil etmək lazımdır. Təhlilin gedişində rəhbər mövzunu, tədris məqsədlərini və tədris suallarını, taktiki niyyətin məzmuunu yada salır (göstərir). Sonra qısa şəkildə öyrədilənlərin fəaliyyətlərini təhlil edir. Bu təhlil döyüş nizamnamələrinin, hazırlıq kurslarının nəzəri müddəələri, nümunə və hesabatlarla təsdiq edilir.

Təhlilin sonunda verilmiş mövzunun öyrədilənlər tərəfindən mənimsənilməsi və tədris məqsədlərinin əldə edilməsi dərəcəsi, öyrədilənlərin işinin qiyməti, müstəqil işləyib yekunlaşdırmaq üçün suallar, məşğələnin mövzusu üzərində növbəti işləmə qaydası hökmən göstərilir.

### NƏTİCƏ

Məqalə qrup çalışmalarının hazırlanması və keçirilməsi metodikasına həsr edilib və orada qrup çalışmalarının mahiyyəti, həmçinin məqsədi, keçirilmə metodikası araşdırılır. Müəllif qoşunlarda qrup çalışmalarının hazırlanması və keçirilməsi metodikasını gələcək təlimlərin hazırlanması üçün olduqca əhəmiyyətli hesab edir.

### ƏDƏBİYYAT

1. Qrup çalışmalarının, komanda-qərargah məşqlərinin və radioməşqlərin təşkili və keçirilməsi üzrə metodiki tövsiyələr. Bakı, 2014
2. Qoşunların və qərargahların zabitlərinin taktiki hazırlığının metodikası. Moskva, 1974
3. Artilleriya bölmələrinin döyüş hazırlığının metodikası. Bakı, 2005
4. Организация и методика боевой подготовки войск

### РЕЗЮМЕ МЕТОДИКА ПРОВЕДЕНИЯ И ПОДГОТОВКИ ГРУППОВОГО УПРАЖНЕНИЯ В. САДЫКОВ

Статья посвящена методам подготовки и проведения групповых упражнений. В статье анализируются сущность, цель и методы исследования групповых упражнений. Автор подчёркивает особую роль методики подготовки и проведения групповых упражнений для подготовки дальнейших учений в армии.

### SUMMARY PREPARATION AND IMPLEMENTATION METHODS OF GROUP EXERCISES V. SADIQOV

The article is devoted to the methods of preparation and conducting of group exercises. The sense, purpose and methods of group exercises and their conducting are analysed in the article. The author attachs great importance to the methods of preparation and conducting of group exercises for the future development of the training in the army.

### ELMİ MƏQALƏNİN TƏRTİBATI ÜÇÜN İRƏLİ SÜRÜLƏN TƏLƏBLƏR

Elmi məqalə MS Word mətn redaktorunda (2007, 2010, 2013) Azərbaycan dilində, Times New Roman şrifti ilə yiğilmalıdır. Məqaləyə cədvəller, qrafiklər, diaqramlar, fotolar daxil edilə bilər. Mətn şriftinin ölçüsü 12, sətirarası məsafə 1,5 olmalıdır. Səhifə, cədvəl, diaqram, şəkil və qrafiklər nömrələnməli, istinad mənbələri göstərilməlidir.

Məqalə 6-8 səhifədən az olmamalı, axırda yazıldığı dildən başqa 40-50 sözdən ibarət rus və ingilis dillərində xülasə (rezюме, summary) yazılmalıdır. Məqalənin əvvəlində müəllifin işlədiyi müəssisə, onun ünvanı, e-mail ünvanı, 4-5 sözdən ibarət açar sözlər, axırda istifadə edilən ədəbiyyat siyahısı olmalıdır. Elmi mənbələrə edilən istinadlar məqalənin içində, sitat götürilən cümlənin sonunda, nömrəsi və səhifəsi dördkunc mötərizənin içərisində verilməlidir: [1] və ya [1.119]. Məqalənin başqa bir yerində təkrar istinad olarsa, həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir. Məqalənin sonunda yazılan ədəbiyyat sırasında kitabın müəllifi, adı, çap edildiyi şəhər və nəşriyyat, çap tarixi göstərilməlidir. İstifadə edilən ədəbiyyat siyahısında son 5-10 ildə çap olunmuş elmi məqalə, monoqrafiya və yeni elmi-texniki mənbələrə üstünlük verilməlidir.

Müəlliflərin sayı üçdən çox olan hallarda birinci üç müəllifin adı göstərilməli və mötərizə içində kollektiv müəlliflər qrupunun olması öz əksini tapmalıdır. Rus, ingilis və ya digər dillərdə olan ədəbiyyat elə həmin dildə göstərilməlidir. Elmi məqalə müəllifləri kafedra və ya təşkilatın iclas protokolundan çıxarış, məqalənin elmiliyi və dövrün tələblərinə cavab verməsi, toxunulan məsələnin aktuallığı ilə bağlı iki rəy təqdim etməlidirlər.

#### NÜMUNƏ:

1. Петухов С.И., Степанов А.Н. Эффективность ракетных стрельб. Москва, 1976

2. Sadıqova S. Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafi. Bakı, 2005

Səhifənin ölçüləri: vərəqin formatı – A4, sağ tərəfdən məsafə – 20 mm, sol tərəfdən məsafə – 20 mm, yuxarıdan və aşağıdan məsafə – 20 mm. Səhifələrin nömrəsi aşağıda və sağ tərəfdə qoyulmalıdır.

#### MƏQALƏNİN ƏVVƏLİNDE AŞAĞIDAKILAR GÖSTƏRİLMƏLİDİR:

- məqalənin sərlövhəsi (qara şrift, ölçüsü – 14);
- müəllifin adı, rütbəsi, vəzifəsi, elmi dərəcəsi (şrift – 14);
- təşkilatın adı, şəhər, ölkə, e - mail (şrift – 14);
- açar sözlər (üç dildə).

Şəkil, foto, qrafik və diaqramlar ağ-qara rəngli olmalı, mətnin daxilində yerləşdirilməlidir. Qrafik, cədvəl və şəkillər \*.jpg formatında verilməli, mətnin çap variantı ilə birləşdirilməlidir. Məqalənin sonunda məqalə müəllifi əlaqə saxlamaq üçün işlədiyi yeri, telefon və e-mail ünvanını göstərməlidir.

## «AZİMUT»

«HƏRBİ BİLİK» JURNALININ  
ELMİ-NƏZƏRİ BÜLLETENİ

Redaksiyanın ünvanı:  
370069 Bakı ş.,  
Şəhər Mehdiyev  
kliçəsi 146,  
tel: 538-04-47

Lisenziya: № 002559  
Yügəlməğə verilmişdir:  
25.11.2016  
Çapa imzalanmışdır:  
10.12.2016  
Fiziki çap vərəqəsi: 10  
Kağız formatı: 60x84 1/3  
İndeksi: 0317  
Tirajı: 100  
Sifariş: 35

Bulleten Azərbaycan  
Respublikası Müdafiə  
Nazirliyinin Hərbi  
Nəşriyyatunda ofset  
üsulu ilə çap edilib.  
Lisenziya: № 022042  
Verilmə tarixi: 04.06.1999

NÖMRƏNİN MƏSUL  
NÖVBƏTÇİSİ:

Vüqar MUSTAFAYEV

KORREKTORLAR:

Zeynal BAXIŞOV,  
Şəhərin MƏMMƏDOV

SƏHİFƏLƏYİCİ:

Təhməz TƏHMƏZZADƏ

Nömrədə verilmiş  
materiallardan istifadə zamanı  
«AZİMUT»  
bülleteninə istinad  
edilməlidir.

İndeks 0317

# — DÜNYA POLİQONLARINDA —



## “ACAR” YERÜSTÜ MÜŞAHİDƏ RADARI

“ACAR” yerüstü müşahidə radarı quruda və dəniz səthində hərəkət edən, eləcə də alçaqdan uçan hava hədəflərini tayin etmək və izləmək məqsədilə yeni nəsil texnologiyalardan istifadə edilməklə “Aselsan” şirkəti tərəfindən istehsal edilmişdir. Bu zaman 1990-ci illərdən bəri buraxılan 200 ədəd “Aselsan” mühafizə radarının operatorlarından aldə olunan çatışmaqlıqlar nəzərə alınmışdır. Bənzər sistemlərə görə daha yığcam ölçüyə malik cihazın anteni yan səth boyunca  $360^{\circ}$  dönməklə və şaquli istiqamətdə  $\pm 24^{\circ}$  bucaq altında hərəkət etməklə müşahidə apara bilir ki, bu da nahamar ərazilərdə belə radardan yayınmanın imkansız edir. “ACAR” sistemi, istəyə uyğun olaraq  $10\text{--}360^{\circ}$ -lik bucaq aralığında, daha məhdud ərazilədə müşahidə aparmağa qadirdir. Yüngül, iki əsgərin rahatlıqla daşıya biləcəyi çəkiyə malik “ACAR” sistemi xidməti zərurətdən asılı olaraq üçayaq üzərində və ya dağlıq, meşəlik ərazi kimi görüntüsü sahəsinin məhdud olduğu ərazilərdə avtomobilda və ya sabit yerlərdə (quolla, dirək) quraşdırılmaqla istifadə olunur. Radar axtarış zamanı izləmə funksiyası sayəsində, xidməti əraziləni arayarken eyni zamanda 50-dən çox hədəfi avtomatik nəzarətdə saxlaya bilir. Operator tərəfindən asan istifadə məqsədilə radar “Microsoft Windows” əməliyyat sisteminde işləyən kompüterə istifadəçi interfeysi yazılımla idarə oluna bilər. K<sub>u</sub>-band dia-pazon ( $12\text{--}18\text{ GHz}$ ) aralığında işləyən cihaz hərəkət edən tek hədəfləri  $12\text{ km}$ -ə qədər, kolonna kimi böyük hədəfləri isə  $40\text{ km}$ -ə qədər məsafədən təyin edir, eyni zamanda onların hərəkət sürətlərini müəyyənləşdirir və piyada, avtomobil və helikopter olması barədə məlumatı operatora bildirir. Qeyd olunan funksiyalar radar vasitəsilə geniş çərçivədə sərhəd, sahil və hava mühafizəsinə təşkil etməyə imkan verir. Cihaz atışa nəzarət sistemləri ilə əlaqədə uzaqdən da idarə oluna bilər. Rəqəmsal siqnalötürmə kimi müasir radar texnologiyalarının tətbiq edildiyi “ACAR” sisteminin digər elektron vasitələr tərəfindən olduqca çatın aşkar olunur. Bu, radarın ötürdüyü siqnalları xüsusi şifrəlməsi hesabına başa gəlir və müharibə şəraitində düşmən tərəfində şübhə doğurmayaq şəkildə, müəyyən edilmədən istifadə edilməsinə imkan verir. “ACAR” sistemi batareyanın tam doldurulmasından sonra 24 saat fasiləsiz fəaliyyət göstərir. Cihazın batareyasının doldurulması elektrik xətləri və eləcə də günəş panelləri vasitəsilə təmin olunur. Radardan fərqli iqlim şəraitlərində – isti, kəskin soyuq, həmçinin nəmlı və tozlu havada – etibarlı faydalanaq olar.

## — DÜNYA POLİQONLARINDA —



### “AKKOR” AKTİV MÜDAFİƏ SİSTEMİ

Yaranmasından xeyli vaxt keçməsinə baxmayaraq, müasir mühərribələrdə öz əhəmiyyətini qoruyub saxlayan tankların mövcud təhlükələrə qarşı müdafiə sisteminə malik olması döyüş səhnəsində ona əlavə üstünlükler qazandırır. Türkiyənin yeni nəsil elektron cihaz və sistemlər istehsalında birinci olan “Aselsan” şirkəti bu təhlükələrin aradan qaldırılması üçün “Akkor” aktiv müdafiə sistemini hazırlamışdır. Tankın üzərinə quraşdırılan, yüksək texnologiyalara əsaslanan radar sayəsində “Akkor” platforma istiqamətlənən raket və mərmiləri qısa zamanda müəyyənləşdirərək mərkəzi kompüter sisteminə ötürür və dərhal həmin istiqamətə fiziki məhv etmə sursatı göndərməklə bu təhlükəni sovuşdurur. Eyni zamanda birdən çox hədəfi məhv etmək iqtidarında olan “Akkor”, bu üstünlüyü sayəsində tankın ətrafında 360° altında sanki tam qoruma qalxanı yaradır. Sursat, daxildə quraşdırılmış sensorun köməyi ilə hədəfə ən yaxın olduğu anda partlamaqla havadaca onu məhv edir. Mini radar kimi çalışan bu sensorlu sursata malik “Akkor”un dünyadakı analoqları arasında daha üstün nəticə qazanacağı şübhə doğurmur. Sistem istər qeyri-nizami və partizan hərbi birləşmələrlə mübarizədə keçirilən əməliyyatlarda yaxın məsafədən atılan mərmilərə, istərsə də nizami orduya qarşı aparılan döyüşlərdə istifadə olunan termal və lazer başlıqlı raketlərə olduqca cəld şəkildə reaksiya vermək imkanına malikdir. İstənilən hava şəraitində çalışı bilən “Akkor” yiğcam dizaynı sayəsində nəinki tanklar, həbelə digər zi-rehli maşınlar üzərində quraşdırıla bilər.



**“HƏRBİ BİLİK” JURNALININ BÜLLETENİ “AZİMUT”**

Ünvanımız: Şəfaət Mehdiyev küçəsi 146, tel: 538-04-47

Yaxın dövrdə baş verən hərbi əməliyyatlar araşdırıldığında görürük ki, nəticələrə təsir edən əsas amillər bunlardır: sürətli və dəqiq şəkildə döyüş sahəsindən məlumat toplanılması, informasiyanın təhlil edilməsi, yekun təhlilin əlaqədar bölmələrə göndərilməsi və məlumatın sızmasına maneə törədilməsi. “ASELSAN” şirkəti sadalanınları nəzərə alaraq, “4900-ATLAS” rəqəmsal xəritəli əl radiostansiyasını hazırlanmışdır. Radiostansiya gün işığında belə rahat görülə bilən 2,4 düymüklik rəngli ekrana malikdir. “4900 -ATLAS” VHF və UHF olmaqla iki ayrı dia-

pazonlarda işləyir və rəqəmsal, analog yayımında fəaliyyət göstərir. Cihaz səslə yanaşı məlumat mübadiləsi aparmaq üçün “Linux” əməliyyat sistemi ilə təmin olunmuşdur. Radiostansiya ilə səs, şəkil və video faylların izlənilməsi, şəhər telefonlarına və mobil nömrələrə zəng etmək, qısa mesaj göndərmək mümkündür. İstifadəçilər, həmçinin cihazda olan GPS qəbuledicisi ilə öz coğrafi mövqelərini geniş ekranındakı rəqəmsal xəritədə görə, iki nöqtə arasındakı məsafəni təyin edə bilərlər. Cihaz, eyni zamanda istifadəçinin harada olması barədə məlumatı mərkəzə ötürür. Radiostansiya həm vektor, həm də rastr xəritələri dəstəkləyir və xəritələrin yüklənməsi üçün 8 GB-lıq yaddaşa malikdir. Hər bir cihazın özünə aid xüsusi kodları mövcuddur. İnkişaf etmiş kriptolama texnologiyaları ilə yüksək səviyyədə təhlükəsizliğin təmin edildiyi rabitə vasitəsində mobil telefonlarda olduğu kimi zəng səsi seçmə, mesaj tonu təyin etmə kimi xüsusiyyətlər də var. Geniş LCD ekranı olan radiostansiya 2600mAh tutumlu batareyaları ilə uzun müddət istifadə oluna bilər.

**“4900-ATLAS”  
RƏQƏMSAL  
XƏRİTƏLİ ƏL  
RADİOSTANSİYASI**

